


ŞAHİN ƏHMƏDOV  
FƏRHAD MİRZƏYEV

ATMOSFERDƏ  
İŞIQ  
TƏZAHÜRLƏRİ



ŞAHİN ƏHMƏDOV  
FƏRHAD MİRZƏYEV

## GİRİŞ

Biz ləqədə həmçinin əzəmətdən bəzən fiziki təzahürələr fikir vermərik. Həlləki əzəmətdə laboratoriyada həddindən artıq vəziyyətə gələrdə ləqədə bəzən fiziki təzahürələr müsbət, müraciət etmədən quraşdırılmışdır.

# ATMOSFERDƏ İŞLQ TƏZAHÜRLƏRİ

*Elmi-kütləvi ədəbiyyat*

zəhərlər hərəkəti və işləmələr bəzən bəzən neşrənələr və dəmir-tezahürələr yaradır. Cənub qurğuların gələndəndən əlavə sahələrinə, həm cinarac və həm də eksa cinarac, səycaz-hesabatlı rayyaların effektlər yaradır.

Lakin əmləleri bu təzahürərinə tezəx xaricə gözəlliyi rəhbərdir. Kainatın müxtəlif obyektlərinən gələn elektromaqnit dalgaları, o cümlədən işlq qəmən kainatda bəzən veren növələrinə xəbər verirlerdir.

İşlq qəməri kainatın əməz dildidir. Müasir deşiq elmhärsün fizikanın, kriyogeni, astromondiya, astrofizika, geodizikanın təqribiyyəti və riyaziyyatın inkişafı ilə əlaqələr olıraq artırıb, bəzən bəzən hərəkət dərəcələrdir.

Güneşdən gələn işlq qəməni Yerin havanı əkeanpları qur ulusun düşüb, ətraf qurumluqda hissə nəfisliyi təsdiq etməsindən əməs. Kənd hərəkətlidilərini bəzən əzəmətdən bəzən inşaatçılar, mühəndislər, dəpələr, gələcək qurşağı, qale, qalıq, hərəkətlər, təbii məsələlərinə təsdiq etməsindən kimi maraqı qazanır. Bütün işlq qəmənlərinən qurudan əməsdir.

Kitabımızın fərqli böyük təqdimiməsindən, mənənə havatunda qəməq, rəfləndən və başqa yaxşılığınpən belə əldən fəlli ilə bəzən 2003. «Qəməq».

**B a k ı – 2002**

*YODOMHS MİHAZ*  
*Elmi redaktor:* biologiya elmləri namizədi M.Şəfiyev

*Rəyçi:* fizika-riyaziyyat elmləri doktoru,  
professor H.Seyidli

Ş.Əhmədov, F.Mirzəyev. «Atmosferdə işıq təzahürləri». -  
Bakı, 2002. - 88 səh.

Kitabda atmosfer təzahürlərindən olan göy qurşağı, qalo, qütb  
parıltıları, miraj və sairə bu kimi maraqlı işıq təzahürlərinin sadə  
izahı verilmişdir.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

© «Qrant», 2002

## GİRİŞ

Biz heç də həmişə ətrafımızda baş verən fiziki təzahürlərə  
fikir vermırıq. Halbuki təbiətin «laboratoriyası» -həddindən  
artıq geniş və müxtəlif, orada baş verən proseslər isə maraqlı,  
mürəkkəb və müəmmalıdır.

Günəş şüası bizim hava okeanında, yəni atmosferdə baş  
verən müxtəlif və rəngarəng təzahürlərin yaradıcısıdır. Əməli  
cəhətdən onların bəzilərinin eyni dərəcədə bizim üçün vacib  
olmamasına baxmayaraq, bütün bu baş verən təzahürlərə olan  
maraq heç də azalmır.

Təbiətdə baş verən və bizi əhatə edən bütün rəngarəng təzahürlər havanın və işığın bir-biri ilə qarşılıqlı tə'siri nəticəsində yaranır. Günəşin şüası atmosferdə həm səpelənərək,  
həm sinaraq və həm də əks olunaraq, saysız-hesabsız rəngarəng effektlər yaradır.

Lakin alimləri bu təzahürlərin təkcə xarici gözəlliyi cəlb  
etmir. Kainatın müxtəlif obyektlərdən gələn elektromaqnit  
dalğaları, o cümlədən işıq şüası kainatda baş verən hadisələrin  
xəbərcisiidir.

İşıq şüaları kainatın ana dilidir. Müasir dəqiq elmlərdən  
fizikanın, kimyanın, astronomiya, astrofizika, geofizikanın,  
coğrafiyanın və riyaziyyatın inkişafı ilə əlaqədar olaraq artıq  
biz bu dili başa düşə bilirik.

Günəşdən gələn işıq şüası Yerin hava okeanının quruluşu  
və xassələri haqqında bize çoxlu «söhbətlər» açır.

Oxuyacağınız kiçik həcmli bu kitab atmosfer təzahürlərindən  
olan göy qurşağı, qalo, qütb parıltıları, miraj və sairə bu  
kimi maraqlı işıq təzahürlərinin sadə izahını vermək üçün  
yazılmışdır.

Kitab işığın tarix boyu öyrənilməsindən, insan həyatında  
əsas rolundan və əsas xassələrindən bəhs edən fəsil ilə başlanır.

İkinci fəsildə Yerin hava okeanı olan atmosfer haqqında söhbət açılır, onun əmələ gəlməsi və inkişafı, qaz tərkibi və quruluşu verilir.

Üçüncü fəsil Günəş şüalarının atmosferdəki dəyişikliklərinə həsr edilmişdir.

İnsanın gündüz və gecə görməsi, əşyaları parlaqlığına və rənginə görə ferqləndirməsi, ümumiyyətlə, gözün qəbulədici cihaz kimi formalaşması dördüncü fəsildə çox maraqla oxunur.

Kitabın əsasını təşkil edən beşinci fəsildə atmosferdə baş veren işıq təzahürlərinin sadə izahı verilmiş və bu təzahürlərin nə qədər rəngarəng, müxtəlif və maraqlı olmaları göstərilmişdir.

Altıncı fəsil səmanın gecə vaxtı işıqlanmasının səbəbləri və onların atmosfer proseslərində oynadığı roldan bəhs edir.

Sonuncu fəsil havanın aerokosmik üsullarla tədqiqindən ibarətdir.

## I fəsilt. İŞIQ

İşıq... Bizim gündəlik həyatımızda onun rolu olduqca böyükdür. Həyati işıqsız təsəvvür etmək çox çətindir. Axı, bütün canlıların yaranması və inkişaf etməsində işıq və istilik müstəsna əhəmiyyət kəsb edir.

Yarandığı ilk vaxtlardan insanın bütün fealiyyəti (yemək əldə etməsi, düşmənlərdən qorunması, ov və s.) gündüz işığı ilə bağlı olmuşdur.

Görmə orqanı olan insan gözü işığa həssas olduğu üçün dünyamız dərk edilməsində işıq əsas vasitədir. Görmə orqanlarımız başqa hiss üzvlərimizə nisbətən etraf aləm haqqında daha çox mə'lumat verir. Belə ki, göy cisimlərindən gələn işıq Günsün, ulduzların, planetlərin, Ay və başqa peyklərin hərəkətlərini və veziyətlərini tə'yin etməye imkan verir. Günəş işığı insan orqanızminin xəstəliklərə qarşı müqavimətini artırır. İnsanın əhval-ruhiyyəsini yaxşılaşdırır.

İşıq təzahürləri olduqca mürəkkəb və müxtəlidir. İşıq şüaları həm əks olunur, həm sınır, onlar bir-birini gücləndirir və zəiflədir, cisimləri qızdırır, elektrik cərəyanı əmələ getirir, kimyəvi təsirlərə malik olur və xəstəlikləri sağaldır.

İşığın bütün bu qəribə təzahürləri yüz illər boyu öyrənilmişdir.


### 1.1. İşıq haqqında

İşıq nədir? Onun xassələri necədir? İnsan hər hansı bir əşyani gördükdə xarici aləmdə nə baş verir? Hələ qədim yunan alımları bu suallara cavab vermək üçün çox çalışmışlar.

Tarix boyu işığın öyrənilməsi məsələsində dörd nəhəng addım xüsusilə qeyd etmək lazımdır. İlk addım yunanlar tərəfindən atılmış və işığı öyrənən bu sahəyə katoptika (yunanca güzgü deməkdir) adı verilmişdir. Lakin işıq elminin bu sahəsi özünün ciddi inkişafına XVII əsrin əvvəllərində başlamışdır. İkinci addımın atılması sinma qanunlarının öyrənilməsi ilə bağlıdır. İşığın sınaması onun bir mühitdən digərinə, məsələn, havadan suya və ya şüşəyə (və əksinə) keçdiğdə öz istiqamətini dəyişməsi ilə əlaqədardır. İşığı öyrənən bu sahəni uzun müddət dioptika adlandırdılar. Üçüncü böyük tarixi addım XIX əsrin əvvəllərində edilən kəşf idi. Bu kəşf ondan ibarət idi ki, işıq şüa şəklində deyil, dalğa şəklində yayılır. Nəhayət,

XX əsrin əvvəllərində işığın məşhur kvant nəzəriyyəsi meydana gəldi. Bu nəzəriyyə işığın atomlarla qarşılıqlı əlaqələrini izah etməyə imkan vermişdir.

İşığın müasir nəzəriyyəsinə yaxın olan ilk fikri (b.e.e. 540-ci il) yunan filosofu Pifaqor vermişdir. O, göstərirdi ki, cisimlər özlərindən hissəciklər buraxlığına görə, görünən olur. Gözə düşdükdə bu hissəciklər görünən təsvir əmələ gətirir. Yüz ildən sonra (b.e.e. 444-cü il) Empedokl, qəribə də olsa, təsdiq edirdi ki, görmə hər hansı müşahidəçinin gözünün buraxdığı görünməz şüaların olması ilə bağlıdır. Bu şüalar gözdən çıxdıqda obyekti əhatə edir (şəkil 1).



Şəkil 1

Bir neçə il keçdikdən sonra (b.e.e. 430-cu il) Platon bir-birinə zidd olan bu iki nəzəriyyəni birləşdirməyə cəhd göstərdi. O, hesab edirdi ki, her hansı bir obyektin görünməsi gözün buraxdığı şüalarla, həmin obyektin buraxdığı şüaların toqquşması ilə bağlıdır.


İşiq şüalarının bu fantastik nəzəriyyəsinə baxma-yaraq, Platon məktəbində

işığın ilk əsas optik qaydası kəşf olundu: işiq düz xətt boyunca yayılır, işığın düşmə bucağı qayitma bucağına bərabərdir.

Platonun işiq haqqında yuxarıdakı baxışına Aristotel (b.e.e. 350-ci il) zidd çıxdı. O neyin isə gözdən şüalanması fikrini rədd etdi. Əksinə Aristotel göstərdi ki, işiq obyekt ilə göz arasındakı mühitin həyecanlanmasıdır. Bu mühiti o «pollusid» (şəffaf) adlandırdı. Onun fikrincə, obyektin bu mühit vasitəsi ilə gözə verdiyi həyecanlanma işqdır.

Bundan əlavə, Aristotel atmosfer optikasının bə'zi maraqlı təzahürlərini də (məsələn, göy qurşağı və qalo) nəzərindən qaçırmadı. Sadəcə olaraq o göstərirdi ki, göy qurşağı Günəş şüalarının yağış damcılarında əks olunması nəticəsində yaranır.

İşığın əsas xassələrindən biri onun düz xətt boyunca yayılmasıdır. İşığın bu qanunundan qədim misirlilər sütun və divarları hörərkən istifadə edirdilər. Onlar sütunları elə yerləşdirirdilər ki, gözə yaxın sütündən baxdıqda digər sütunlar görünməsin (şəkil 2).



Şəkil 2

İşığın düz xətt boyunca yayılması alimləri qəti fikrə kətirib çıxardı. Onların fikrincə işiq, işiq mənbəyinin buraxıldığı və bircins maddədə düzxətli və bərabərsürətli hərəkət edən kiçicik zərrəciklər (korpuskullar) selindən ibarətdir. Gözə düşdükdə zərrəciklər işiq tə'siri yaradır.

İşığın təbiətinə olan bu baxış korpuskulyar nəzəriyyə adlandı. Onun əsas tərəfdarlarından biri də məşhur ingilis fiziki və riyaziyyatçısı İ.Nyuton idi (1643-1727). Optikanın inkişaf tarixində onun rolü misilsizdir.

Lakin elə işiq təzahürləri var idi ki, onu korpuskulyar nəzəriyyə ilə izah etmək qeyri-mümkin idi. Buna misal olaraq, işiq şüalarının kəsişərkən bir-birinə mane olmamasını göstərmək olar. Bu çətinliyi aradan götürmək üçün holland fiziki H.Hügens (1629-1695) işığın dalğa nəzəriyyəsini yaratdı.


Hügensin fikrincə, Kainat nazik, mütəhərrik və yüngül bir mühitlə – dünya efiri ilə dolmuşdur. Əgər efirin hər hansı bir yerində hissəcik rəqs edərsə (məsələn, işiq mənbəyinin tə'siri ilə), onda bu rəqs bütün qonşu hissəciklərə ötürülür və fəzada mərkəzi ilk hissəcikdə olan böyük sürətli efir dalğası yayılır. Gözə düşdükdə bu dalğa görmə tə'sirini oyadır.

Hügensin bu nəzəriyyəsi işığın interferensiya və difraksiya hadisələrinin əsasını təşkil edirdi.

1865-ci ildə ingilis C. Maksvel (1831-1879) işığın elektromaqnit nəzəriyyəsini yaratdı. Bu nəzəriyyəyə əsasən işiq dalgalarına müəyyən enerjiyə malik elektromaqnit dalgaları kimi baxılırdı.

İşiq dalğası ixtiyarı elektromaqnit dalğası kimi iki vektorun rəqsi ilə xarakterizə olunur. Bunlardan biri elektrik gərginliyi  $\vec{E}$ , digəri isə işiq maqnit induksiyası  $\vec{B}$  vektorudur.

Hər iki vektor qarşılıqlı perpendikulyar  $YOZ$  və  $XOZ$  müstəvilərində eyni fazda rəqs edir (şəkil 3).



Onların mütləq qiyməti 0-dan hər hansı maksimuma kimi dəyişir. Işıq dalğası uzununa dalgadır, yəni dalğanın yayılma sür'əti  $c$  hər iki vektöra perpendikulyardır. Dalğanın eyni fazada rəqs edən iki yaxın nöqtəsi arasında məsafə dalğa uzunluğudür.  $\lambda$  dalğa uzunluğu dursa, onda  $E$  və  $B$  vektorlarının rəqs tezliyi  $v = c/\lambda$  olar.

Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, öyrənəcəyimiz atmosfer təzahürləri görünən işıqla bağlıdır.

Görünən işığın elektromaqnit dalğalarının uzunluğu 400 nanometrdən, 700 nanometrə kimi məhdudlaşdır. Dalğa uzunluğu 700 nanometrdən böyük olan şüalar infraqırmızı şüalar, 400 nanometrdən kiçik olan şüalar isə ultrabenövşəyi şüalar adlanır ( $1 \text{ nm} = 10^{-9} \text{ mm}$  və ya  $1 \text{ mm} = 10^6 \text{ nm}$ ).

XX əsrin əvvellərində fiziklər belə nəticəyə gəldilər ki, Nyuton mehanikası və Maksvel elektrodinamikası principial dəyişikliklərsiz atom proseslərinə tətbiq oluna bilməzlər. Bu sahədəki yeni fikirləri alman fiziki M. Plank (1858-1947) irəli sürdü.

Onun nəzəriyyəsinə əsasən, elektromaqnit şüalanmasının enerjisi kəsilməz olmayıb, diskret, yəni ayrı-ayrı porsiyalarla buraxılır və udulur. Plank bunlara kvant adı vermişdir.

Kvant nəzəriyyəsi çoxlu sayıda təcrübələrlə təsdiq olundu. Bu nəzəriyyənin köməkliyi ilə işığın ta'siri altında kimyəvi dəyişmələri, fotoeffekt və lüminessensiya hadisələrini izah etmək mümkün idi. Lakin işığın dalğa nəzəriyyəsi ilə təsvir olunan interferensiya və difraksiya hadisələrini kvant nəzəriyyəsi izah edə bilmirdi.

Beləliklə, işığın bu xassələri bir-birinə ziddir, yəni işığın ikili xassəye malikdir. Bir tərəfdən bu, arası kəsilməz elektromaqnit dalğaları, digər tərəfdən isə arası kəsilen hissəcik selidir.

(3 ilərə) Təbəqələrinə sənədli təqdimat (3 ilərə)

## 1. 2. Işığın sınaması və aks olunması


Işığın sınaması haqqında ilk fikri irəli sürmüş yunan alimi Aristotel (b.e.ə. 384-322) qarşıya belə bir sual qoymuşdur ki, nə üçün taxta parçası suda sınmış görünür (şəkil 4).

Lakin işığın sınamasının daha daqiq təsvini Kleomed (b.e.ə. 50-ci il) vermişdir. O göstərir ki, işığ müəyyən bucaq altında suya və ya şüşəyə daxil olduqda şüalar iki sərhəd ayriçində görünən «əyilməyə» və ya «sınmaya» məruz qalır. Kleomedin aşağıdakı təcrübəsinə baxaq.


Şəkil 5, a şəklindəki fincanda su olmadıqda yasti halqadan çıxan şüaların heç biri gözə çatmır. Fincana su tökdükde çıxan şüalar suyun səthində sinaraq gözə düşür (şəkil 5, b).

Fincanın dibi elə bil qalxmış və halqa X vəziyyətindən U vəziyyətinə yerini dəyişmişdir. Kleomed hələ o vaxt qeyd edirdi ki, işığ şüasının atmosferdə bu cür sınaması Günəşin üfüqündə aşağıda olmasına baxmayaraq onu görməyə imkan verir. Sınma nəticəsində (bax: şəkil 5) adama elə gəlir ki, yasti halqa yuxarı qalxmışdır, başqa sözlə, fincanın dibi yuxarıda görünür. Bu o deməkdir ki, fincandaki suyun dərinliyi həqiqətdə olduğundan dayaz görünür. Elə buna görə də biz sahildə dayanıb suyun dərinliyini bilmək istədikdə adətən səhv edirik. Bu ona görə baş verir ki, biz şüanın sınamasını unuduruz.

Şəkil 5 Şəkil 6 Işıq təzahürlərini tədqiq edən alimlər arasında məşhur İsgəndəriyyəli astronom Ptolomeyi də (b.e. 90-160) qeyd etmək lazımdır. Ptolomey ona



Şəkil 4



Şəkil 5 Şəkil 6

qədər mə'lum olan optik bilikləri və özünün əlavə etdiyi tədqiqatları yığıb 130-cu ildə «Optika» adlı traktatını nəşr etdirdi. Bu kitabda görme nəzəriyyəsinə, işığın əks olunmasına, yastı və sferik güzgülər nəzəriyyəsinə, işığın sınmamasına baxılırdı.

Ptolomey düşmə və ona uyğun sıhma bucaqlarını ölçərək lazımı qədər qiymətlər aldı, lakin işığın sıhma qanununu kəşf edə bilmədi. O, səhv olaraq təsdiq etdirdi ki, işiq şüasının sıhma bucağı düşmə bucağına mütənasibdir.

XI əsrde yaşmış ərəb Əlxəzan işığın sınmamasını tədqiq edərək Ptolomeyin əksinə olaraq göstərdi ki, düşmə və sıhma bucaqları mütənasib deyildir. Bu da öz növbəsində sıhma qanununun tapılmasına bir təkan idi.

1621-ci ildə Holland riyaziyyatçısı V.Snellius sıhma qanununun düzgün ifadəsini tapdı. O, kəşf etdi ki, hər hansı bucaq altında (düşmə bucağı) sindirici səthə düşən işiq müəyyən bucaq altında (sıhma bucağı) sınır. Özü də düşmə bucağının sinusunun sıhma bucağının sinusuna olan nisbəti sabit kəmiyyətdir. Bu nisbətin qiyməti materialdan asılı olub, sindirma əmsali adlanır.

Su üçün bu əmsal 1,33-ə, şüə üçün 1,5-ə və almaz kristal üçün 2,4-ə bərabərdir. Biz axan çaya baxdıqda onun dibinə qədər qalxmış, dərinliyi isə azalmış kimi görünür. Bu azalma elədir ki, görünən dərinliyin həqiqi dərinliyə olan nisbəti sindirma əmsalının tərs qiymətinə bərabər olur. Suda dərinlik 1,33 dəfə azalır, yəni həqiqi dərinliyin  $3/4$  hissəsini təşkil edir. Sıhma qanununu əyani olaraq 6,ə şəklinin köməyi ilə izah etmek olar. Şəkildə MN hava və suyu ayıran sərhəd, AO bu sərhədə düşən şüa, CD düşmə nöqtəsindən səthə qaldırılmış şaqul, OB isə sınan şüadır. Burada AOC bucağı düşmə bucağı ( $\alpha$ ), DOB bucağı isə sıhma bucağıdır ( $\gamma$ ).

İşığın xassələrindən biri də onun əks olunmasıdır. İki şəffaf mühit sərhədində işiq müəyyən qədər udulur, müəyyən qədər də əks olunur. Əks olunan işiq enerjisinin düşən işiq enerjisine olan nisbəti əks olunma əmsali adlanır. Bu əmsal şüanın düşmə bucağından asılıdır.

Yenə də əyani olaraq işığın bu xassəsini nəzərdən keçirək. Fərz edək ki, 6,b şəklində MN güzgü səthi, AO və OB müvafiq olaraq düşən və əks olunan şüalar, OC isə düşmə nöqtəsindən güzgü səthinə qaldırılan şaquldur. AO şüası ilə OC şaqulunun əmələ gətirdiyi AOC bucağı düşmə bucağı ( $\alpha$ ), əks olunan OB şüası ilə OC şaqulunun əmələ gətirdiyi COV bucağı isə ( $\beta$ ) qayıtma (əks olunma) bucağıdır.


Müşahidələr və ölçülər göstərir ki, düşmə bucağının istənilən qiymətlərində düşmə və qayıtma bucaqları bir-birinə bərabər olur, yəni  $\angle AOC = \angle COV$ .

Hamar olmayan hər bir səth üzərinə düşən paralel işiq şüalarını bütün istiqamətlərdə əks etdirir (səpələyir). Bu onunla izah olunur ki, bu cur səth bir-birinə nəzərən müxtəlif bucaqlar altında nizamsız yerləşmiş çoxlu sayda kiçik müstəvi səthlərdən ibarətdir. Hər bir kiçik müstəvi səth ayrı-ayrılıqda üzərinə düşən şüanı qayıtma (əks olunma) qanununa görə müəyyən istiqamətdə əks etdirir. Lakin bütövlükdə isə onlar əks olunan şüaları müxtəlif istiqamətlərdə səpələyir.

### 1.3. Ağ işığın rənglərə ayrılması

XVII əsrin 60-cı illerini Nyutonun məşhur kəşfinə, işığın rəngli şüalarının müxtəlif bucaq altında sınmamasına (disperziya) aid etmək olar. Hələ Nyutondan çox-çox əvvəl mə'lum idi ki, ağ işiq səli şüə prizmadan keçdikdə ekranda rəngli zolaq (spektr) yaradır. İşığın bu xassəsi Leonardo da Vinçiye, Qalileye və başqa digər alimlərə mə'lum idi. Onlar bunu şüənin nə yol ilə işığa tə'sir edib, onun rəngini dəyişməsi ilə izah edirlər.

Müxtəlif təcrübələr əsasında Nyuton bu fikrin düzgün olmamasını sübut etdi. Ağ işiq mürəkkəb quruluşa malikdir. O, çoxlu sayda rəngli şüaldan ibarətdir. Gündüz işığının rəngli şüaldan ibarət olduğunu ilk dəfə Nyuton göstərdi. O, günəş işığını prizmadan keçirərək rəngli zolaq (spektr) alıb, yeddi əsas rəngi ayırdı (şəkil 7).



Prizma ağ işığı sadə hissələrinə ayırir. Özü də müxtəlif rəngli şüalar prizmadan keçdikdə müxtəlif bucaq altında sınrızaşır.



## **II fəsil. ATMOSFER**

Min illər boyu insanlar elə düşünürdülər ki, atmosfer (da-ha doğrusu, hava) maddənin vahid və bəsит formasıdır. Maddənin bu forması element adlanan ilkin maddələr sırasına daxil edilmişdir. Hesab edilir ki, od, su və torpaq ilə birgə hava təbiətdəki bütün maddələri əmələ gətirir. Lakin fizika elminin böyük nailiyyyətləri hesabına havanın qaz qarışıqlarından ibarət olması bizə mə'lumdur. Bu qaz qarışığında nəinki ayrı-ayrı kimyəvi elementlər, hətta bu elementlərin birləşmələri da iştirak edir. Digər tərəfdən havada asılı vəziyyətdə müxtəlif bərk və maye hissəcikləri də mövcuddur. Bunlara misal olaraq su damcılarını, su buxarını, buz kristallarını və s. göstərmək olar. Atmosferi təşkil edən qazlar təbii və sün'i mənşəli ola bilər. Ən nəhayət, vulkan püskürmələri nəticəsində və eyni zamanda kosmosdan da atmosferə toz hissəcikləri daxil olur.

Bu maddələrin atmosferə daxil olması müxtəlif yollarla baş verir. Özünün müasir tərkib və xassələrinə malik olma-mışdan əvvəl atmosfer uzun və müxtəlif inkişaf mərhələləri keçmişdir.

### *2.1. Atmosferin əmələ gəlməsi və inkişafı*

Müsəvir Yer atmosferi öz inkişafına 3-4 milyard il bundan əvvəl, yəni Yer kürəsinin yarandığı ilk dövrlərdən başlamışdır.

«Atmosfer» sözü qədim yunan sözü olub, «atmos» - buxar və «sfera» kimi iki sözün birləşməsindən əmələ gəlmişdir.

Görəsən, Yer kürəsi ətrafında atmosferin yaranmasına nə səbəb olmuş və ilkin atmosferin tərkibinə hansı qazlar daxil imiş? Ümumiyyətlə bizim planetdə əvvəller heç bir atmosfer olmamışdır. Ehtimal ki, qaz molekülləri planetin istilik tə'siri nəticəsində kosmosa uçmuşlar. Yer özünün get-gedə müəyyən formasını aldiqca atmosfer qazları əmələ gelməyə başladı. Bu qazlar ilk dəfə Yer səthinin üstündə və altında olan dağ sükurlarının tərkibindən ayrıldı.

İlk vaxtlar Yer kürəsində çoxlu sayıda fəaliyyətdə olan vulkanlar mövcud idi. Onların püskürməsi zamanı atmosferə xeyli miqdarda su buxarı, toz, karbon qazı və kükürd tüstüsü atılırdı.

Lakin bu zaman planetin səthi hələ o qədər isti idi ki, bu qazlar bir yere cəmləşə bilmirdi. Planetin temperaturu azaldıqca atmosferdə artıq su neinkı qaz halında, hətta maye həlində da əmələ gəlməyə başladı. Sonraki soyuma nəticəsində isə artıq güclü yağışlar yağdı.

Hələ də isti olan yer səthinə düşmüş yağış, qaynayaraq buxar halında atmosfəre qayıdır. Bu cür proses Yer səthinin soyumasını daha da gücləndirdi. Atmosferdən gələn suyun çox hissəsi təzəcə formalşmağa başlayan okeanlara tez bir zamanda yol tapırdı. Buna baxmayaraq vulkan püskürmələri atmosferi su buxarı ilə tə'min etməkdə davam edirdi. Suda asanlıqla həll olunan karbon qazının çox hissəsi yağışlar vətəsilə atmosferden yuyulub aparılır və Yerdəki bioloji proseslərdə iştirak etməyə başlayırı.

1920-ci ildə ingilis bioloqu və nəzəriyyəcisi İ.Helden müəyyən etdi ki, ilkin atmosferin tərkibi karbon qazından, su buxarından və ammiakdan (azot birləşməsi) ibarət idi. Bu maddələr Yerdəki dəniz və su hövzələrində ilk üzvi birləşmələrin yaranmasının əsasını təşkil etmişdir. Bütün bu maddələri mürəkkəb molekul şəklində birləşdirən kimyəvi reaksiyalara sərf olunan enerjini Günəşdən gələn ultrabənövşəyi şüalar yaradırdı.

Sovet alimi A.İ.Oparin İ.Heldenin bu nəticələrini tədqiq edərək belə bir fikrə gəlmışdır ki, ilkin atmosferin tərkibi azacıq da olsa bu tərkibdən fərqlənir. O, belə hesab edir ki, ilkin atmosferin əsas qaz komponentləri hidrogen, su buxarı, ammiak və metan (karbon birləşməsi, bataqlıq qazının eyni) olmuşdur.

Yerdəki həyat üçün vacib olan əsas qazlardan biri da oksigendir. Oksigen əmələ gəlməsi haqqında bir çox fərziyyələr vardır. Bəzi alımlar qeyd edirlər ki, oksigen Günəş işığının su molekülləri ilə qarşılıqlı tə'siri nəticəsində yaranmışdır. Bu tə'sir nəticəsində su molekülləri hidrogen və oksigen molekullarına parçalanır. Digər tədqiqatçılar isə sübut edirlər ki, oksigen Yer səthindəki bitki örtüyünün maddələr mübadilesi nəticəsində, yəni fotosintez nəticəsində əmələ golmuşdur.

Beləliklə, atmosfer özünün indiki və yaxşı öyrənilmiş müasir vəziyyətinə (cadvəl 1) heç də birdən-birə nail olmamışdır. O, dörd esas, bir neçə ikinci dərəcəli qazlardan və çoxlu sayda müxtəlif deyişən qaz qarışıqlarından ibarətdir.

Bu qaz qarışıqlarına su buxarı, ozon, hidrogen, ammiak, dəm qazı, kükürd qazı, toz, müxtəlif duzlar və s. aiddir. Ay-

din görünür ki, müasir atmosferin qaz tərkibi ilkin atmosferin qaz tərkibindən əsaslı surətdə fərqlənir.

Cədvəl 1

### Atmosfer qazları

Atmosferi təşkil edən qazlar	Həcm, %-lə
Azot	78,084
Oksigen	20,945
Arqon	0,934
Karbon qazı	0,033
Neon	0,000018
Helium	0,00000524
Metan	0,000002
Kripton	0,00000114
Hidrogen	0,0000005
Azot oksidləri	0,00000005
Ksenon	0,00000087

### 2.2. Atmosferin tərkibi

Təxminən iki yüz il bundan əvvəl alımlar müəyyən etmişlər ki, atmosferdə nəfəs almağa yaramayan və alov tövətməyən bir qaz var. Atmosferin təqribən 4/5 hissəsi bu qazdan ibarətdir. Yeni tapılan qazı «azot» adlandırdılar. Yunan dilində «azot» - «həyat üçün yararsız» deməkdir. Laboratoriya şəraitində azot başqa elementlərlə birləşmirdi. Tezliklə mə'lum oldu ki, təbiətdə müxtəlif elementlərin tərkibində azotu rast gəlmək olur. Kənd təsərrüfatında tarlalarda gübrə kimi istifadə edilən şora insanlara çoxdan mə'lumdur. Latin dilində azotun adı da elə «nitrogenium», yəni «şora törədən» deməkdir.

Bəs necə olur ki, atmosferdə azot başqa elementlərlə birləşir? Əvvəla, tufan zamanı. İldırım bir anlığa havanın temperaturunu elə yüksəldir ki, həmin yerde azotun molekülları ilə sür'ətlə hidrogen, oksigen və s. elementlərin molekülları ilə birləşir. Bu birləşmələr yağış suyunda həll olunur və torpağa keçir. Ən başlıcası isə torpaqda olan bəzi bakteriyalar bitkilərdən və heyvanlardan fərqli olaraq, azotu elə havadan udur. Azot həmin bakteriyaların orqanizmində başqa maddələrlə birləşir. Beləliklə, torpaqda azot ehtiyatları yaranır.

Həcmə bu qaz atmosferdə 78% təşkil edir. Azot zülalların tərkibinə daxil olan maddələrdən biridir. Zülallar isə,

bildiyiniz kimi, bütün canlıların - bakteriyaların da, bitkilərin də, heyvanların da, insanların da həyatının əsasıdır. Deməli azotsuz Yer üzərində həyat ola bilməz. Bitkilər torpaqdan tərkibində azot olan müxtəlif birləşmələri alır və Gənəş şüalarının köməyiylə bu birləşmələrdən yeni hüceyrələr əmələ gətirir.

Otyeyən heyvanlar otları, yarpaqları yeyir və belediklə, həyat üçün zəruri olan azotu alırlar. Vəhşi heyvanlar otyeyən heyvanları ovlayır, onların etini yeyir və azot da bu yolla onların orqanizminə daxil olur. Hər dəfə heyvanlar və bitkilər məhv olarkən, azot yenə də torpağa qaydırır və hər şey yenidən başlayır. İnsanların mühərriliklərdə, ocaqlarda yandırıqları müxtəlif növ yanacaq issə öz tərkibindəki azotu torpağa deyil, bir başa atmosferə qaytarır. Beləliklə, azot təbiətdə daim dövr edir. Lakin azot birləşmələri təkcə gübrə kimi faydalı deyildir. Tərkibində azot olan birləşmələrdən sün'i liflərin, dərmanların, partlayıcı maddələrin, rənglərin, ləklərin və bir çox başqa şeylərin istehsalında istifadə edilir.

Bioloji nöqtəyi nəzərince, atmosferdəki ən aktiv qaz oksigendir. Bu qazın miqdarı sabit qalaraq 21%-ə yaxındır. Bu, canlıların fasılısız olaraq oksigendən istifadə etməsi, bitkilərin bu qazı xaricə verməsi ilə tarazlanır. Canlı aləm nəfəsalma zamanı oksigeni udur. Bitkilər isə fotosintez reaksiyasının məhsulu olaraq oksigeni xaricə verir.

Atmosferi təşkil edən əsas qazlardan biri də karbon qazıdır. Bu qazın həcmi 0,03% olmasına baxmayaraq, onun miqdarının dəyişməsi hava və iqlimə möhkəm tə'sir göstərə bilir. Məsələn, karbon qazının həcmi 2 dəfə artması Yer kürəsindəki orta temperaturu 3°C artırır biler. Belə baxanda artım heç də çox deyildir. Lakin bu, bütün Yer kürəsinin iqliminin kökündən dəyişməsinə səbəb olardı.

Atmosferdə elə qazlar vardır ki, onlar heç bir bioloji proseslərdə iştirak etmir. Lakin onlardan bəziləri enerji köçürməsində əsas rol oynayır. Bunlardan arqonu, neonu, heliumu, hidrogeni, ksenonu, ozonu misal göstərmək olar.

Yuxarıda常说ımız qazlardan başqa atmosferdə çoxlu sayıda bərk və maye halında olan başqa maddələr də vardır. Məsələn, atmosferə müxtəlif tipli toz (insanın istehsal fəaliyyəti nəticəsində), vulkan püşkürmələri ilə əlaqədar olaraq su buxarı və küükürd qazı daxil olur. Atmosferdə mikroorganizmlər də rast gəlmək olar. Dəniz suyunun köpükçükləri ilə birgə atmosferə duz kristalları da atılır.

1883-cü ildə Krakatau vulkanının püskürməsi nəticəsində atmosferə tüstü və kül atılmışdır. Atmosferə daxil olan kül şimal yarımkürəsində Yerə gələn Günəş radiasiyanıza 3 il ərzində böyük tə'sir göstərməmişdir.

Müxtəlif qazlar və bərk hissəciklər atmosferə düşərək iqlim şəraitinə müxtəlif cür tə'sir edir.

Yer atmosferində son dərəcə kiçik və submikroskopik hissəcik şəklində olan külli miqdarda müxtəlif maddələr yayılmışdır. Belə hissəciklər aerozol adlanır. Onlar üfqi və şaquli hava axınları vasitəsi ilə atmosferə daxil olub, müxtəlif fiziki-kimyevi proseslərde iştirak edir. Bu hissəciklərin atmosferdə ümumi kütləsi min tonlarla hesablanır. Oturacağı  $1\text{sm}^2$  olan troposfer sütununda ( $0\text{-}10$  kilometr)  $10^8\text{-}10^9$ -a kimi aerozol hissəciyi toplanmışdır. Atmosferin müxtəlif qatlarının bir çox fiziki xassələri aerozol hissəciklərinin mövcudluğu ilə müəyyən olunur.

Əmələ gəlmələrinə, fiziki-kimyevi xassələrinə və ölçülərinə görə aerozollar müxtəlif olur. Tədqiqat məsələləndən asılı olaraq onları bu və ya digər əlamətlərinə görə siniflərə və ya qruplara ayıırlar.

Əmələ gəlməsindən asılı olaraq aerozollar kosmik və Yer mənşəli olur. Troposfer aerozollarının çox hissəsi Yer mənşəlidir. Onları da öz növbəsində əmələ gəlmə mənbələrinə və ya proseslərinə görə də ayırmak olar. Əmələ gəlmə proseslərinə uyğun olaraq aerozolun üç qrupunu fərqəndirirlər: parçalanmış (əsasən bərk hissəciklər), kondensasiya nəticəsində əmələ gələn (sənaye tüstüsü, bulud elementləri), qarışq. Digər tərəfdən çoxlu sayıda hissəciklər üzvü təbiətə malikdir (mikroorganizmlər, bitkilərin tozları, üzvü maddələrin parçalanma məhsulları).

Atmosfer aerozollarının ölçüləri 5 nanometrdən  $10^5$  nanometrə kimi deyisir. Aerozolları iki sinifə ayıırlar: hissəciklərin radiusu 100 nanometrdən böyük olan iri və ya kobud ölçülü aerozollar, radiusları 100 nanometrdən kiçik olan xırda ölçülü aerozollar.

Toz hissəciklərinin kimyevi tərkibi bütünlükə onun parçalandığı materialın təbiətindən asılıdır. Adətən, bu, qeyri aktiv, Günəş radiasiyasını az miqdarda udan və atmosferə cüz'i tə'sir göstərən maddədir.

Aerozol nəyə və nə cür tə'sir edir? Çox güman ki, hər şey hissəciyin kimyevi tərkibindən asılıdır. Burada aerozolları əmələ gətirən maddələrin dörd qrupunu göstərmək olar:

sulfatlar (orta hesabla 30%), su (orta hesabla 30%), üzvü birləşmələr (orta hesabla 30%), his (orta hesabla 10%).

Sülfatlar aerozolun kimyevi cəhətdən en aktiv komponentidir. Onlar havadakı rütubəti udaraq məhlul damcılarını əmələ gətirir. Havanın nəmliyi 60-70%-ə çatanda onların artımı başlayır və havanın tutqunluğu yaranır. Bu cür aerozol tutqunluğu Yerdən kosmosa əks olunan Günəş enerjisini müəyyən itkisina səbəb olur.

Ümumiyyətlə, sonraki fəsillərdə görəcəyik ki, atmosferdəki optik təzahürlərin yaranmasında aerozollar çox böyük rol oynayır.


### 2.3. Atmosferin quruluşu

X əsrin başlanğıcına kimi tədqiqatçılar elə hesab edirdilər ki, atmosfer az-çox bircinsdir. Hətta onlar atmosferdə hava temperaturunun hündürlük boyunca bərabər olaraq azalmasına əmin idilər. Ancaq XX əsrin evvelərində atmosferin təbəqəli quruluşa malik olması təsdiq olundu. Şəkil 8-də atmosferin şaquli quruluşu göstərilmişdir.

Mə'lumdur ki, hündürlük artıqca atmosferin bə'zi fiziki və kimyevi xassələri kökündən dəyişir. İlk tədqiqatlar göstərdi ki, en çox dəyişən havanın temperaturudur. Lakin sonralar müəyyən olundu ki, temperatur atmosferin bütün təbəqələrində eyni cür dəyişmir (şəkil 8).

**Troposfer.** İnsan üçün atmosferin en aşağı təbəqəsi — troposfer daha zəruriidir. Bu məhüm «dönüş sferası» mə'nasını daşıyır və təbəqənin turbulent xassələri ilə bağlıdır.

Troposfer havası Yer üzərində yaşayışı tə'min edir. Onu «hava mətbəxi» də adlandırırlar. Müxtəlif enerji çevrilimləri ilk növbədə troposferdə baş verir. Atmosferin bu təbəqəsi Yer səthi ilə temasda olduğundan və kosmosdan bu təbəqəyə daim enerji verildiyindən o hərəkətə gəlir. Təbəqənin yuxarı sərhədi



Şəkil 8

temperatur azalmasının temperatur artması ile əvəz olunduğu hündürlükde yerləşir. Bu hündürlük ekvator üzərində 15-17 kilometr, qütblerdə isə 7-8 kilometrə bərabərdir.

Yer səthindən troposferin yuxarı sərhədinə kimi havanın temperaturu azalır. Ekvator üzərində havanın ən minimal temperaturu  $-62^{\circ}\text{S}$ , qütbler üzərində isə  $-45^{\circ}\text{S}$ -dir. Lakin ölçü məntəqəsindən asılı olaraq bu temperaturun qiyməti başqa da ola bilər. Məsələn, Yava adası üzərində troposferin yuxarı sərhədində havanın temperaturu rekord  $-95^{\circ}\text{S}$  qiymətinə çatır.

Troposferin yuxarı sərhədi tropopauza adlanır. Orta ən dairələrində atmosfer kütłesinin 75%-dən çoxu tropopauzadan aşağıda yerləşir. Tropiklərdə isə troposfer boyunca atmosfer kütłesinin 90%-i cəmlənmişdir.

Tropopauza 1899-cu ildə qeydə alınmışdır. Bu zaman hər hansı bir hündürlükde temperaturun minimumu, sonra isə artdığı müəyyən olunmuşdur. Bu cür temperatur artımının başlangıç nöqtəsi atmosferin başqa bir təbəqəsinə, yəni stratosferə keçidi göstərir.

**Stratosfer.** Atmosferin ikinci təbəqəsi olan stratosferin yuxarı sərhədi 50-55 kilometr hündürlüyə çatır. Burada hava seyrərilir, səmanın rəngi isə tünd-bənövşəyi, az qala lap qara olur. Su buxarı az olduğundan buludlar əmələ gəlmir. Stratosferin aşağı təbəqələrində səsdən sür'ətə gedən təyyarələr uçur.

Stratosferin əsas xüsusiyyətlərindən biri temperaturun birdən-birə artmasıdır. Son nəticələrə görə, orta ən dairələrində stratosferin temperaturu 25 kilometrə kimi eyni bir qiymətə  $-55^{\circ}\text{S}$ -yə bərabər olur. 25 kilometrdən 50 kilometrə qədər isə  $0^{\circ}\text{S}$ -yə kimi artır. Temperaturun bu artımı atmosferdə gedən əsas kimyəvi reaksiyalardan biri olan ozonun yaranma reaksiyası (fotokimyəvi reaksiya) ilə izah olunur.

Ozon oksigenin xüsusi bir formasıdır. Oksigenin ikiatomlu molekulundan ( $\text{O}_2$ ) fərqli olaraq, ozon üçatomlu molekuldan ( $\text{O}_3$ ) ibarətdir. Ozon, ədi oksigenin atmosferin yuxarı qatlarına daxil olan şüa enerjisi ilə qarşılıqlı tə'siri nəticəsində (fotokimyəvi reaksiya) yaranır.

Ozonun əsas kütlesi təxminən 25 kilometr hündürlükde yerləşir. Lakin bütövlükdə ozon qatı bütün stratosferi əhatə edən bir örtük kimi hündürlük boyu yayılmışdır. Bu örtüyə ozonosfer də deyilir. Ozonosferdə ultrabənövşəyi şüalar daha tez-tez atmosfer oksigeni ilə tə'sirdə olur. Şüa enerjisi ədi ikiatomlu oksigen molekulunun ayrı-ayrı atomlara parçalan-

masına səbəb olur. Öz növbəsində oksigen atomu yenidən ikiatomlu molekullarla birləşib ozon molekullarını əmələ gətirir. Atmosferdə ozon olmasayı, onda Yer üzərində yaşayış olmazdı. Ozon yeganə qazdır ki, Günəşdən gələn 280-320 nanometr dalğa uzunluğunda öldürəcü ultrabənövşəyi şüaların qarşısını alır. Buna görə də ozonosferi Yeri kosmik amillerdən qoruyan zireh, örtük adlandırırlar. Yağış və qar yağında atmosferin aşağı təbəqələrində ozonun miqdari çoxaldığını görə adamların nəfəs alması yaxşılaşır.

Ümumiyyətlə ozonosfer atmosferdən keçən şüa enerjisinin müəyyən hissəsini udur. Nəticədə ozonosferdə şəxslər istiqamətdə temperatur qradienti yaranır ki, bu da təqribən hər 100 metr üçün  $0,62^{\circ}\text{S}$ -dir. Yəni temperatur hündürlükdən asılı olaraq stratosferin yuxarı sərhəddi olan stratopauzaya kimi (50 kilometr) artır.

50 kilometrə qədər olan hündürlükde atmosferin  $m\ e\ z\ o\ s\ f\ e\ r$  adlanan təbəqəsi yerləşir. «Mezosfer» sözü «karalıq sfera» deməkdir. Burada isə havanın temperaturu hündürlükdən asılı olaraq yenidən azalmağa başlayır. Bu hadisə təbəqədə ozonun miqdarının azalması ilə izah olunur. Atmosferin bu təbəqəsində bə'zən parlaq gümüşü buludlar əmələ gəlir.

Daha yuxarıda  $t\ e\ r\ m\ o\ s\ f\ e\ r$  yaxud  $i\ o\ n\ o\ s\ f\ e\ r$  təbəqəsi yerləşir. Bu təbəqənin yuxarı sərhədi 80-100 kilometrdən yüksəkdir. Bu təbəqədə, Günəşin ultrabənövşəyi şüaları udulur, atmosfer qızır və ionlaşma baş verir. Buna görə də 200 kilometrdən yüksəkdə temperatur  $1000^{\circ}\text{S}$  qiymətinə yaxın olur. İonosferdə hava çox seyrəkdir. Burada qütb parıltıları da əmələ gəlir.

Atmosferin ən üst təbəqəsi  $e\ k\ z\ o\ s\ f\ e\ r\ d\ i\ r$ . Ümumiyyətlə, atmosferin harada qurtarması və kosmosun harada başlanması ayırd etmək çətindir. Çünkü hündürlükdən asılı olaraq atmosfer qazlarının sıxlığı yavaş-yavaş azalır və atmosfer özü demək olar ki, boşluğa çevrilir. 320 kilometr hündürlükde atmosferin sıxlığı o qədər azdır ki, molekullar bir-biri ilə toqquşmadan 1 kilometr yol gedə bilir. Demək, atmosferin sonuncu təbəqəsi onun üçün yuxarı sərhəd ola bilər ki, bunun da hündürlüyü 2000-3000 kilometrdir. Alımlər belə hesab edirlər ki, bu təbəqədə istilik  $2000^{\circ}\text{S}$ -yə çatır.

Atmosferi qaz tərkibinin dəyişməsinə görə də təbəqələrə ayırmak olar. Bu, onunla əlaqədardır ki, Yerin cazibə qüvvəsi yüngül qazlara nisbətən ağır qazların atom və molekullarını

Yer səthinə daha yaxın saxlayır.

**Homosfer.** 80 kilometr hündürlüyü kimi atmosferin tərkibi nisbətən bircinsdir. Atmosferin bu hissəsi «homosfer» adlanır («homo» - eyni deməkdir).

**Heterosfer.** Homosfer üzərində iki atomlu azot molekulundan ( $N_2$ ) və bir qədər də oksigendən ( $O_2$ ) ibarət olan təbəqə yerləşir. Bu təbəqə 240 kilometrə kimi uzanır. Bundan sonra 960 kilometrə qədər yüksələn təbəqədə atomar oksigen yerləşir.


Daha yüksəkdə, yəni atomar oksigen təbəqəsi üzərində helium ( $He$ ) təbəqəsi 2400 kilometrə qədər uzanır. Nəhayət, bu təbəqədən də yuxarıda hidrogen ( $H$ ) təbəqəsi müşahidə olunur. Bütün bu təbəqələr birlikdə «heterosfer» adlanır (şəkil 9).

#### 2.4. Atmosferin ümumi xassələri

Troposferdə baş verən atmosfer hərəkətlərinin enerji mənbəyi udulan Günəş radiasiyasıdır. Bunu aydın başa düşmək üçün atmosferin gələn radiasiyaya göstərdiyi tə'sirə baxaq. Atmosferi nəhəng istilik maşını kimi təsəvvür etmək olar ki, bunu da Günəşdən Yerə doğru gələn şüa enerjisi hərəkətə getirir. Atmosfer heç vaxt sakit olmur. Günəşin istisində qızılış hava yüngülləşir və tədricən Yer səthindən hündürlər qalxır, onun yerini isə soyuq hava tutur. Yer kürəsinin ayrı-ayrı sahələri eyni dərəcədə qızmadığı üçün, onlar arasında atmosferin təzyiqlər fərqi yaranır. Bu təzyiqlər fərqi hava kütləsinin bir rayondan digər rayona hərəkət etməsində əsas rol oynayır ki, bununla da küləklərin və fırtınaların yaranmasına, son nəticədə isə planetimizdəki atmosferin ümumi sirkulyasiyasına böyük tə'sir etmiş olur.

Atmosfer başqa qazlar kimi temperatur, təzyiq və həcm dəyişmələrinə həssasdır. Bu səbəbdən də onu tədqiq edərkən fizikadan mə'lum olan ümumi qaz qanunlarından istifadə olunur.

Atmosferi və onun tərkibinə daxil olan bütün qaz qarışqlarını Yerə yaxın saxlayan ağırlıq qüvvəsidir.



Şəkil 9

Havanın çəkisi Yerin cazibəsi ilə əlaqədardır. Yəni bu cazibə planetin səthində atmosfer təzyiqini yaradır.

Atmosferin tam çəkisi təqribən 500000000 milyon ton olduğundan, o Yer səthinin her bir kvadrat santimetrinə 1 kiloqrama yaxın qüvvə ilə tə'sir edir (Yer səthinin ümumi sahəsi 510 milyon kvadrat metrdir).

### III fəsil. GÜNEŞ ŞÜASI VƏ ATMOSFER

Güneşin, atmosferin, su və quru səthlərinin qarşılıqlı tə'siri nəticəsində havada temperaturlar fərqi yaranır. Bu temperaturlar fərqi hava kütləsinin hərəkətinə səbəb olur.

Bu, onunla izah olunur ki, müxtəlif coğrafi rayonlara düşən şüa enerjisi müxtəlifdir. Quru səthdən fərqli olaraq su hövzələrinə enerjini daha dərin qatlar udur. Lakin buna baxmayaraq quru səth su səthinə nisbətən de tez soyuyur.

Hava molekullarının istilik hərəkəti və onların öz aralarında toqquşması özünü təzyiq səklində bürüzə verir ki, bu da hava kütləsinin xarakterizə edən termik halın bir başqa nəticəsidir.

Istilik udulması baş verdikdə molekullar daha sür'ətlə hərəkət etməyə başlayır və havanın həcmi böyüyür. Bu vaxt onun sıxlığı azalır, yəni vahid həcmidəki molekulların sayı az olur. Qızılış havanın sıxlığı soyuq havanın sıxlığından az olduğuna görə o, yuxarı qalxmağa başlayır. Yuxarı qalxan hava özündən sonra atmosfer təzyiqi az olan bir sahə qoyur. Bu sahəye soyuq hava kütləsi daxil olaraq təzyiqi artırır. Bu qızılış hava kütləsi ilə soyuq hava kütləsinin bu cür yerdəyişməsinə konveksiya deyilir.

#### 3.1. Şüa enerjisi və ilin fəsilləri

Yer kürəsinin bu və ya digər rayonlarının aldığıları Güneş radiasiyasının miqdarı Yerin Güneşə nəzərən vəziyyətində asildir.

Yerin fırlanma oxu onun Güneş ətrafında hərəkət orbiti müstəvisine meyilli olduğundan və bu ox il ərzində öz-özünə paralel qaldığından ilin fəsilləri eyni qaydada təkrarlanır. Ümumiyyətlə Yerdə fəsillerin təkrarlanması üç ayrılmaz səbəbin nəticəsində baş verir. Yer Güneşin ətrafında sabit (illik) periodla dolanır. Yerin fırlanma oxu orbit müstəvisinə meyllidir və bu ox fəzada öz istiqamətini il ərzində saxlayır. Qışda Yer kürəsi (şimal yarımküresi) yaydakına nisbətən Güneşə daha yaxın olub, 7%-ə qədər artıq Güneş enerjisi alır. Bu səbəbdən de Yerin şimal yarımkürəsində cənub yarımkürəsinə nisbətən qış bir qədər mülayim, yay isə nisbətən sərin olur. Əlbəttə quru və okeanların paylanması və başqa amillər de tə'sir edir.


Su hövzələrinin səthinə nisbətən quru səth daha tez qızır və soyuyur. Dünya xəritəsinə nəzər salsaq görərik ki, qurunun çox hissəsi şimal yarımkürəsində, su səthinin çox hissəsi isə cənub yarımkürəsində yerləşmişdir.

Güneşə nəzərən Yerin vəziyyətinin dəyişməsi nəticəsində il ərzində günorta vaxtı Güneşin üfüqdən olan hündürlüyü dəyişir. Bu dəyişmə Yerin Güneş ətrafında fırlanması və onun fırlanma oxunun mailliyyətinin bilavasita nəticəsidir.

Şimal tropik en dairəsi üzərində 22 iyunda Güneş günorta vaxtı zenitdə yerləşir. İlin bu günündə şimal yarımkürəsində yay başlanır. 22 dekabrda isə Cənub tropik en dairəsində Güneş zenitdə olur. Bu vaxt şimal yarımkürəsində qış başlanır. Beləliklə, şimal yarımkürəsində qış 22 dekabr, yəni Yerin fırlanma oxunun şimal ucu Güneşin əksi istiqamətinə yönəlmış olduqda, yay isə 22 iyunda, yəni Yerin fırlanma oxunun şimal ucu Güneşə terəf yönəldikdə başlanır.

23 sentyabrda və 21 martda ekvator üzərində Güneş düz zenitdə yerləşir. Bu iki tarix müvafiq olaraq payızın və baharın gelişini göstərir.

Güneş şüaları Yerə müəyyən bucaq altında düşür. Yerin fırlanma oxunun mailliyyəti nəticəsində bu bucaq il ərzində dəyişir. Sutkada gündüzün davam etmə müddəti və həmin bu bucaq bilavasita atmosfer vəziyyətinin fəsil dəyişkənliliklərini müəyyən edir (Şəkil 10).



Şəkil 10

Yerin fırlanma oxunun mailliyyəti ilə yanaşı qeyd etmək lazımdır ki, yuxarıda göstərdiyimiz kimi, Yer kürəsi atmosfer ilə əhatə olunmuşdur. Yer səthinə gəlib çatması üçün Güneşdən gələn enerji seli ilin müxtəlif fəsillərində müxtəlif qalınlıqlı hava qatından keçməlidir. Qış fəslində Güneş şüalarının düşmə bucağı kiçik olduğuna görə yay fəsilindəkinə nisbətən qalın atmosfer qatından keçmiş olur. Bu, Güneşdən

gələn enerji selini hiss olunacaq dərəcədə zəiflədir və enerjinin Yerə gəlib çatan miqdalarını azaldır. Yay fəslində isə Güneş üfüqdən çox hündürdə olduğuna görə onun şüaları atmosferdə daha az yol keçərək qış fəslinə nisbətən az zəifləyir.

Beleliklə, Yerin fırlnamə oxunun maili olması üç əsas amilin yaranmasına səbəb olur ki, bu da öz növbəsində ilin fəsillərinin deyişməsinə gətirib çıxarır. Güneş şüalarının düşmə bucağının kiçik olmasına görə qış fəslində yay fəslinə nisbətən Güneş enerjisinin intensivliyi az olur. Yay vaxtı günlər gecələrə nisbətən çox uzun olur. Bu səbəbdən gündüz vaxtı gələn Güneş enerjisi, gecə vaxtı itirilən bu enerjidən çox olur. Ən nəhayət, qış fəslində Güneş şüalarının zəifləməsi, yay fəslindəkinə nisbətən güclüdür. Çünkü yuxarıda göstərdiyimiz kimi, birinci halda şüalar atmosferdə daha uzun yol keçir.

### 3.2. Güneş radiasiyası atmosferdə


Güneş radiasiyası Yerə çatmadan əvvəl onun atmosferindən keçir. Radiasiyanın müəyyən hissəsi atmosferlə qarşılıqlı əlaqəyə girib, orada bir çox müxtəlif proseslər əmələ gətirir ki, bu da son nəticədə atmosferin təbəqələrə ayrılmamasına səbəb olur (bax 2.3). Radiasiyanın əsas hissəsi (texminən 80%) isə maneəsiz atmosferdən keçərək Yer səthinə çatır. Yer səthi isə onun müəyyən hissəsini udub, müəyyən hissəsini eks etdirir. Atmosferin aşağı təbəqələri Yer səthi ilə temasda olduqları üçün, şüalanma yolu ilə yaranan istilik mübadiləsi bu təbəqələrə daha çox tə'sir edir. Havanın deyişməsi də atmosferin elə aşağı təbəqəsində baş verir.

Günəşin şüalandırdığı enerji planetlərarası fəzadan keçərək, Yerə elektromaqnit dalgaları və ya şüa enerjisi şəklində gəlir.

Güneş radiasiyası özündə uzun elektromaqnit dalgaları olan radiodalgaları, orta uzunluqlu infraqırmızı (istilik) və görünən dalgaları, kiçik ultrabənövşəyi dalgaları, rentgen və gamma şüalarını cəmləyir. Bundan başqa Güneş Yerə kosmik şüalar da göndərir (şəkil 11).

Günəşin şüalandırdığı enerji əsasən spektrin kiçik və orta dalğa hissəsinə düşür. Güneş spektrinin görünən hissəsindəki rənglər işığın ayrı-ayrı dalgalarıdır. Görünən spektrin sərhədi olan qırmızı rəng ən uzun görünən dalğa, bənövşəyi rəng isə ən kiçik görünən dalğadır.

*Yerə gələn Güneş radiasiyası*



*Şəkil 11*


Yer səthi əsasən Güneş radiasiyasının kiçik dalğalı hissəsini udur. Bu zaman səth qızır və sonra özü mütləq qara cisim kimi enerji şüalandırır. Yer səthinin şüalandırdığı enerji spektrin uzun dalğalı hissəsində yerləşir. Kiçik dalğalı radiasiya, uzun dalğalı radiasiyaya nisbətən böyük nüfuz etmə qabiliyyətinə malikdir. Digər tərəfdən göstərmək lazımdır ki, Yer şüalanması ilə Güneş radiasiyasının atmosfer ilə qarşılıqlı tə'siri müxtəlifdir.

Atmosfer bir qism şüa enerjisi üçün şəffaf, digərləri üçün yarımsəffaf və nəhayət üçüncülər üçün isə tamamilə qeyri-şəffafdır. Yer səthinə gəlib çatan şüa enerjisinin miqdarı havadakı buludların sayından, havanın tozlanma dərəcəsindən və onun nəmliyindən, yəni onda olan su buxarının miqdardından asılıdır.

Şüa enerjisi azot və oksigen kimi qazlardan asanlıqla keçərək heç bir maneəyə mə'ruz qalmır. Bu qazlar Güneş radiasiyası üçün şəffafdır. Lakin atmosferin digər qazları şüa enerjisi ilə müxtəlif cür qarşılıqlı əlaqədə olur. Onlar Yer səthinə gəlib çatacaq bu enerjinin miqdalarını azaldır.

Atmosfer onun yuxarı sərhədinə düşən Güneş radiasiyasının təqribən 20%-ni udur. Radiasiyanın 34%-i Yer səthi, atmosfer, buludlar və atmosferdə olan kiçik toz hissəcikləri tərəfindən eks olunur. Qalan 46% Yer səthi tərəfindən udulur (şəkil 12).

C i s m i n a l b e d o s u ondan eks olunan şüa enerjisinin düşən şüa enerjisine nisbetidir. Bütün Yer kürəsinin



Şekil 12

nan xüsusi şüalanma çox intensiv gedir. Məsələn, buludlar radasiyının 75-80%-ni eks edə bilir. Sepələnən radasiyanın bir hissəsi Yerə tərəf istiqamətlərin və bu səbəbdən də onun üçün itmiş hesab edilir. Bundan əlavə buludlar özləri də Yer səthinə doğru uzundalğlı radasiya şüalandırır.

Atmosferde olan toz nəinki Günəş radasiyasını eks etdirir, hətta su buxarı ile birgə şúa enerjisini «qoruyub» saxlayır. Su buxarı və toz tərəfindən tutulub saxlanılan enerji, ətraf havanın temperaturunun artmasına gətirib çıxarır.

Yerin xarici fəzadan, başlıcası isə Günəşdən aldığı tam enerji, dəqiqlik bütün Yer kürəsinin kosmosa verdiyi enerjiyə bərabərdir.

Atmosfer fasıləsiz hərəkətdədir. Ona hətta mikroskop altında və ya Yerin sün'i peykindən baxdıqda belə o, hərəkət edir. Havanın necə hərəkət etməsindən asılı olaraq o, istilik, rütubət və hərəkət miqdarını bir yerdən başqa yera köçürür.

Yer səthinin və ona yaxın atmosfer təbəqəsinin Günəş tərəfindən qeyri-bərabər qızması küləklərin yaranmasına səbəb olur.

Müxtəlif en dairələrində, dənizdə və quru da qeyri-bərabər udulan Günəş enerjisinin, atmosferi necə hərəkətə gətirməsinə baxmamışdan əvvəl, atmosfer enerjisinin müxtəlif növlerindən və bir növ enerjinin digərinə keçməsindən söhbət açaq. Çox güman ki, Günəşin istilik enerjisinin ilk tə'siri nəticəsində atmosferin, qurunun və dənizin temperaturu artmalıdır. Bu zaman Günəş enerjisinin müəyyən hissəsi havanın daxili enerjisine çevriləcəkdir. Yə'ni bize istilik məfhumu altında

onun atmosferi ilə birgə albedosu orta hesabla 34%-dir.

Günəş radasiyasının qaz molekulları ilə qarşılıqlı tə'siri enerji itki-sine getirib çıxarır. Bu enerji artıq Yerə gəlib çata bilmir.

Atmosferə daxil olan şúa enerjisinin müəyyən hissəsini su buxarı udur. Havada olan su buxarı və su damcıları tərəfindən udulan və sonradan yara-

mə'lum olan molekulların hərəkətinə səbəb olacaqdır. Sonradan havanın qızması onun genişlənməsinə, hava sütununun şışməsinə və ağırlıq mərkəzinin yuxarı qalxmasına gətirib çıxaracaqdır. Bu zaman müəyyən ərazi üzərində atmosferin potensial enerjisi artacaqdır. Meteorologiyada belə enerji geopotensial enerjisi adlanır. İstilik və geopotensial enerjilərinin cəmi tam potensial enerjini verəcəkdir. Atmosfer enerjisinin müəyyən hissəsi bulud damcılarının, okean, dəniz, göl və çay sularının buxarlanmasına sərf olunur. Bundan başqa, enerji nəm torpaq, yarpaq və ot səthlərindən də gedən buxarlanmasına səbəb olur. Belə enerjini «gizli enerji» adlandırırlar. Çünkü suyun buxara çevrilmesi buxarlanmanın gizli istiliyi adlanan böyük miqdarda istilik tələb edir. Buxar suya çevrildikdə (kondensasiya) bu enerji yenə atmosferə qayıdır. Havanın hərəkəti kinetik enerjidir.

Atmosfer adətən bir növ enerjini digər növ enerjiyə çevirir. Lakin həmişə tam enerji sabit qalır. Atmosferin daxili və geopotensial enerjisi gələn radasiya axınından asılıdır. Enerjinin bir qismi küləklərin kinetik enerjisinin yaranmasına, digər qismi isə «gizli enerji»yə sərf olunur. Sonuncu iki növ enerji yenidən istiliyə çevrilə bilər: kinetik enerji hava axınlarının öz aralarında sürtünməsi nəticəsində, gizli enerji isə su buxarının atmosferdə kondensasiyası nəticəsində. Hər iki enerji şúa enerjisinin udulması kimi atmosferi qızdırır, yəni onun daxili və geopotensial enerjisini artırır.

Atmosfer enerjisinin çox böyük hissəsini daxili və geopotensial enerji təşkil edir. Kinetik və «gizli enerji» onun çox kiçik hissəsini təşkil edir. Atmosferin kinetik enerjisinin tam miqdarı sabit qaldığı üçün belə nəticəyə gəlmək olar ki, o, nə sür'ətlə yaranırsa, həmin sür'ətlə də sepələnir. Atmosferin kinetik enerji miqdarı  $2 \text{ coul/m}^2$ -dir. Bu qiymət atmosferə gələn Günəş enerjisini 0,57%-ni təşkil edir.

Ümumiyyətə, küləyin kinetik enerjisi Yer səthinin müxtəlif sahələrində müxtəlif sür'ətlə sepələnir. Səthi kələ-kötür (məşələr, şəhərlər) və güclü küləkləri olan rayonlarda küləyin kinetik enerjisi daha tez istiliyə keçir. Lakin səthi hamar olan rayonlarda isə (dənizlər, qütb buzlaqları) bu keçidin sür'əti azalır.

Yer üzərindəki temperatura «istixana» effekti adlanan istilik effekti tə'sir edir. Buna atmosfer səbəb olur. Günəşdən gələn qısa dalğalı şüalar atmosferi maneəsiz keçərək Yer

səthini qızdırır. Qızmış Yer səthi uzun dalğalı şüalar buraxır. Atmosferdə olan qazlar isə (xüsusilə karbon qazı) bu şüaların dünya fəzasına yayılmasına mane olur. Bu səbəbdən Yer səthi kəskin temperatur dəyişmələrinə mə'ruz qalmır.

Bələ effekt atmosferi olmayan göy cisimlərində müşahidə olunmur. Məsələn, hamiya mə'lumdur ki, Ayda atmosfer yoxdur. Onun işıqlanmış səthinin temperaturu  $125^{\circ}\text{S}$ -yə yaxın olur. Gecələr isə bu temperatur kəskin dəyişərək  $-125^{\circ}\text{S}$ -yə çatır.

Yerdəki temperaturun cüz'i dəyişməsinin başqa bir səbəbi də atmosferə daxil olan Güneş radiasiyasının müəyyən hissəsinin molekullarla gedən reaksiyaya sərf olunması, su buxarı, toz və atmosferdə olan başqa hissəciklər tərəfindən udulmasıdır.

Yer səthini atmosferdən keçən və udulmayan şüalar qızdırır. Bu, əsasən mavi, yaşıl və sarı şüalardır. Nisbətən kiçik olan bu dalğalar atmosferdən maneəsiz keçir.

Yerin şüalandırduğu uzundalğalı radiasiyanın müəyyən hissəsinin atmosferdə olan su buxarı udur. Beləliklə, Yerdə gecə və qışda onun temperaturu heç də kəskin olaraq azalmır. Eyni zamanda gündüz və ya yay vaxtı Yer səthinin temperaturu kəskin artmır. Çünkü göstərdiyimiz kimi, Güneşdən gələn radiasiyanın müəyyən hissəsi atmosfer tərəfindən udulur.

Atmosferi öyrənmək üçün çoxlu sayıda ölçü cihazları yaradılmışdır. Müxtəlif hava təzahürlerinin necə tez-tez təkrar olunmasını bilməkdən ötrü müxtəlif meteoroloji cədvəllər və xəritələr tərtib edirlər. Hal-hazırda eksər məsələlər bu cür cədvəl və xəritələrin köməyi ilə həll olunur.

Meteoroloji cihazların zəruri mə'lumatları vermələri üçün raketlərdən, peyklerdən, hava şarlarından və həmçinin yerüstü stansiyalarından istifadə edirlər.


Sada meteoroloji stansiyalar müşahidəni meteoroloji budkalarda yerləşən cihazlar vasitəsilə aparır. Belə budkalar ölçü cihazlarını birbaşa gələn güneş şüalarından qoruduqları üçün havanın temperaturunu çox dəqiq ölçməyə imkan verir.

### 3.3. Güneş şüalarının atmosferdə zəifləməsi

Güneş şüalarının səli Yer atmosferindən keçərkən müəyyən qədər səpələnir və müəyyən qədər udulur. Son nəticədə

Yer səthinə zəifləmiş halda gəlib çatır. Güneş üfüqə yaxınlaşdıqca onun şüaları daha da zəifləyir (şəkil 13).

Şəkilde müşahidəçi Yer üzərindəki  $O$  nöqtəsində yerləşmişdir. Əgər Güneş zenitdə, yə'ni şəquili istiqamətdə başımız üzərində yerləşmişsə, onun şüaları atmosferdə  $AO$  yolu keçəcəkdir. Güneş  $AOB$  zenit bucağı qədər yerini dəyişmişdir. Güneşin zenit məsafəsini  $Z$



Şəkil 13

ilə işaretə edək. Bu zaman onun şüaları daha uzun  $BO$  yolu qət edəcəklər. Güneş üfüqə doğru meyl etdiyə şüaların keçdiyi yol artacaq ( $BO$ ,  $CO$ ,  $DO$ ) və nəhayət Güneş üfüqdə olanda onlar ən böyük yolu ( $EO$ ) qət edəcəklər. Yol böyük olduqca şüalar bir o qədər çox enerji itirəcəkdir.

Güneş şüalarının atmosferdə zəifləməsi iki yolla, səpələnmə və udulma yolu ilə baş verir. Uđulmuş güneş radiasiyası enerjinin başqa növlərinə, əsasən istiliyə çevrilir. Bu istilik havanın qızmasına sərf olunur. Güneş radiasiyasının atmosfer qazları tərəfindən udulması seçici xarakter daşıyır. Yə'ni müəyyən dalğa uzunluqları və ya dalğa uzunluqlarının müəyyən hissəsi udulur. Güneş radiasiyasını udan əsas qazlar ozon, su buxarı və karbon qazıdır. Əsas udulma Güneş spektrinin ultrabənövşəyi və infraqırmızı sahələrində baş verir. Spektrin görünən sahəsində udulma səpələnməyə nəzəren cüz'i rol oynayır. Bu səbəbdən də səpələnmə nəticəsində güneş şüalarının əsas zəifləməsi baş verir. Müxtəlif işıq təzahürlerinin baş vermesi, elə işıq şüalarının atmosferdə səpələnməsinin nəticəsidir.

İşıq şüalarının səpələnməsi də dalğa uzunluğundan asılıdır. Bu səbəbdən müxtəlif dalğa uzunluqlu şüalar atmosferdən keçdikdə müxtəlif cür zəifləyir. Zəifləmə qanununu ilk dəfə XVIII əsrə fransız fiziki Pyer Buquer vermişdir. Bu qanun müəyyən dalğa uzunluğu üçün aşağıdakı kimi yazılır:

$$S_\lambda = S_{0\lambda} e^{-\tau_\lambda m} \quad (1)$$

burada  $S_\lambda$  - Yer səthinə gəlib çatan müəyyən  $\lambda$  dalğa uzunluqlu şüaların intensivliyi;  $S_{0\lambda}$  - bu şüaların atmosferin yuxarı sərhədindəki intensivliyi;  $m$  - atmosfer kütlesi;

$$\tau_\lambda = \int_0^\infty \alpha_\lambda(L) \delta L \quad (2)$$

ifadəsi ilə tə'yin olunan atmosferin optik qalınlığıdır. Burada  $\alpha_\lambda$  - zəfləmənin həcmi əmsalıdır. Atmosferin optik qalınlığı (2) ifadəsinə əsasən zəfləmənin həcmi əmsalların bütün atmosfer boyu cəminə bərabərdir. Başqa sözlə desək,  $a t m o s f e r i n o p t i k q a l i n l i g i$ , oturacağı  $1m^2$  olan, hündürlüyü atmosfer hündürlüğünə bərabər vahid atmosfer təbəqəsinin zəfləməsinin həcmi əmsalıdır.

Atmosfer kütlesi  $m$ , günəş şüalarının  $z$  günəş məsafəsindən keçdikləri andakı optik qalınlığın, şüaların zenitdən ( $z=0^\circ$ ) keçdiyi andakı optik qalınlığına olan nisbetidir.

$60^\circ$ -dən kiçik olan zenit bucaqları üçün şəkildən göründüyü kimi atmosfer kütlesi aşağıdakı ifadə ilə hesablanır.

$$m = sec z \quad (3)$$

Böyük zenit bucaqları üçün Bemparadın mürəkkəb ifadələrindən istifadə edilir. Müxtəlif zenit məsafələrində  $m$  aşağıdakı qiymətləri alır:

Z	$60^\circ$	$80^\circ$	$85^\circ$	$90^\circ$
$m$	2,0	5,6	10,4	35,4

Məsələn, Günəşin  $60^\circ$ -lik zenit bucağında (Günəşin hündürlüyü  $30^\circ$ ) atmosfer kütlesi 2-yə bərabərdir. Bu onu göstərir ki, günəş şüaları şüalar zenitdə olduğu andakından 2 dəfə çox atmosfer küləsini keçir. Günəş üfüqdə olduqda isə ( $z=90^\circ$ ) bu fərq 35 dəfə olur.

Atmosferin optik qalınlığı sadə şəkildə atmosfer zəfləməsinin digər xarakteristikası, şəffaflıq əmsali  $R$  ilə bağlıdır:

$$P_\lambda = e^{-\tau_\lambda} \quad (4)$$

Buradan  $P$ -nin qiymətini (1) ifadəsində yerinə yazsaq alarıq:

$$S_\lambda = S_{0\lambda} P_\lambda^m \quad (5)$$

Əgər  $m=1$  olarsa

$$P_\lambda = S_\lambda / S_{0\lambda} \quad (6)$$

Beləliklə, atmosferin şəffaflıq əmsali vahid kütləli atmosferdən keçərək yerə çatan işıq selinin atmosferin yuxarı sərhədində düşən işıq selinə olan nisbətinə bərabərdir.

Radiasiyanın zəfləməsini xarakterizə edən zəfləmə əmsali və atmosferin şəffaflıq əmsali atmosfer tərəfindən buraxılan və yerə çatan radiasiyanı xarakterizə edir.

Günəş şüalarının bütün səli üçün (onu integrallənən sel də adlandırırlar) (1) ifadəsi şəklini dəyişir:

$$S = S_0 P^m \quad (7)$$

Atmosferin orta tutqunluq vəziyyətində şəffaflıq əmsali  $P$  təqribən 0,8 olur.

Hündür dağların başında onun qiyməti 0,9-a da çatır. Atmosferin tutqunluğu artdıqda (duman, çən və s.) şəffaflıq əmsali azalıb 0,6 qiymətini alır. Günəşin qabağını bulud tutduqda Günəşdən bir başa gələn (səpələnməyən) şüalar üçün şəffaflıq əmsali 0-a bərabər olur.

#### 3.4. Aerozol səpələnməsi

Aerozollarda baş verən səpələnmə molekulyar səpələnmədən fərqlənir və başqa qanuna uyğunluqlara tabe olur. Bu iki səpələnməni bir-birindən ayırmak üçün göstərcəyimiz şərti qəbul edirlər. Əgər səpələyici hissəciklərin ölçüləri düşən dalğa uzunluğunun  $1/10$ -ni aşırısa, səpələnməni aerozol səpələnmə hesab edirlər. Bu səpələnməni həmçinin  $M_i$  səpələnməsi və ya iri hissəciklərdə səpələnmə adlandırırlar. Bu, 1908-ci ildə ixtiyarı ölçülü və xassalı (sindirma əmsali) sferik izotrop hissəciklərdə elektromaqnit dalğalarının səpələnməsinin riyazi nəzəriyyesini verən alman alimi Q. Minin şərəfinə belə adlandırılmışdır.

Görək aerozol səpələnməsi nə cür baş verir? Onun molekulyar səpələnmədən fərqi nədədir?

İri hissəcik düşən dalğanın dəyişən elektromaqnit sahəsinə daxil olduqda onun hər bir molekul və ya atomu molekulyar səpələnmədəki kimi dipola çevrilir. Lakin səpələnmə prosesi burada daha güclü gedir. Düşən dalğanın sahəsi altında hissəcik polyarlaşır. Bu hissəciyə nəinki, düşən dalğanın sahəsi, hətta onu təşkil edən elementlərin çoxlu sayıda sahələri tə'sir edir. İri hissəciyin molekul və atomarı bir-birinə yaxın yerləş-

dikleri üçün onları bir-birinden asılı olmayan dipolar kimi fər etmək olmaz. Hər bir molekulun səpələdiyi işığın faza və poliarizasiya hali ilə fərqləndiyini nəzərə alsaq, dalğaların interferensiyasından istifadə etmək olar. Məsələn: uzunluğu 500 nm (yaşıl işıq) olan işığın dalğası radiusu  $10^4$  nm olan bulud damcısı üzərinə düşür. Belə radius üzərində 40 dəfə yaşıl işığın dalğa uzunluğu «yerləşəcəkdir». Bu səbəbdən iri hissəciklərdən səpələnmə baş verdiyədə sonsuz sayıda səpələnen işığın ikinci tərtibli dalğaları həyecanlanır. Belə dalğaların amplitudu səpələyici hissəciklərin ölçülərindən asılıdır.

*Mi* teoreminin son nəticəsində iri hissəciklərdən səpələnen işıq yavaş yüksələn sonsuz sıranın cəmindən ibarətdir. Hissəcisin ölçüsü kiçik olduqca, sıranın yüksəlməsində da bir o qədər az toplananı nəzərə almaq lazımdır. Əgər hissəciklərin ölçüsü dalğa uzunluğunun  $1/10$ -dən azdırsa, onda *Mi* nəzəriyyəsi Reley nəzəriyyəsinə çevrilir. Beləliklə, molekulyar səpələnmə nəzəriyyəsi *Mi* nəzəriyyəsindən xüsusi bir hal kimi çıxır.

Hər bir ixtiyarı elektronaqnit şüalanması kimi, səpələnen işığın kəmiyyət xarakteristikaları aşağıdakılardır: 1) integrallı tərkib, 2) səpələnen işığın ümumi parlaqlığı və ya intensivliyi və bucaq paylanması, 3) səpələnen şüada poliarizasiya hadisəsi.

Molekulyar və aerozol səpələnmələrinin spektral tərkiblərini müqayisə edək, hər iki səpələnmədə parlaqlığın və ya intensivliyin ən sadə miqdari xarakteristikası səpələnmənin həcmi əmsalıdır. Bu əmsal vahid həcmində bütün istiqamətlərdə səpələdiyi işığın onun üzərinə düşən işığın selinə olan nisbətidir.

Molekulyar səpələnmənin həcmi əmsalı Reley düsturu ilə ifadə olunur:

$$\sigma_M = \text{const} \frac{(n-1)^2}{N\lambda^4} \quad (8)$$

burada  $\lambda$  - düşən işığın dalğa uzunluğu,  $N$  - havanın vahid həcmindəki səpələyici hissəciklərin sayı,  $n$  - havanın sindirma əmsali; const - sabitdir.

Üç dalğa uzunluğu üçün səpələnen işığın intensivliyini müqayisə edək. 1) 500 nm dalğa uzunluqlu görünən işıq (yaşıl işıq), 2) dalğa uzunluğu 50 nm olan ultrabənövşəyi şüa və 3)  $5,10^3$  nm dalğa uzunluqlu infraqırmızı şüa. (8) ifadəsində göründüyü kimi ultrabənövşəyi şüalar görünən şüalardan 10000 dəfə güclü, infraqırmızı şüalar isə 10000 dəfə zəif


səpələnəcəkdir. Səpələnmə nəticəsində havadakı dumanın parlaqlığı ultrabənövşəyi şüalar üçün daha güclü, görünən şüalar üçün bir az zəif, infraqırmızı şüalar üçün isə daha zəif olacaqdır. Bu səbəbdən də uçan təyyarədən uzaq cisimləri infraqırmızı şüada müşahidə etmək və onların şəklini çəkmək əlverişli olur. Çünkü görünmə uzaqlığı infraqırmızı şüalar üçün çox olur.

Təbiidir ki, səpələyici hissəciklərin sayı  $N$  çox olduqca səpələnen şüanın parlaqlığı da çox olmalıdır. Lakin (8) ifadəsində isə ilk baxışda qəribə nəticə çıxır. Səpələnmənin həcmi əmsali  $N$  ilə tərs mütənasibdir. Burada heç bir qəribəlik yoxdur. Məsələ ondadır ki, ifadənin sürətindəki  $n$  sindirma əmsali öz növbəsində  $N$  ilə düz mütənasibdir. Özü də  $n$  kvadrat şəklində ifadəyə daxil olduğu üçün son nəticədə  $\sigma_M$  əmsali  $N$  ilə düz mütənasib olur.

Molekulyar səpələnmədən fərqli olaraq iri hissəciklər üçün *Mi* səpələnməsində intensivlik dalğa uzunluğundan zəif asılıdır. Havanın vahid həcmində yerləşən  $\alpha$  radiuslu iri hissəciklər üçün aerozol səpələnməsinin həcmi əmsalı aşağıdakı ifadə ilə verilir.

$$\sigma_\alpha = \pi \alpha^2 K(\rho, m) N, \quad (9)$$

burada  $K(\rho, m)$  -  $\rho$  ( $\rho = 2\pi\alpha/\lambda$ ) parametrindən və hissəcisin kompleks sindirma əmsalından ( $m$ ) mürəkkəb şəkildə asılı olan səpələnmə funksiyasıdır. Su damcıları üçün  $K(\rho, m)$  funksiyası 14-cü şəkildə göstərilmişdir.



Şəkil 14

$K(\rho, m)$  funksiyasının görünüşünü təhlil edərək biz buludların nə üçün ağ olduğu sənalına cavab verə bilərik. Şəkildən göründüyü kimi

$K(\rho, m)$  funksiyasının tədricən sənən bir neçə maksimum və minimumu vardır.  $\rho$ -nın böyük qiymətlərində funksiya

sabit qiymətə (2-yə) yaxınlaşır. Bu bitərəf səpələnmə sahəsidir ki, bütün dalğa uzunluqları eyni dərəcədə səpələnir: şəkildən görünür ki, bu sahə  $\rho \approx 45$  qiymətindən başlanır. Orta radiusu 10 mkm olan bulud damcısı üçün  $\rho$ -nun qiymətini hesablayaqq. Qırmızı şüalar (800 nm) üçün  $\rho=156$ , bənövşəyi şüalar üçün (400 nm) isə  $\rho=78$ -dir. Demək buludlar üçün bitərəf səpələnmə mövəuddür. Bununla da onların ağ rəngdə olması izah olunur.

## IV fəsil. İNSANIN GÖRMƏ QABİLİYYƏTİ

### 4.1. Göz qəbul edici kimi


Biz işıq aləmində yaşayırıq. Yerde bizi əhatə edən əşyalarдан, günəşdən, Aydan, ulduzlardan və digər işıq mənbələrindən gələn işıq selləri bu əşyalar haqqında, onların qarşılıqlı vəziyyəti və hərəkəti haqqında mə'lumat verir.

Bizi əhatə edən aləmin sonsuz müxtəlifliyinə, təbiətdə rast gəlinən və insan tərəfindən yaradılan rənglərin zənginliyinə xaxib həzz alırıq. Bütün bunların hamisini biz görmə üzvümüz olan gözün vasitəsilə görür və qarayırıq. İnsan gözü öz mükəmməlliyyinə görə qəribə üzvdür. Belə hesab edirlər ki, yer əraítində xarici aləm haqqındaki bütün mə'lumatın 80-90%-ni insan göz vasitəsilə alır. Kosmosda bu rəqəm 90-95%-ə çatır. Aldığı mə'lumatın həcm və müxtəlifliyinə görə göz ilə insanın yaratdığı işıq qəbul edicilərinin (fotoelementler, fotolövhələr və s.) heç biri müqayisə edilə bilməz.

Bəs göz necə işləyir? Buna görə əvvəlcə qısa da olsa gözün quruluşu ilə tanış olaq. Göz almacıqlı diametri 24 millimetrə yaxın olan şarabənzər şəkildə olub, xarici tərəfdən bərk və qeyri-şəffaf təbəqə ilə örtülmüşdür (şəkil 15).

O, əzelələrin (8) köməyi ilə həm üfüqi, həm də şaquli müstəvidə dönük imkanına malikdir. Bu zaman görme oxu (3) özünün orta vəziyyətindən  $45^{\circ}$ - $50^{\circ}$  meyl edə bilir.

İşıq, göze onun irəli hissəsində yerləşən şəffaf və daha çox qabarlıq olan, əyrilik radiusu 7,7 millimetr, sindirimə emsalı  $n=1,376$  olan buynuz təbəqədən (2) daxil olur. Buynuz təbəqəsinin arxasında şəffaf mayedən ( $n=1,336$ ) ibarət göz kamerası (7) yerləşir. Bu kamera şüşəyə bənzər arxa kameraladan ( $n=1,336$ ) göz büllürü ( $n=1,386$ ) vasitəsilə ayrıılır. Qabaq tərəfdən büllurun səthi mərkəzində dairəvi deşik olan (gözün bəbəyi) qüzəhi təbəqə ilə örtülmüşdür. Göz büllurunun birləşdiyi əzelələr gözü fokuslaşdıraraq onun daxilində baxdığımız əşyanın aydın təsvirini yaradır. Digər



Şəkil 15

əzələlər isə işıqlı və qaranlıq olmasından asılı olaraq göz bəbəyinin (1) diametrini uyğun olaraq kiçildir və böyüdür.

Əşyanın təsviri göz almacıının daxilində yerləşən tor təbəqədə alınır. Tor təbəqəsi mürəkkəb quruluşa malik olub 10 təbəqədən ibarətdir. Bu təbəqələrin axırından əvvəlkində işığa həssas elementlər - çubuqcuqlar və kolbacıqlar yerləşir. İşığa daha həssas olan çubuqcuqlar rəngsiz görmanı tə'min edir. Daha çox işıq selinə mə'rız qalan kolbacıqlar isə gündüz vaxtı əşyalın rəngini ayırd etməyə imkan verir.

Biz ətraf aləmə baxırıq. Görünüş sahəsindəki hər bir əşyadan və hətta əşyanın hər bir nöqtəsindən müxtəlif işıq selleri çıxır. Tor təbəqəsinə düşərək onlar işıq duyğusunu yaradır. Gözə eyni vaxtda müxtəlif xassəli çoxlu sayıda işıq seli düşür. Göz bunları çeşidləməli və nəhayət baxılan əşyaların bütün həndəsi və optik xüsusiyyətləri ilə birgə eyni ilə təsvirini yaratmalıdır.

Bəs müxtəlif əşyalardan gələn işıq selleri nə ilə fərqlənir? Əşyanın özləri kimi onlardan çıxan işıq selleri də ən əvvəl həndəsi parametrlərlə fərqlənir. Həqiqətdə gözə şüaların əşyaya baxduğumuz istiqaməti verilir. Daha sonra sellər parlaqlıq və ya intensivlik və spektral tərkiblə xarakterizə olunur. Bundan başqa onlar polaryazasiya dərəcəsi ilə xarakterizə edilir.

Məsələnin birinci və həndəsi hissəsi hamiya orta məktəbdən mə'lumdur. Ancaq onu yada salaq ki, yuxarıda göstərdiyimiz elementlərdən ibarət olan gözün optik sisteminin köməyi ilə tor təbəqəsi üzərində əşyanın həqiqi, kiçildilmiş və əvərilmiş xəyalı alınır.

Hər bir göz ayrılıqda əşyanın müstəvidəki təsvirini verir. Əşyanın fəzadakı təsviri isə bu əşyaya hər iki gözlə baxıldığda alınır.

Oxucu dərhal e'tiraz edə bilər. Bax mən bir gözümü bağlayıb, digəri ilə məni əhatə edən əşyalara baxır və nəyin yaxın, nəyin isə uzaq olduğunu yaxşı görürəm. Doğrudan da, bir gözlə baxdıqda biz əşyalara qədər olan məsafə haqqında bə'zi təsəvvürler əldə edirik. Bu, əsasən tanış əşyalara iki gözlə baxmaq adətindən irəli gəlir. Daha uzaqda olan əşyaları örtən atmosfer tutqunluğu da burada böyük rol oynayır.

Belə bir sadə təcrübə edin. Bir gözünüüzü bağlayaraq oturun. Əllərinizi irəli uzadıb iki qələmin uclarını bir-birinə birləşdirməyə çalışın. Özü də həmişə hamiya bu nəsib olmur. Doğrudur, bə'zen biz iki gözlə də baxdıqda əşyaların ölçüləri və onlara qədər olan məsafə haqqında rə'y verdikdə də səhv edirik. Belə optik aldanmaya Günəşin Ayın və başqa əşyaların

üfüqdə olarkən zahiri böyüməsini misal göstərmək olar. Bu haqda 5-ci fəsildə danışılacaqdır.

#### 4.2. Gündüz və gecə vaxtı görme

Yuxarıda biz gözün əsas elementlərindən olan kolbacıqları və çubuqcuqları göstərdik. Kolbacıqlar əsasən tor təbəqəsinin mərkəzdə yerləşir. Kənarlara getdiyəcə onun miqdarı sürətlə azalır. Çubuqular isə əksinə daha çox qışanın kənarlarında toplanır. Kolbacıqların sayı 7 milyona yaxın, çubuqularının isə 130 milyona yaxındır.

Her bir əşyanın gözün tor təbəqəsində yaranan təsviri mozaik şəkil kimi külli miqdarda ayrı-ayrı nöqtələrin təsvirindən ibarətdir.

Gözdə olan bu iki elementə və onların tor təbəqəsində yerləşməsinə uyğun olaraq gündüz (mərkəzi) və gecə (periferik) görmələrini fərqləndirirlər.

İki cür görmənin vacibliyi ondan irəli gəlir ki, gündüz gecə ilə, gecə isə gündüzə əvəz olunduqda yer səthinin işıqlanması və Yerdəki əşyaların parlaqlığı çox geniş sərhəddə dəyişir. Heç bir müşahidə cihazı bunu tə'min edə bilmir. Rəqəmlərə müraciət edək.

Yayda günorta vaxtı günəş yüksəkdə olduqda işıqlanmanın qiyməti  $10^4$  və hətta  $10^5$  lk olur. Toran (bu haqda 5-ci fəsildə danışılacaq) başlananda bu qiymət 500 lk-e, toranın sonunda aysız gecədə isə  $10^{-4}$ - $10^{-5}$  lk-e enir. İşıqlanmaya uyğun olaraq ətraf əşyaların parlaqlığı da dəyişir. Beləliklə, sutka ərzində işıqlanma və parlaqlıq milyard dəfələrlə dəyişir. Bu cəhətdən insan gözü nadir işıq qəbuləcisiidir.

#### 4.3. Uyğunlaşma

İnsan gözünün ətrafdakı əşyaların parlaqlıq və işıqlanmasının bu cür sərhəddə dəyişməsinə alışmasına uyğunlaşma deyilir. Kəcidi istiqamətdən asılı olaraq uyğunlaşmanın iki növünü fərqləndirirlər: işıqlı və qaranlıq. Gündüz gecə ilə növbələşəndə qaranlıq uyğunlaşma, əksinə olduqda isə işıqlı uyğunlaşma baş verir. Uyğunlaşma gözda baş verən bir çox proseslər nəticəsində həyata keçir. Onlardan bə'zilərini qeyd edək. İşıqlanma dərəcəsi dəyişdikdə işıq selini gözə buraxan göz bəbəyinin sahəsi dəyişir. Məsələn, biz çox güclü işıqlanmış otaqdan qaranlıq otağa daxil oluruz. Bu zaman qaranlıqlıda bir şey görmək üçün nə edirik? Gözlərimizi geniş açırıq. Bəbəyin

diametri 4-5 dəfə, sahəsi isə 15-20 dəfə artır. Əksinə qaranlıq otaqdan parlaq günəş işığına çıxdıqda biz gözlerimizi qırırıq. Bununla biz bəbəyi kiçildir və gözə daxil olan işiq selini azaltmış olurud.

Kiçik işıqlanmanın çox sürətlə böyük işıqlanma ilə əvəz edilməsi çubuqcuqların güclü işiq qıcıqlanmasına səbəb olur. Günəşə, projektoru və s. baxdıqda kolbacıqların da belə qıcıqlanması baş verir. Çubuqcuq və kolbacıqları bu qıcıqlanmadan qorumaq üçün tor qışasının dərinliyindən çubuqcuq və kolbacıqları örtən, demək olar ki, qeyri-səffaf xüsusi qara damalar üzə çıxır.

Uyğunlaşma prosesi ani surətdə deyil, müəyyən zaman ərzində baş verir. İşıqlı uyğunlaşma bir neçə dəqiqə ərzində yaranır. Məsələn, gündüz siz işıqlanma çox cüz'i olan teatrda olmusunuz. Seans qurtaran kimi siz günəş işığına çıxırsınız. İlk anda siz heç nə «görmürsünüz», gözlerinizi qıyrırsınız, gözlərinizdən yaşı gəlir, lakin 2-4 dəqiqədən sonra siz artıq günəş işığına alışırsınız.

Qaranlıq uyğunlaşma müəyyən qədər gec keçir. Gözlərin tamamilə qaranlığa uyğunlaşması üçün qaranlıq otaqda azı yarım saat olmaq lazımdır. Yer və hava nəqliyyatlarının bütün sürücüləri yaxşı bilirlər ki, qəza və fəlakət baş vermesin deyə gözlərin parlaq işıqla qəfil işıqlanmasından qorunmaq lazımdır. Çünkü, günün qaranlıq uyğunlaşması pozulur və sürücü müəyyən müddət ətraf əşyaları yaxşı görmür. Xüsusən səs yollarda avtomobilər qarşısından gələn avtobillərin sürücülerinin gözlərini qamaşdırılmamaq üçün fenerləri söndürməlidirlər.

1945-ci ilin mayında Berlində gedən döyüşlərin birində bizim döyüşçülər tərəfindən uyğunlaşma xüsusiyyətləri istifadə olundu. Gecə hücumuna hazırlıq vaxtı komandanlıq 200 güclü projektordan istifadə etməyi qərara aldı. Qaranlığın düşməsi ilə yüzlərlə projektorun işığı Hitler əsgərlərinin gözdüşməsi ilə yüksərlərə projektorun işığı Hitler əsgərlərinin gözdüşməsi ilə yüksərlərə tutdu. Onlar irəlide heç nə görmür, sovet əsgərləri isə onları və onların texnikasını e'la görüb onları məhv edirdilər. Beləliklə, bu taktiki üsul minlərlə Sovet əsgərinin həyatını xilas etdi.

#### 4.4. Rəngli görmə

Kolbacıq və çubuqcuqların bizim həyat üçün vacib olan daha bir fərqiñə baxaq. Kolbacıqlar rəngləri qavramaq qabiliyyətindən yuxarıda iddia etdiyimiz kimi, onlar işıqları rənglərə böyləyir. Lakin işıqları rənglərə böyləməyi qəbul etməyən insanlar iddia etdiyimiz kimi, onlar işıqları rənglərə böyləməyib.

yətinə malikdir. Təbiətdə olan rənglərin bütün zənginliklərini, bir rəngdən digərinə keçilməsini biz kolbacıqların göməkliyi ilə göstərə bilirik.

Bəs göz neçə rəngi ayırd edə bilir? Hələ uşaqlıqdan hamimizə mə'lumdur ki, görünən spektrdə yeddi rəng vardır. Həqiqətdə isə görünən diapazonda (0,40-0,76 mkm) sonsuz sayıda çalarlar mövcuddur. Burada bir rəng tədricən digərinə keçir. Ayrı-ayrı adamlarda rəngləri fərqləndirmək üzrə fərdi xüsusiyyətlər ola bilər. Lakin normal görən adam 350-400 rəng və çalarları fərqləndirə bilir.

Çubuqcuqlar rəngli görünmədə heç bir rol oynamır. Çubuqcuqlar vasitəsilə biz əşyaları eyni tonda görürük. Onların köməkliyi ilə nəyin işıqlı və nəyin qaranlıq olduğunu söyləyə bilirik. Gecə biz heç bir rəngi ayırd edə bilmirik.

Maraqlıdır ki, gündüz heyvanların (toyuqlar, göyərçinlər) gözlərinin tor təbəqəsində ancaq kolbacıqlar vardır. Bu səbəbdən onlar gündüz vaxtı aydın görür, toranda və gecə vaxtı isə heç nə görə bilmirlər. Gecə quşlarında (bayquşlar, yarasalar) tekçə çubuqcuqlar olduğuna görə, onlar demək olar ki, gündüz görmürlər.


İnsan gözünün tor təbəqəsində həm çubuqcuqların həm də kolbacıqların olması, ona əsrarəngiz aləmdə yaşamağa imkan verir. Lakin heç də hamı rəngləri mükəmməl seçə bilmir. Dünya statistikasına görə, yer küresində 130 milyona yaxın adam bu rəng nəsənliginə mə'ruz qalmışdır. Bu çox vaxt kişilərdə müşahidə olunur. Təqribən 2% kişi və 0,5% qadın rəngləri mükəmməl ayırd edə bilmir. Ən çox, yayılmış qırmızı yaşıł korluqdur və ya daltonizmdir. «Daltonizm» sözü məşhur kimyaçı və fizik olan Daltonun familiyasından yaranmışdır. O özü bu xəsteliyə mübtəla olmuş və onu tədqiq etmişdir.

Dəmiryol nəqliyyatında dəfələrlə baş verən qəzalar çox vaxt maşinistin «daltonizm» xəstəliyi səbəbindən yaranır.

#### 4.5. Purkinje effekti

16-ci şəkildə gündüz toranda və gecə vaxtı üçün insan gözünün spektral həssaslıq əyriləri  $V(\lambda)$  göstərilmişdir.  $V(\lambda)$  funksiyası nisbi vahidlərle ölçülür. İnsan gözünün daha həssas olduğu və dalğa uzunluğu 556 nm olan sarı-yaşıł şüalar üçün bu funksiyanın qiyməti 1-dir.

Şəkildə göründüyü kimi gündüz əyrisi (eyri 1)  $V(\lambda)$  funksiyasının 556 nm dalğa uzunlığında yerləşən maksimum-



Şekil 16

mə əyrisini belə başa düşmək lazımdır: görünən spektrin bütün rəngli şüalarının eyni intensivliyində göz üçün ən parlağı, yəni ən işıqlı yaşıl şüa olacaqdır. Lakin rəngli şüaların parlaqlığı spektrin hər iki sonuna doğru sıfır qədər azalacaqdır. Uzun dalğalar tərəfdən spektr çəhrayı rəngdə kəsilir. Qırmızı rəng isə görünmə əyrisinin sərhədlərindən kənarda yerləşir, yəni göz buna həssas deyildir.

İşıqlanmanın toran və gecə vaxtı azalması ilə əlaqədər olaraq gözün spektral həssaslıq əyrisinin bu cür dəyişməsi ilk dəfə çex alimi Purkinje tərəfində öyrənilmiş və Purkinje effekti adını almışdır. İlk baxışda adama ələ gəlir ki, 2 əyrisinin 1 əyrisində nisbətən yerinin dəyişməsi çox azdır, 50 nm-ə yaxındır və buna çox da fikir vermək lazım deyil. Lakin bu belə deyildir. İşıq diapazonu çox dar olduğundan (onun bütün «uzunluğu» 36 nm-ə yaxındır) 2 görünmə əyrisinin yerdəyişməsi ümumi işıq diapazonunun təxminən 14%-ni təşkil edir.

Purkinje effekti ilə biz gündəlik həyatımızda çox rastlaşıq. Belə bir misala baxaq. Yay vaxtı aydın günəşli gündə siz iki çiçəyə baxırsınız: qırmızı lalə və göy peyğəmbəriçəyi. Hər bir çiçək doymuş rəngə malikdir, lalə hətta daha parlaq görünür. İndi isə yadınıza salın ki, bu çiçəklər toranda və gecə vaxtı necə görünür. Lalə digər başqa qırmızı çiçəklər kimi qara rəngdə, peyğəmbəriçəyi isə açıq-boz rəngdə görünür. Bəs nə üçün çiçəklərin rəngi belə dəyişdi? Bu onunla

dan tez bir zamanda hər iki tərəfə, yəni həm bənövşəyi şüalar (400 nm), həm də qırmızı şüalar (760 nm) tərəfə sıfır kimi azalır. Toran vaxtına uyğun gələn əyri (2) bu əyrinin formasını təkrar edir, ona nisbətən kiçik dalğa uzunluqlarına tərəf yerini dəyişmiş olur. Onun maksimumu 507-510 nm dalğa uzunluqlarında yerləşir ki, bu da yaşıl rəngə uyğun gelir.

Gözün spektral həssaslıq əyrilərini çox zaman qısa olmaq üçün görünmə əyriləri adlandırırlar. Toran və gecə vaxtı görünmə axromatik (rəngsiz) olduğundan 2 görünü-

izah olunur ki, qırmızı rəng 2 əyrisindən kənarda (Şəkil 16) yerləşir, yəni görünmə əyrisinə daxil deyildir. Bu səbəbdən qırmızı lalə də qara rəngdə görünür. Peyğəmbəriçəyinin açıq-boz rəngdə görünməsinə səbəb isə toran və gecə vaxtı görünmənin axromatik olmasıdır. Görək bəs nə üçün gözün spektral həssaslığı gündündən gecəyə və əksinə keçidkə dəyişir. 16-ci şəkildəki 1 və 2 əyrlərinin forması, spektral həssaslığın gündüz və gecə sərhədləri nə ilə əlaqədardır? Tədqiqatlar nəticəsində aydın olmuşdur ki, bunun səbəbi yer səthini işıqlandıran mənbələrin gündüz və gecə vaxtı dəyişməsidir.

Maksimumu sarı-yaşıl (556 nm) işığa uyğun gələn görünmə əyrisinin forması (əyri 1) yaşıl bitki örtüyünün əks etdiridiyi günəş işığı enerjisinin orta paylanması əyrisini təkrar edir. Aysız gecədə yer səthi əsasən atmosferin özünün və ulduzların şüalanması ilə işıqlanır. Enerjinin paylanması əyrisinin maksimumu 507-510 nm dalğa uzunluqlarına düşür. Bu səbəbdən də görünmə əyri (əyri 2) öz yerini dəyişir.

#### 4.6. Əşyaların parlaqlıq və rəng fərqləri

Yer üzərində bizi əhatə edən əşyaların çox hissəsini ona görə görürük ki, onlar üzərlərinə düşən işığı əks etdirir. Belə əşyaları özüşüqlənməyan əşyalar adlandırırlar. Əşyaların əksetmə qabiliyyəti müxtəlif olduğuna görə, onlar müxtəlif cür görünür.

Məsələn, qarla örtülmüş çöl ağdır. Çünkü qar üzərinə düşən işıq selinin demək olar ki, hamısını əks etdirir. Təzə sumlanmış çöl isə tamamilə qaradır. Belə səthin əksetmə qabiliyyəti çox-çox azdır. O, üzərinə düşən şüaların çox hissəsini udur. Yaşıl bitki örtüyü başlıca olaraq sarı-yaşıl şüaları, qırmızı kərpic və ya qırmızı-qum isə qırmızı şüaları əks etdiridikləri üçün uyğun olaraq yaşıl və qırmızı görünür.

Lakin əşyani görmək üçün, əks olunan şuanın müəyyən hissəsinin gözə düşməsi kifayət deyildir. Bizdən ixtiyarı məsfədə olan istənilən əşyani qarvanılması üçün gözə bu əşyalarдан gələn şüalarla yanaşı, həmin əşyani əhatə edən digər əşyalardan gələn, parlaqlıq və rəngləri ilə fərqlənən şüalar da düşməlidir.

Yer üzərində mövcud olan müxtəlif əşyalar bir-birindən parlaqlıq və rənglərinə görə fərqlənir. Bu onların təbiətinədərdir. İnsan gözü isə uzun təkamül prosesində bu təzadları qarvramağa uyğunlaşmışdır.

Ixtiyari əşyaları parlaqlıq və rəng təzadları nəticəsində görə bildiyimizə emin olmaq üçün ətrafiniza baxın. Harada olmağınızdan asılı olmayaraq, ixtiyari əşyaların qavranması onların parlaqlıq və rənglərinin başqa əşyalara nisbətən müxtəlif olmasındadır.

#### 4.7. Parlaqlıq təzadı və gözün təzad həssaslığının həddi

Müşahidə olunan əşyanın parlaqlığını  $B_s$ , ətrafindakı müşhitin (fonun) parlaqlığı isə  $B_f$  ilə işarə etsək, parlaqlıq təzadını ( $K$ ) aşağıdakı kimi ifadə edə bilərik:

$$K = \frac{B_s - B_f}{B_s} \quad (10)$$

Beləliklə, gözümüz parlaqlıq təzadını, yəni ixtiyari əşyaların müşahidəsi zamanı parlaqlığın nisbi dəyişməsini ayırd etməlidir. Bu qabiliyyət gərmənin əsas psixofiziki qanunu olan Weber-Rechner qanunu ilə öyrənilir.

Əgər əşya fondan tündürsə, yəni  $B_s > B_f$ , onda parlaqlıq təzadı (10) ifadəsi ilə, əgər əşya fona nəzərən açıqdırsa, yəni  $B_f > B_s$ , onda

$$K = \frac{B_f - B_s}{B_f} \quad (11)$$

Ağ fonda qara əşya üçün məsələn, qarla örtülmüş ətraf sahənin fonunda şumlanmış torpaq üçün:

$$B_s=0 \text{ və } K=1 \text{ (və ya 100%).}$$

Əgər əşya və fonun parlaqlıqları eynidirsə, yəni  $B_s=B_f$  onda  $K=0$  (və ya 0%). Beləliklə parlaqlıq təzadı  $K$ , 0-100% sərhədlərində dəyişir.  $K$  nə qədər böyük olarsa, əşya bir o qədər aydın görünər.

Parlaqlıqlarını yaxınlaşdırmaqla əşya ilə fon arasındaki parlaqlıq təzadını kiçildək. Əvvəlcə biz qara əşyani ağ fonda gördükdə onun parlaqlıq təzadı 100% idi. Sonra həmin şəraitdə müşahidə aparmağımıza baxmayaraq əşya tünd-boz rəngini, sonra boz rəngini, daha sonra açıq boz rəngini və i.a. aldi. Bəs nə vaxt biz bu əşyani görəmərik, yəni onu fondan ayıra bilmərik? Mə'lum olmuşdur ki, bu hal əşya ilə fonun parlaqlığının bərabər olmasından bir qədər əvvəl, yəni təzadın hələ sıfırdan böyük olduğu vaxta baş verəcəkdir. Əşyani

fondan hələ ayırd edə biləcəyimiz şəraitdəki minimal parlaqlıq təzadına gözün təzad həssaslığının həddi deyilir ( $\epsilon$ ):

$$\epsilon = \min \frac{\Delta B}{B}$$

burada  $B$  - ən böyük parlaqlıq (istər əşyanın, istərsə də fonun),  $\Delta B=B_s-B_f$  fərqiñin mütləq qiymətidir.

Beləliklə, bizi əhatə edən əşyalardan ancaq parlaqlıq təzadı gözün təzad həssaslığı həddindən böyük olanları görürük.

## V fəsil. İŞIQ TƏZAHÜRLƏRİ

### 5.1. Gündüz işıqlanması

Hamiya mə'lumdur ki, gündüz vaxtı işıq Günəşdən gəlir. Lakin heç da hamı təsəvvürüne gətirmir ki, niyə bəs gündüz Günəş six buludların arxasında olduqda belə hava işıqlı olur.

Çox güman ki, gündüz işıqlanmasını ya bilavasito Günəşdən gələn, ya da bulud və səmədan səpələnən şüalar yaradır. Odur ki, həyatda çox şey bizim işıqlanma qanunlarını bilməyimizdən asılıdır. Misal üçün, işıqlı otaqları olan binaların layihəsi, şəhərlərin planlaşdırılması, fotosəkilçəkmə incəsənəti, bizi əhatə edən çısimləri görmə qabiliyyətimiz və s.

Günəşdən gələn gündüz işığının bəzilərinin təsəvvür edə bilmədiyi başqa bir rolu da vardır. Əgər atmosfer tamamilə təmiz olmayıb, azacıq da olsa dumanla örtülmüşsə, onda duman damcıları da Günəş tərəfindən işıqlanır. Özü də işıqlanma nə qədər güclü olarsa, duman bir o qədər ağımtıl görünəcəkdir. Onun arxasında olan və pis işıqlanan uzaq çısimləri isə müşahidə etmək çatınlışəcəkdir. Bu onu subut edir ki, uzaq çısimlərin görünməsi təkcə onların ölçülərindən və bizim görmə qabiliyyətimizdən asılı olmayıb, eyni zamanda həmin çısimlərlə müşahidəçi arasındakı havanın işıqlanmasından da asılıdır. İlk baxışda müxtəlif olan bu iki təzahür (görünmə və işıqlanma), həqiqətdə bir-birindən six asılıdır.

İşıq şüası Günəşdən biza qədər olan təqribən 150000000 kilometr məsafəni 8 dəqiqə 18 saniyəyə keçib, Yer atmosferinə daxil olur. Əvvəl o, seyrək olan ən yuxarı qatlara düşür. Burada az miqdarda hissəciklər, hava qazlarının atom və molekulları sərbəst hərəkət edir. Onlar arasındaki məsafə o qədər böyükdür ki, təsadüfi hallarda bir-biri ilə toqquşur. Atmosferin aşağı qatlara keçdiğə işıq şüası daha six havaya rast gəlir və burada yoluna tez-tez oksigen, azot və başqa qazların molekulları çıxır. Bu cür görüşlər işıq şüasının dəyişməsinə səbəb olur.

Fərəz edək ki, gölün sakit səthində balaca taxta gəmicek üzür. Haradasa yaxınlıqda suya daş atırlar: daşın düşdüyü yerdən su boyunca dalğalar yayılmağa başlayır. Dalğa taxta gəmiciyə çatdıqda onu hərəkətə gətirəcəkdir: bu vaxt yuxarı və aşağı hərəkət edən gəmicek özü yeni dalğaların mənbəyi

olacaqdır. Hər tərəfə yayılan bu dalğaların rəqsi ilk dalğalar ilə görüşəcəkdir.

İşıq şüası öz qarşısında qaz molekullarına, duman damcılarına və toz hissəciklərinə rast gəldikdə eyni ilə yuxarıdakı hadisə baş verir.

İşıq şüası hava molekulu və ya toz hissəciyi üzərinə düşdükdə hissəcik yuxarıdakı misalda göstərdiyimiz taxta parçası kimi rəqs edərək, özü ilə hər tərəfə işıq buraxmağa başlayır. Hər bir hissəcik üzərinə düşən işıq şüasını bütün istiqamətdə səpəleyir.

Əgər işıq çox kiçik molekullar üzərinə və yaxud da bulud və dumani yaradan su damcıları üzərinə düşərsə, səpələnmə müxtəlif şəkildə baş verəcəkdir.

Havanın əsasını təşkil edən qaz molekulları (azot və oksigen) öz ölçülərinə görə çox kiçikdir. Onların diametri təqribən 0,3 nanometrdir. İşıq dalğası ilə müqayisədə belə molekulların diametri Günəşdən gələn görünən ən qısa işıq dalğalarının uzunluğundan belə 1000 dəfələrlə kiçikdir. Buna görə də işıq dalğası bu hissəcikləri rəqsə gətirir.

Təqribən 100 il bundan əvvəl ingilis fiziki Reley bu cür kiçik hissəciklərin işığı necə səpələmələrini nəzəri yolla hesablamışdı. O göstərdi ki, hissəciyin hər tərəfə səpələdiyi işıq şüasının dalğa uzunluğu onun üzərinə düşən işığın dalğa uzunluğu ilə eyni olmalıdır (eyni rəngdə). Səpələnən işığın digər ikinci xassəsi dəmaraqlıdır. Əgər hissəciyin üzərinə eyni miqdarda qırmızı və göy şüaları düşərsə, onda, o, qırmızı şüalara nisbətən göy şüaları daha çox (təqribən 8 dəfə) səpəleyəcəkdir. 1-ci fəsildən bildiyimiz kimi, Günəşdən gələn şüa yeddi rəngin (kırmızı, narıncı, sarı, yaşıl, göy, mavi, bənövşəyi) qarışığından ibarətdir. Bunlardan Reley qanununa görə, hər sonra gələn şüa özündən əvvəlkinə nisbətən səpələnməyə çox mə'rız qalır. Nəticədə Günəş şüaları ilə işıqlanın səma kənardan baxana mavi görünəcəkdir. Hava molekullarının müxtəlif istiqamətdə səpələdikləri işıqda qırmızı şüalar çox az, eksinə mavi və göy şüalar ise daha çoxdur.

Səmanın mavi rəngdə olması bununla izah olunur. Günəş qürüb edən zaman səmanın mavi rəngi yox olur. Səmanın mavi rəngdə olmasını izah etmək üçün alımlar bir neçə əsr öz aralarında mübahisə aparmışlar.

XVI əsrin məşhur rəssamı Leonardo da Vinçi yazırı: «Açıq tündün fonunda mavi görünür». O belə hesab edirdi ki, səmanın rəngi, bizim görmə qabiliyyətimizin xüsusiyyətidir ki, qaralıq kainatın fonunda işıqlanmış hava mavi rəngə ca-

lir.

Bir çox alımlar belə hesab edirdilər ki, adı mavi rəng mehlulu kimi səmanın öz rəngi də mavidir.

Səmanın mavi rəngdə olmasını izah etmək üçün digər başqa fərziyyələr də irəli sürülmüşdür ki, biz burada onlar haqqında söhbət açmayıacaqıq. Artıq bilirik ki, buna səbəb işığın səpələnməsidir. Lakin səpələnmə həmişə eyni cür olmur.

Əgər biz uca dağın zirvəsinə qalxaq, asanlıqla müşahidə edərik ki, səma zenitdə, yəni başımız üzərində daha derin və göy görünür. Təyyarə və stratostatlarda (hava şarlarında) hündürlüklərə qalxan aeronavtlar həmişə qeyd etmişlər ki, 15-20 kilometr hündürlükdən səma bənövşəyi-göy rəngə çalır. 1934-cü ildə səmaya buraxılan «Osoaviaxim-I» stratostatının müşahidə qeydlərində göstərilir ki, 21600 metr hündürlükdə səma artıq qara-göy və ya boz rəngdədir.

Bu cür böyük yüksəkliklərdə müşahidənin başı üzərində havanın kütləsi çox az olduğuna görə o işığı çox zəif səpələyəcək və səmanın mavi rəngi demək olar ki, qaranlığa çevriləcəkdir.

Havanın səpələdiyi mavi işığı səmaya baxmadan da görəmək olar. Uzaq dağlara baxın və sizə elə galəcək ki, onlar mavi tutqunluq arxasından görünür.

Uzaqda yerləşən açıq cisimlərə, məsələn, zirvəsi qarlı dağlara baxdıqda məsələ tamamilə başqa cür olur. Uzaqdakı parlaq zirvələrdən əks olunub gələn ağ işıq şüası da atmosferda səpilməyə mə'ruz qalır. Əgər kənarlara daha çox mavi və bənövşəyi şüalar səpilirsə, aydınlaşdır ki, düz istiqamətdə gələn şüada sarı və çəhrayı şüalar daha çox olacaqdır. Buna görə də zirvəsi qarlı dağlar uzaqdan sarımtıl görünür.

Əgər siz dumanlı gecədə kütə fənerlərinə diqqətlə baxsanız, onda uzaq fənerlərdən gələn işıq şüası sizə çəhrayı, daha uzaq fənerlərdən yayılan şüalar isə qırmızı rəngdə görünəcəkdir. Yaşıl və mavi şüalar öz yollarında səpələnmə nəticəsində itir.

Təxminən 180 il bundan əvvəl İsvəçrə meteoroloqu və tədqiqatçısı Sosyur səmanın mavalik dərəcəsini tə'yin etmək üçün bir cihaz düzəltmişdir. O, bu cihazı tsionometr adlandırdı. Yunanca «tsionos» mavi deməkdir. Sosyurun düzəltdiyi bu cihazın şkalası ağ rəngdən zil qara rəngə kimi müxtəlif rənglərə boyanmış 51 kağız zolaqdan ibarət idi.

Sosyurun müşahidələrinin ən maraqlısı bu idi ki, o həmin cihaz vasitəsilə səmanın zenitdəki və üfüqdəki rənglərini müqayisə etdi. O, 1788-ci il 15 iyulda Monblan yaxınlığında


səmanı müşahidə edərkən müəyyən etdi ki, üfüqdə səmanın mavalik dərəcəsi 11, üfüqdən 10 dərəcə hündürlükdə 20, 40 dərəcə hündürlükdə və zenitə kimi isə 37-dir. Beləliklə, cihaz səmanın üfüqdə ağtıl rəngə, zenitdə isə tünd mavi rəngə malik olmasını göstərərək, əvvəller aparılan müşahidələri təsdiq etdi.

Bəs nə üçün zenitdə səpələnen işıq mavi, üfüqdə isə ağdır? Görünür, zenitdə və üfüqdə müşahidə etdiyimiz səpələyən hissəciklər eyni miqdarda, eyni təbiətli deyil.

Görəsən, iri toz hissəcikləri və yaxud da su damcıları işığı necə səpələməlidir? Radiusları mikroskop altında ölçülən və təqribən  $5 \cdot 10^3 - 1 \cdot 10^4$  nanometr olan duman damcıları bu vaxt na kimi rol oynayacaqdır? Aydınlaşdır ki, bu damcılar qaz molekullarından bir neçə min dəfə böyükdür.

İlk dəfə bu cür səpələnmənin nəzəriyyəsini akademik V.V.Süleykin dəniz üçün işləmiş və onu sonradan səma üçün tətbiq etmişdir.

İlk növbədə müəyyən olundu ki, iri hissəciklər işığı irəli və geri eyni cür səpələmir. 17-ci şəkildə siz bu təzahürün diaqram təsvirini görürsünüz. Belə diaqram təsvir səpilmə indikatrisası adlanır. Fərz edək ki, A hissəciyi üzərinə Günəş



Şəkil 17

şüası düşür. Onda uzun və kiçik ölçülü ox vasitəsilə hissəciyin bu və ya digər istiqamətdə səpalədiyi işıq selini çox və yaxud az təsvir etmək olar. Diaqram belə alınır. Əgər radius 0,008 millimetr olan damcı üçün diaqram qurulsa, onda görərik ki, belə hissəcik işığı geriye nisbətən şuanın yayılma istiqamətində 17 dəfə çox səpaləyir.

Müşahidəçi açıq yerde dayanmış, Günəş şüaları isə oxlarla göstərildiyi kimi sağdan düşür. Havada A, B, C damciları hərəkət edir (hər biri üçün indikatrisa göstərilmişdir). Onda Günəşə yaxın B damcısı müşahidəçiə daha parlaq görünəcəkdir (ona doğru indikatrisanın uzun şüası istiqamətlənmışdır). Əgər o hər bir damcını ayrılıqda görməsə də, Günəşin etrafında çoxlu sayıda bu cür damcılardan səpelənmiş işıq halqası (qalo) görünəcəkdir. Başqa sözlə, Günəşin yaxınlığında atmosfer tutqunluğu daha çox işıqlı və parlaq olacaqdır. Əksinə, Günəşdən kənardə görünən A və C damciları müşahidəçiye daha az işıqlı görünəcək və səmanın bu yerində hava nisbətən tünd rəngə çalacaqdır.

Yuxarıda biz göstərdik ki, niyə kiçik hissəciklər səmanın rəngini mavi edir. Daha iri hissəciklər isə Günəş spektrinin bütün rənglərini bərabər səpaləyir. Damcı nə qədər böyük olarsa, onun səpalədiyi işıq da bir o qədər ağ görünəcəkdir. Ona görə də 0,008 millimetr radiuslu hissəciklərdən ibarət olan duman, üzərinə Günəş və Ay işığı düşdükdə ağ süd rəngində görünəcəkdir.

Beləliklə, biz indi, əvvəldə verdiyimiz gündüz işıqlanması necə əmələ gəlir səlinə cavab verə bilərik.

Əlbəttə, hər seydən çox Günəş işıq verir. Belə ki, məsələn, Moskva en dairəsində yay vaxtı günorta çağının Günəş üfüqi səthi 120000 şamın 1 metr məsafədən işıqlandırıldığı kimi işıqlandırır. Qişda, Günəş üfüqə yaxın olduqda, məsələn, Moskvalıda üfüqdən II dərəcə hündürlükdə olduqda bu işıqlanma çox azdır, təxminən 15000 şamdır, əgər Ay kimi Yerin də atmosferi olmasaydı, onda Yer səthi ancaq Günəş şüaları ilə işıqlanardı. Kölğələr tamamilə qara olardı. Həqiqətən, yaxşı teleskopdan Aya baxdıqda görmək olur ki, uca dağlar necə də aydın və tünd kölgəyə malikdir,

Hətta buludsuz atmosfer də işıq səpaləyir və hiss olunacaq dərəcədə əlavə işıqlanma yaradır. Səpelənən bu işıq səma qübbəsinin hər tərəfindən və bütün nöqtələrində yayılır.

Yayda günorta vaxtı səpelənən işığın yaratdığı işıqlanma 15000 şama çatır. Axşama yaxın, Günəş üfüqə doğru hərəkət

edəndə atmosfer başımız üzərində günortaya nisbətən zəif işıqlanır və bu səbəbdən az miqdarda işıq səpaləyir. Günəş üfüqdən 10° hündürdə olduqda, buludsuz səmanın işıqlanması 5000 şama kimi azalır. 5°-lik hündürlükdə isə bu, 2500 şama kimi azalır. Səpelənən işığın axşam vaxtı azalması, Günəşdən birbaşa gələn işığa nisbətən zəifdir. Kölğələrin işıqlanması da az olur. Onlar nisbətən açığa çalır və öz aydınlığını itirir.

Qiş vaxtı qar örtüyü işıqlanmayı artırır. Parlaq aq qar xeyli miqdarda işıq eks etdirərək, əlavə işıq ilə atmosferi işıqlandırır. Atmosferin molekülləri isə daha çox işıq səpaləyərək Yer səthine doğru göndərir. Hami bilir ki, payız vaxtı ilk qar yağanda hava necə də işıqlı olur. Bu təzahürü müşahidə etmək, səma alçaq və six buludlarla örtülü olduqda da asan olur. Qiş vaxtı aydın görmək olar ki, qar yağmış sahələrə nisbətən, meşələr üzərində səma daha tünd, boz və ya göyümtül olur. Bə'zən hətta belə hesab edirlər ki, meşə üzərindəki tünd ləkələr yaxınlaşmadıqda olan isti havanın əlamətidir. Daha doğrusu, onların əmələ gəlməsi buludların aşağı düşməsini göstərir. Qiş vaxtı isə buludların aşağı düşməsi həqiqətən, əksər hallarda daha nəm və isti hava axınının yaxınlaşdığını sübut edir.

İşığın buludları təşkil edən damcılardan səpilməsi də müyyən qədər işıqlanma əmələ gətirir. Nə qədər ki bulud nazikdir, bu əlavə işıqlanma hətta buludsuz atmosferin yaratdığı işıqlanmadan da böyükdir. Əgər səpelənmə indikatrisası şəkil 13-də göstərildiyi kimidirsə, onda işıq daha çox «irəli», yəni Yer səthinə taraf səpelənəcəkdir. Asanlıqla təsəvvür etmək olar ki, bulud Günəşə yaxın daha parlaq görünəcəkdir. Əgər bulud six olub, böyük qalınlığı malikdirse, onda işıq bir damcidan başqa digər damcilar üzərinə düşər və yenidən onlardan səpelənər. Bu vaxt işığın ikinci və ümumiyyətlə çox saylı səpelənməsi baş verir. Bununla əlaqədar olaraq işıq daha çox «geri» səpelənir və Yer üçün faydasız olaraq dünya fəzasına qayıdır. Bu cür güclü buludlar üzərində uçan teyyarədəki müşahidəciyə, onlar daha işıqlı və parlaq görünəcək, əksinə, belə buludlardan aşağıda isə həmin anda qaranlıq və buludlu gün olacaqdır. Beləliklə, nazik buludlar Yer səthində böyük işıqlanma, qalın və six buludlar isə az işıqlanma, boz və buludlu hava yaradır.

Görəsən, gündüz işığı nə rəngdədir?

Bu sual, demək olar ki, heç də tez-tez verilmir. Lakin gündüz işığı ilə adı elektrik lampası işığının ən sadə müqâ-

yisəsi bizi əmin edir ki, gündüz işığı mavi, elektrik işığı isə sarımtıldır. Əgər siz aydın qış günü təmiz qar səthi üzərinə hər hansı cisimlərdən düşən kölgələrə diqqət yetirsəniz Görərsiniz ki, bu kölgələr mavi rəngdədir. Bu, Günəş işığına nəzəren mavi olan səmanın işığıdır.


Axşam vaxtı Günəş üfüqə yaxınlaşanda səma şəfəqin al rənglərinə boyanır. Bu rənglər Günəş şüasının atmosferdə nə qədər yol keçməsindən asılıdır. Bu şúa nə qədər böyük hava kütləsindən keçirse, bir o qədər çox səpələnir, yəni mavi və bənövşəyi şüalar itir və hava qırmızıtil rəng alır. Bu hadisə daha çox atmosferdə kiçik hissəciklər olanda baş verir. Bu hissəciklər o qədər kiçik olur ki, (diametri 0,0001 millimetr) onlar işığı qaz molekulları kimi səpələyir.

Günəşin «rənglənmiş» bu şüası üfüq altından atmosferin yuxarı təbəqələrini işıqlandıranda səmada şəfəqin al rəngləri görünən olur.

Əgər atmosfer daha iri toz hissəcikləri və ya duman damcıları ilə (diametri 0,002 millimetr) tutqunlaşmışsa, onda o ağımtıl və boz rəngə çalır. Şəfəqin al rəngləri tutqunlaşır və onları ayırd etmək mümkün olmur.

Axşam, Günəş qırub edəndə, uzun müddət hava nisbətən işıqlı olur. Buna tora n deyilir.

Fərz edək ki, biz Yerdə  $O$  nöqtəsində dayanmışıq (Şəkil 18).



Şəkil 18

yuxarı qatlar ( $M_1$ , nöqtəsində) heç bir şey tərəfindən zəifləmədən parlaq Günəş işığı ilə işıqlanmışdır. Əgər Günəş üfüqden çox aşağı düşərsə, onda atmosfer  $M$  nöqtəsində qaralmağa başlayacaqdır. Ancaq hava qatının seyrək olan da-

Üfüqden aşağıda olan Günəş öz şüası ilə başımız üzərindəki atmosfer təbəqəsini işıqlandırır. Daha aşağı qatlarda, məsələn,  $M$  nöqtəsində, atmosfer artıq müəyyən hissəsi havanın daha six qatlarından keçən şüalarla işıqlanmışdır. Daha

yuxarı hissəsi isə, yəni  $M_1$ , nöqtəsi isə işıqlı qalacaqdır. Günəş üfüqden nə qədər aşağıda olsa, başımız üzərindəki seyrək hava qatının nazik təbəqəsi bir o qədər işıqlanacaq, toran işığı isə bir o qədər zəif olacaqdır. Atmosferin 70 kilometrdən yuxarı olan təbəqələri artıq demək olar ki, işığı səpələmir, işıqlanma yaratır. Nə qədər ki Günəş üfüqden 8 dərəcə aşağı enməmişdir, siz istədiyiniz kitabı elektrik lampasız oxuya bilərsiniz. Belə vaxt vətəndaş toranı adlanır. Vətəndaş toranı qurtardıqda səma get-gedə qaranlıqlaşır və bu cür vaxt astronomik toran adlanır. Günəş təxminən 18 dərəcə üfüqden aşağı endikdə və en zəif ulduzlar belə, göründükdə astronomik toran sona yetir. Gecə düşür. Aydındır ki, Günəş üfüqden çıxmamışdan əvvəl də toran müşahidə olunur. Ulduzlar zəifləyir, söñür və səma Günəşin çıxmاسına xeyli qalmış işıqlanır. Adəten səhər toranı axşam toranından uzun olur. Çunki axşam toranına nisbətən, Günəş üfüqden bir xeyli aşağı olduqda gözümüz zəif səpələnən işığı artıq hiss edir. Cox güman ki, bu gözümüzün gecə vaxtı qaranlığa uyğunlaşaraq daha həssas olması ilə bağlıdır.

Vətəndaş toranı cənubda şimala nisbətən qisadır: yayda bu toran Buxarada 38 dəqiqə, Xarkovda 51 dəqiqə, Leninqradda isə 1 saat 50 dəqiqə davam edir.

Yayın ortalarında Leninqradda bəyaz gecələrini müşahidə etmək olar. Bu vaxt axşam şəfəqi səhər şəfəqi ilə görüşür və səma gecə vaxtı qaralmağa imkan tapmir.

### 5.2. Görünmə uzaqlığı

Nə qədər uzaq görmək olar? Görünmə uzaqlığı nədən asılıdır?

Bu suali bir neçə yoldaşınıza verin və siz, ilk baxışda bir-birinə uyğun olmayan cavablar alacaqsınız.

Bəziləri cavab verəcək ki, görünmə uzaqlığı görmə itiliyindən asılıdır. Lakin onlar unudacaqlar ki, bizlərdən iti görən hər bir kos dumanlı havada adı normal görmə qabiliyyətinə malik insan kimi eyni cür, yəni pis görücəkdir.

Bir başqası deyəcək ki, görünmə işıqlanmadan asılıdır. Onun cavabı həqiqətə yaxın olacaqdır. Lakin o, yəni də, bəs niyə işığı eks etdirməyən tünd cisimlər uzaq məsafədən daha yaxşı görünəcək, sualına cavab verə bilməyəcəkdir.

Üçüncü fərza edəcək ki, hava nə qədər şəffaf və temiz olsa, görünmə uzaqlığı da bir o qədər böyük olacaqdır. Onun cavabı

daha düzgün olacaqdır. Lakin hər üç cavabın dəqiq olmasına baxmayaraq, onların hər üçü diqqətə layiqdir.

Gündüz biz uzaq məsafədən ancaq rəngləri və ətrafdakılardan öz parlaqlığı ilə fərqlənən cisimləri görürük. Işıqlı səmanın fonunda tünd ağaclar yaxşı görünür. Lakin həmin ağaclar eyni rəngli bitkirlərlə örtülümsüz uzaq dağ və yamacağın rəngli bitkirlərlə seçiləcəkdir. Boz rəngli ev qış vaxtların fonunda çətinliklə seçiləcəkdir. Boz rəngli ev qış vaxtı yarpaqsız meşə fonunda pis görünür. Əgər ev bir qədər yarpaqsız meşə fonunda pis görünür. Əgər ev bir qədər fərq (hər hansı bir təzad) varsa, onda bizim gözümüz qədətini həmin bu fərqə (təzada) yöneldəcəkdir. Bu səbəbdən biz uzaq evi seçə bilərik.

Əgər ev ilə meşənin parlaqlığı arasındaki təzad böyükdürse, biz evi görə bilərik. Yox, əgər bu təzad azdırsa, onda müşahidəçinin görmə qabiliyyətinin iti, işıqlanmanın yaxşı və hatta evin böyük olmasına baxmayaraq, onu nəzərlərimizdən itirərik. Normal göz üçün parlaqlıq təzadının 1/70 qiyməti kifayətdir. Başqa sözlə, bizim cismi görməyimiz üçün onun və fonun parlaqlığı bir-birində 1,5 faizdən az olmamaq şərti ilə fərqlənməlidir. Bu «hiss etmə həddi» iti baxışlarda bir qədər azdır. Ümumiyyətlə, bu qiymət gündüz vaxtı əksər adamlar üçün eynidir.

Işıqlanma görünmədə böyük rol oynayır. Lakin bu ilk baxışda heç də sadə təsəvvür edilməməlidir. Əlbəttə, parlaq Gürəş işığına nisbətən toranda və qaranlıqda biz pis görürük. Lakin gündüz vaxtı görünmə heç də bizim baxdığımız evin, meşənin və dağın işıqlanmasından asılı olmayıb, ancaq bu şüalar ilə bizim gözümüz arasındaki havanın işıqlanmasından asılıdır.

Fərəz edək ki, biz uzaq məsafədən böyük ağı ekran üzərinə çəkilmiş qara kvadrata baxırıq. Bizim ilə ekran arasında Günəş tərəfindən işıqlanmış hava yerləşir. O, bizim ilə ekran arasında işıqlı zəif duman emələ gətirir. Belə zəif duman havanın qalınlığı nə qədər çox olarsa, yəni nə qədər ekran bizdən uzaq olarsa, bir o qədər parlaq olur. Biz ekranın ağı və qara hissələrini işıqli zəif dumanından görürük. Nəticədə biz ekranın ağı və qara hissələri arasındaki təzadı deyil, ekranın ağı hissəsindən gələn şüanın zəifləmiş parlaqlığı, ekranın qara hissəsinin karşısındaki zəif dumanın parlaqlığı və havadakı zəif dumanın parlaqlıqları cəmi arasındaki təzadı görürük.

Asanlıqla fikirləşmək olar ki, ekran nə qədər uzaq olarsa, onun göndərdiyi ağı işıq bizə gəlib çatınca daha çox zəifləyəcək və ekran ilə bizim aramızdakı zəif dumanın parlaqlığı bir o

qədər çox olacaqdır. Əgər ekran get-gedə uzaqlaşarsa, onda iki parlaqlıq arasındaki təzad zəifləmeye başlayacaq və nəhayət, insan gözünün seçdiyi təzaddan da kiçik olacaqdır. Bu vaxt biz artıq qara kvadrati görməyecəyik. Bu, görünmə uzaqlığı adlanan bir məsafədə baş verəcəkdir.

Görünmənin mürəkkəb riyazi düsturların köməyi ilə deyil, bir neçə sözlə ifadə olunmuş nəzəriyyəsi bundan ibarətdir.

İndi sizə artıq aydın oldu ki, niyə təmiz atmosferə nisbətən tutqun atmosferdə görünmə uzaqlığı kiçikdir. Bu, atmosferin az işıq buraxması ilə deyil, özünün daha artıq işıq əlavə etməsi ilə izah olunur. Tozlu havada uzaq əşyalar pis görünür. Onlar elə bil ki, zəif dumanlı havada əriyib yox olur. Gündüz vaxtı qara əşyanın görünmə uzaqlığı atmosferin tutqunluq dərəcəsi ilə ters mütənasibdir. Bu tutqunluğu duman və toz buludları yaradır.

Qışda Moskvada görünmə adətən pis olur. Alçaq buludların altındaki duman üfükü şəhət etdiyindən görünmə uzaqlığı 1-2 kilometr kimi azılır. Baharda isə hava qış dumanlarından təmizləndiyi, lakin yayın tozu ilə tutqunlaşmadığı vaxt uzaq, xüsusən aydın görünür.

Yay vaxtı Krimin qərb sahilində yerləşən Yevpatoriyanın, aralarındaki məsafənin 120 kilometr olmasına baxmayaraq, Krim yaylasının dağları çox nadir halda görünür. Krimin tozlu havası bunun üçün çox tutqundur. Payızda isə Krima uzaq şimaldan gələn şəffaf soyuq hava kütłələri daxil olduqda üfüqdə bu dağlar çox aydın görünür.

Bəs görünmə həddi necədir? Ümumiyyətlə, bu hədd varmı və ya ideal şəffaf havada sonsuz olaraq uzağı görmək olarmı? Belə hədd, əlbəttə, vardır. Bu həddi bize atmosfer özü təyin edir.

Nəzəri olaraq asanlıqla isbat etmək olar ki, azca da olsa, duman və toz olmayan mütleq təmiz atmosferdə ixtiyari əşyani 260 kilometr kimi görmək olar. Qalınlığı 360 kilometr olan və Günəş şüaları ilə işıqlanan hava təbəqəsi artıq elə parlaq hava dumanını yaradır ki, göstərilən məsafədən uzaqda yerləşən əşyaların cizgiləri seçilmir.

Bəs nə etmək lazımdır ki, göz uzaq dağları, buludları və ya dənizdə üzən gəmiləri seçə bilsin? Görəsən, texnika bir şey ilə bize kömək edə bilərmı?

İlk baxışda qəribə də görünəsə, adı baxıcı borunun və ya binoklun bize köməyi çox az dəyər. Onlar yalnız ölçülərinin kiçikliyinə görə gözə görünməyən əşyaların yaxşı görünməsinə imkan yaradır.

Məsələn, 10 kilometr uzaqlıqda olan və gözlə seçilmeyən insan figurunu binokl ilə yaxşı görmək olar. Lakin on yaxşı binokl belə havada zəif duman olduqda bizi kömək edə bilməz. Heç bir optik cihaz bu dumani aradan götürə bilmez.

Lakin əgər biz 50 kilometr məsafədə yerləşən yaxın dağ silsilesini görürüksem, onda doğrudan da elə bir imkan olmaz ki, biz daha uzaq dağları görək? Yaxud qatı duman bizim görməyimizə mane olursa, hər hansı bir cihaz gözə bu dumani yarib keçməkdə kömək edə bilərmi?

Fiziklər 20 il erzində bu suallar ətrafında xeyli fikirləşib, 70-ci illerin sonunda belə nəticəyə gəldilər ki, ilk sualın cavabını müəyyən dərəcədə həll etmək mümkündür. Görək bu nə yolla olur.

Biz yuxarıda qeyd etmişdik ki, hava molekulları mavi şüaları daha çox, qırmızı şüaları isə daha az səpəleyir.

Demək, havadakı zəif dumanın yaratdığı işıqda daha çox mavi, daha az isə qırmızı şüalar vardır. Bizim gözümüz onları seça bilmir. Fotoaparat isə bunu bacarır.

Əgər hər hansı bir mənzərəni qırmızı filtrlə çəksək, onda o, zəif dumanın mavi və yaşıl şüalarını buraxmaz və bununla onun parlaqlığını xeyli azaltmış olar. Şəkildə gözlə seçilməyən təfsilatlar görünəcəkdir. Lakin qırmızı filtrlə səma, demək olar ki, qara rəngdə görünəcək və uzaq tünd əşyalar belə fonda pis seçiləcəkdir. Belə şəkildə hər şeydən yaxşı uzaq qarlı dağlar, buludlar və işıqlı tikintilər görünəcəkdir.

Gördüyümüz kimi, müəyyən qədər olsa da belə vəziyyətdən çıxış yolu vardır. Qatı dumanda vəziyyət çətinləşir. Çünkü onu təşkil edən iri damcılar spektrin bütün şüalarını (kırmızı, sarı, mavi və s.) eyni dərəcədə səpəleyir. Buna görə də qatı duman bizi ağ rəngdə görünür. Əgər belədirse, demək, elə bir dumandan şüa seçmək olmaz ki, o dumandan keçə bilsin, yəni başqa şüalara nisbətən az səpilsin.

Dumanda manəsiz ancaq radiodalğalar keçə bilir. Əgər dumanlı havada heç nə görmək olmursa, onda radiodalğaların köməkləyi ilə dumandan arxasında gizlənən əşyaları hiss etmək olur.

### 5.3. Göy qurşağı (Qövsi-qüzəh)

Göy qurşağı hər birimizə uşaqlıqdan tanış olan bir təzahürdür. Parlaq, «göy qurşağının bütün rəngleri ilə» bərəq vuran hava körpüsü bizim təsəvvürümüzdə həmişə yağış və Gürnəşlə bağlıdır.


Gözəl səma təzahürü kimi göy qurşağı həmişə insan diqqətini cəlb etmişdir.

Əvvəller, hələ insanların ətraf aləm haqqında az təsəvvürləri olduğu bir vaxtda göy qurşağını «səma bayraqı» hesab edirdilər. Belə ki, qədim yunanlar göy qurşağını İrida ilahəsinin təbəssümü hesab edirdilər. Ümumiyyətlə, qədim insanlar fikir verirdilər ki, göy qurşağı Güneş şüalarının vasitəsilə yağış damcalarında yaranır və həmişə Günəşə əks olan tərəfdə görünür.

Bəs havadan asılmış yağış damcısı üzərinə Güneş şüası düşdükdə nə baş verir? İlk dəfə 1637-ci ildə R. Dekart tərəfinən göy qurşağının nəzəriyyəsi verilmişdir. O, göy qurşagini işığın yağış damcalarında sınaması və əks olunması ilə bağlı olan bir təzahür kimi izah etdi. Gəlin bunu 19-cu şəklin köməyi ilə araşdırıq.

ŞA işıq şüası

su damcısı üzərin-dəki A nöqtəsinə düşmüştür. Bu vaxt işığın müəyyən hissəsi damcının səthi üzərin-dən əks oluna bilər. Lakin onun çox hissəsi damci-ya daxil olarken sı-nıb, daxilindəki B nöqtəsindən əks olunur. C nöqtə-sində sinaraq yenidən havaya çıxır. Hər dəfə sinaraq və əks olunaraq, şüa müəyyən bu-caq qədər öz istiqamətindən kənara çıxır. Bizim şəkildə bu istiqamət sağ tərəfə dəyişmişdir. Ümumiyyətlə, şüa böyük bucaq qədər döncəkdir. Əgər biz düşən və çıxan şüaların istiqamətlərini onların kəsişdiyi nöqtəyə qədər uzatsaq, dönmə bucağını tə'yin etmiş olarıq. Tam dönmə bucağını α adlan-dırıq. Damcının başqa nöqtələri üzərinə, məsələn, A, nöqtəsi üzərinə düşən şüaları da təsəvvür etmək olar. İşıq şüasının suda sınaması qanununu bilməklə hər bir şüa üçün α bucağını



Şəkil 19

hesablamaq olar, yə'ni damcıdan çıxan şüaların hara yöneldiyini bilmek olar. Belə hesablama nəticəsində biz aşağıdakı nəticəyə gələ bilərik: çıxan şüaların çox hissəsi  $C_1S_1$  istiqamətində (və ya ona yaxın istiqamətdə) çıxacaqdır. Özü də  $C_1S_1$  şüası elə şüadır ki, bütün şüalardan fərqli olaraq onun dönmə bucağı  $\alpha$  ən kiçikdir. Az miqdarda şüanın damcıdan çıxarkən yayıldığı istiqamət  $C_1S_1$  şüasının istiqamətindən «yuxarıda» olacaqdır. Ayndır ki, əgər  $S_1$  nöqtəsində  $C_1$  istiqamətində baxan müşahidəçi yerleşmişsə, onda damcının parlaqlığını görəcəkdir. Başqa istiqamətlərdə baxdıqda o, bu cür heç bir damci görməyəcəkdir.


Parlaq damcılarancaq Günəş şüalarına nəzərən müəyyən bucaq altında görünür. Bənövşəyi şüalara nisbətən qırmızı şüalar suda az sindiqi üçün qırmızı şüaların tam dönmə bucağı  $\alpha$  az, bənövşəyi şüaların işə çox olacaqdır. Bizim şəkildən görünür ki, gözümüza qırmızı şüalar göndərən damcıların çevrəsi bənövşəyi çevrənin xaricində yerləşəcəkdir. Bu səbəbdən də göy qurşağı özünün xarici kənarında qırmızı, daxili kənarında işə bənövşəyi rəngə boyanacaqdır. Ara zonada işə spektrin başqa rəngləri çəhrayı, sarı, yaşıl, göy, mavi növbələşəcəkdir.

Göy qurşağının parlaq olması üçün şüanı sindiran damcıların çox hissəsi ölçü cəhətcə eyni olmalıdır. Ölçüsünə görə eyni olmayan damcılarda işıq şüası müxtəlif cür sınız. Bu zaman rənglər bir-birinin üzərinə düşəcək, göy qurşağı işə sönəcəkdir.

İşıq şüası damcının daxilində iki dəfə əks olub damcıdan çıxa da bilər. Onda səmada birinciye nisbətən zəif olan ikinci göy qurşağı görünəcəkdir. O, birinci göy qurşağının üzərində emələ gələcəkdir. Ondaki rənglərin yerləşməsi birincinin əksi olacaqdır, yə'ni qırmızı rəng onun daxili kənarında, bənövşəyi rəng işə xarici kənarında yerləşəcəkdir (Şəkil 20).

Bu cür ikili göy qurşağı tez-tez yaranır. Lakin çox az hallarda səmada üç, dörd və hətta beş göy qurşağına təsadüf olunmuşdur.

Göy qurşağının sadə nəzəriyyəsi bundan ibarətdir. Əslində



Şəkil 20

işə bu təzahür daha mürəkkəbdir.

Şüaları sindiran damcılar ne qədər kiçik olarsa, əsas göy qurşağındaki hər bir rəng də o qədər enli zolağa malik olacaqdır. Bütün qövs boyu bu rənglər bir-birinin üzərinə düşür. Bu vaxt göy qurşağı ağımtıl rəngə boyanır. Onun ancaq daxili kənarı sarımtıl, xarici kənarı işə göyümtül rəngə çalır. Belə göy qurşağı dumanda və ya yağıssız buludlarda olur. Bu gözəl səma təzahürü bize onu hansı damciların emələ getirdiyini söyleyir.

Əgər göy qurşağının rəngləri, xüssusən, qırmızı, yaşıl və bənövşəyi rənglər (göy və mavi rənglər az nəzərə çarpır) temiz və parlaqdırsa, ikinci göy qurşağında çəhrayı-bənövşəyi və yaşılımtıl-mavi rənglər nəzərə çarpırsa, onda damcının diametri 1-2 millimetre yaxındır.

Əgər rənglər lazımı qədər parlaqdırsa (ancaq qırmızı digərlərinə nisbətən zəifdir), yaşıl zolaq nazikdir, ikinci göy qurşaqları aydınlaşdırırsı və onlarda bütün adı rəngləri seçmək mümkündür, işıq şüalarını sindiran belə damciların diametri 0,2-0,3 millimetredir.

Nehayat, əgər bütün göy qurşağının daxili kənarı bənövşəyi, xarici kənarı işə sarımtıl olub ağ rəngə çalırsa və ondan müəyyən məsafədə güclə seçilə bilən zeif qırmızı və mavi rəng çalarlarına malik göy qurşağı varsa, damcının diametri 0,05 millimetre bərabərdir.

Hər dəfə leysan yağışdan sonra hələ də müəyyən qədər buludlarla örtülü olan səmada parlaq göy qurşağıını gördükdə biz «artıq yağış olmayıcaqdır» deyirik. Bu doğrudurmu?

Göy qurşağı havanın əvvəlcədən necə olacağını bize xəber verə bilməmi? Xeyr, bilməz. Lakin onun yağışın kəsməsi ilə olan əlaqəsi doğrudur.

Heç də göy qurşağının həmişə gündüz müşahidə olunmasının düşünmək düzgün olmazdı. O gecə vaxtı da olur. Belə göy qurşagini gecə yağışından sonra buludlar arasından ay boylananda görmək olur. Beləliklə, ay işığı da göy qurşağı yaradır. Lakin o min dəfələrlə Günəşin yaratdığı göy qurşağından zəifdir.

Orta en dairələrində, məsələn, Moskvada, həmçinin Uralda və Qərbi Sibirde ildə 5-6 dəfə səmada göy qurşağı müşahidə olunur. Bu təzahürə yayın iyun, iyul, avqust aylarında daha tez-tez, may və sentyabrda işə daha az təsadüf olunur. Qışda yağışlar bizdə az olduğuna görə, ilin bu fəslində bizim səmada göy qurşağına demək olar ki, təsadüf olunmur.


Axşam Günəş batmamışdan qabaq səmada qırmızı göy qurşağı müşahidə olunur. Güneşin qırubundan əvvəl son beş və ya on dəqiqə ərzində göy qurşağının qırmızıdan başqa bütün rəngləri itir, o daha parlaq olub Güneşin qırubundan on dəqiqə sonra da müşahidə olunur.

Göy qurşağı nəinki Güneşin birbaşa şüaları vasitəsilə, hətta dənizlərdən və göllərdən əks olunan şüalar vasitəsilə də yaranır.

Sün'i göy qurşağını çox sadə olaraq müşahidə etmək olar.

Arxanız Günəşə olmaqla fəvvaredən qalxan su şırnaqlarına baxın. Siz eyni zamanda bir neçə göy qurşağının müəyyən hissələrini görəcəksiniz. Bildiyiniz kimi, bütün damcıların ölçüləri eyni olduqda onların rəngi daha parlaq olur.

Şeh düşən zaman əmələ gələn göy qurşağı da əsrarəngiz gözəlliyyə malikdir. Onu Güneşin üfüqdən boylandığı vaxt üzəri şəhər örtülü olan ot üstündə müşahidə etmək mümkündür. Belə göy qurşağı hiperbolə formasında olur. (şəkil 21).



Şəkil 21

#### 5.4. Miraj

İngiltərə ile Fransanı ayıran Pade-Kale körfəzinin ən minimal eni 32 kilometrdir. Çox vaxt Fransa sahilindən İngiltərə və yaxud da İngiltərə sahilindən Fransa görünmür. Lakin müəyyən vaxtlarda və şəraitdə əks sahildəki mənzərə çox aydın görünür.

Məşhur qütb tətqiqatçısı Vilhelm Skorebi 1820-ci il iyunun 18-də Qrelandiya dənizində olarkən teleskop vasitəsilə 70

kilometr məsafədə yerləşən Qrelandiyanın şərqi sahilini görmüş və onun şəklini çəkə bilmışdır.

Yakov Sannikov 1811-ci ildə Novosibir adalarında ov edərkən adaların şimal qurtaracağında, okeanda name'lum bir ada «görür». Lakin nə qədər gedirse, o adaya çata bilmir. Sannikov ovdan qayıdan kimi çar hökmətinə yeni adanın kəşfi haqqında xəbər verir. 1900-cu ildə məşhur şimal tədqiqatçısı Eduard Tol Novosibir adalarını və Sannikovun gördüyü torpağı tapıb tədqiq etmək məqsədilə ekspedisiya təşkil edir və yola düşür.

Tol özü də bu adanı «görür» və hətta onun şəklini də çəkir. Lakin o, işini axıra çatdırı bilmir, ekspedisiya ilə birlikdə 1902-ci ildə həlak olur.

Yuxarıda söylədiyimiz hər bir parçada «görünmə» atmosferdəki ən maraqlı təzahürlərdən biri olan mirajla (ilgiyla) bağlıdır.

Miraj (fransız mirage sözündən əmələ gəlib, mə'nası aldadıcı görünmədir), Yer üzündə mövcud olan cisimlərin böyükmiş və təhrif olunmuş xəyalıdır. Onun şəklini çəkmək və kinolentine almaq mümkün kündür.


Bəs bunlar nə səbəbdən baş verir və niyə mirajları həmişə eyni bir yerde görmək mümkün olmur?

Fizikadan mə'lumdur ki, işıq şüası havadan su səthinə düşdükdə sinaraq suya daxil olub şaquli xəttə yaxınlaşır. Əvvəlki fəsillərdən birində gördükümüz kimi, şüa daha sıx mühitdə keçidkə istiqamətini şaquli xəttə doğru dəyişir.

Fərzi edək ki, sindirma əmsali aşağıdan yuxarı dəyişən bir mühit vardır. Bu mühiti fikrən nazik üfüqi təbəqələrə ayıraq. İşığın hər təbəqədən keçidkə sinmasını nəzərə alsaq, görərik ki, belə mühitdə işıq şüası tədricən öz istiqamətini dəyişir. (şəkil 22).


Əvvəldə göstərdiyimiz kimi, atmosferin Yer səthinə yaxın təbəqəsi daha sıxdır. Yer səthindən uzaqlaşdıqca o, seyrəkləşir və sıxlığı azalır. Bu səbəbdən atmosferdə də işıq şüası yuxarıda göstərdiyimiz dəyişikliyə məruz qalır. Buna atmosfer refraksiyası deyilir. (şəkil 23).

Refraksiya hadisəsinə görə səhər tezdən Günəş hələ üfüqdən aşağıda olduqda belə öz şəfəqləri ilə bizi işıqlandırır. Demək, işıq şüasının havada sınması nəticəsində gün bir qədər uzun olur.



Şəkil 22

Mə'lumdur ki, bənövşeyi şüalar havada və suda yaşıl şüalarla, yaşıl şüalar isə qırmızı şüalarla nisbətən daha çox sinir. Biz əger üfüqda Günəsi müşahide edirikse, onda atmosferin aşağı tutqun təbəqəsində tamamilə udulmuş bənövşeyi




Şəkil 23

və mavi şüalarдан söhbət aça bilmərik. İşığın sinmağı nəticəsində Günəsin yaşıl şüa dəstəsi, qırmızı dəstəyə nisbətən daha çox əyiləcək və bizi sonuncuya nisbətən bir qədər yuxarıda görünəcəkdir. Günəş qırub edən zaman qırmızı şüalar bir qədər tez yox olacaqdır və son anda üfüq üzərində Günəş diskinin ancaq yaşıl kənarı qalacaqdır. Onda 1-2 saniyə müddətinə yaşıl şüa alınacaqdır. Bu «müəmmalı» yaşıl şüaya J. Vern bütöv bir roman həsr etmişdir.

Adətən mirajları üç sinfə ayıırlar. Birinci sinfə geniş yarımçıraq sağlı mirajlar aiddir. İkinci sinfə mənsub olan mirajları yuxarı mirajlar adlandırırlar. Daha mürəkkəb mirajlar (ifrat uzaq görmə) isə üçüncü sinfə daxildir. Bu mirajları ayrı-ayrılıqla nəzərdən keçirək.

Fərz edək ki, biz uzaqda yerləşən hər hansı bir əşyani, məsələn, ağacı *B* istiqamətində normal vəziyyətdə görürük (Şəkil 24).


Lakin eyni zamanda ağacdan çıxıb aşağıya doğru meyl edib yenidən gözümüze düşən şüalar da ola bilər. Həqiqətən əger havanın aşağı qatı daha isti və yüngül olub sixlığı azdırsa, şüa 24-cü şəkildə göstərildiyi kimi əyiləcəkdir. Aşağı yönələrək onun istiqaməti üfüqi istiqamətə yaxınlaşır. Sonra isə yenidən əyilərək yuxarıya doğru yönəlir. İşığın bu cür qeyri-normal sinması ağacın *B*<sub>1</sub> istiqamətində tərsine çevrilmiş xəyalını verəcəkdir. Ağac sanki suda eks olunmuşdur. Qızmış hava bir qədər rəqs etdiğdə, yəni bir balaca külək əsdiğdə adama elə gələcəkdir ki, ağacın xəyalı dalgalanan suda eks olunmuşdur. Müşahidəciyə elə gəlir ki, onun qarşısındaki böyük bir göldür. Ona yaxınlaşdıqda miraj yox olur. Əslində bu göl səmanın Yer səthində eks olunan xəyalıdır. Belə mirajlar səhradakı səyahətçiləri aldadır.



Şəkil 24

Yuxarı mirajlarla vəziyyət bir qədər mürəkkəbdir. Bu vaxt xəyal şüanın üzərində alınır. Bu cür mirajlar o vaxt yaranır ki, atmosferdə havanın soyuq təbəqəsi üzərində isti təbəqə keçmiş olsun. Belə hallarda yayda Arktikadakı dənizlərdə hələ də səthi soyuq olan buz qatları üzdükdə və denizin üzərində isti cənub və ya cənub-qərb küləyi əsdiğdə rast gəlmək olur (Şəkil 25).

Fərz edək ki, gəmideki müşahidəçi digər uzaq gəmiyə baxır. Onun gözüñə həm düzünə gələn şüalar, həm də müəyyən qədər isti təbəqədən keçib əyilən şüalar düşə biler. Vəziyyət yuxarıda göstərdiyimiz kimi olacaqdır. Lakin fərq ondan ibarətdir ki, havanın isti təbəqəsi müşahidəçinin ayaqları altında deyil, başı üzərində olacaqdır. Bu



Şəkil 25


vaxt müşahidəçi uzaqdakı gəminin üstündə, yəni havanın yuxarı isti qatında onun tərsinə çevrilmiş xəyalını görəcəkdir. Lakin üçüncü tip şüalar da ola bilər. Bu «üçüncü» şüalar bütün isti təbəqədən keçib, havanın daha yuxarı soyuq təbəqələrində sinaraq daha yüksəklikdən müşahidəçiye gəlib çata bilər. Belə şúa gəminin çevrilməmiş yeni bir xəyalını verəcəkdir. Şəkil 25-də qutb mirajlarından birinin təsviri verilmişdir.

Yuxarı mirajlara nəinki Arktikada, hətta Yer kürəsinin başqa rayonlarında da rast gəlmək olar. Bunun üçün əsas amil küləksiz hava və temperatur inversiyasıdır (temperaturun hündürlükdən asılı olaraq artması) (şəkil 26).

Bu cür mirajları səni yolla də eldə etmək olar. Bunun üçün su ilə dolu olan akvariuma bənzər düzbucaklı şüə qab götürmək lazımdır. Bu qabın dibinə endirilmiş şüə bcru vasitəsilə çox ehtiyatla içərisinə qənd mehlulu əlavə edək. Qənd mehlulu qabın bütün dibinə yayılmalıdır. Hər hansı bir əşyaya bu cür şüə qabdan baxdıqda iki və ya üç qat miraj müşahidə etmək olar. Burada qənd mehlulu soyuq ağır hava təbəqəsinə, su isə yüngül hava təbəqəsinə uyğundur.

Üçüncü sinfə mənsub mirajların, yəni ifrat uzaq görünmənin izahı cətindir. 1815-ci ilin iyununda Vervye şəhərinin (Belçika) sakinləri səhər tezdən göyün üzündə hərbi süvarilər görmüşlər. Görünmə o qədər aydın idi ki, hətta onların yimlərini də ayırd etmək olurdu. Həqiqətdə isə bu Vaterlo yaxınlığında vuruşma idi. Bu iki şəhər arasındaki məsafə 105 kilometrə bərabərdir.

Görəsən işığın atmosferdə keçdiyi yol nə cürdür ki, bu qədər uzaq məsafələrdə cisimlərin çox aydın təsviri alınır? Bu sualın dəqiqli cavabı hələ yoxdur.



Şəkil 26

Bə'zi müləhizələrə görə, atmosferdə nəhəng hava linzaları emələ gəlir. Digər müləhizələr isə ikiqat mirajın, yəni mirajdan mirajın emələ gəlməsini irəli sürür. Ola bilsin ki, bu hadisədə radiodalğalarla yanaşı, işıq şüalarını da əks etdirən ionosferin rolü vardır.

Beləliklə, miraj əsasən havanın aşağı, müşahidəçinin və əşyanın yerləşdiyi təbəqəsinin temperaturundan asılıdır. Miraj kiçik miqyasın təzahüründür. Bu təzahürde atmosferin çox nazik təbəqəsi iştirak edir. Buna görə də miraj vasitəsi ilə havanın necə olacağını söyləmək qeyri-mümkündür. Miraj ancaq nə olduğunu söyləyir, nə olacağını isə deyə bilmir.

### 5.5. Qalo

Atmosferin yuxarı qatlarındakı buludlar adətən kiçicik buz kristallarından ibarət olur. İşığın bu cür kristallarda sınaması və əks olunması ilə bağlı olan bir çox mürəkkəb optik təzahürər yığınına q a l o deyilir.

Tez-tez səmanın üzünü yüngül ləlekvari buludlar örtdükdə Günsən ətrafında işıqlı halqa emələ gəlir. Onun Günsənə yonəlmiş daxili kənarı qırmızımtıl rəngə boyanaraq daha aydın görünür. Günsəndən uzaq olan xarici kənar daha bozum-tulub səmanın fonunda zeif mavi rəngə çalır.

Az-az hallarda Günsə bir deyil, iki belə dairə əhatə edir. Hərdən işıqlı zolaq üfüqə paralel olmaqla Günsəndən keçir. Bu vaxt Günsəndən sağda və solda iki parlaq ləkə, yalançı günəşlər emələ gəlir. Çox az hallarda rəngli qövslər və səmada sanki nəhəng pərgarlarla çəkilmiş və bir-biri ilə kəsişən çəvrələr görünür.

**Bu işıqlı qövsləri və halqaları qalo adlandırırlar.** Onlar nəinki gündüz vaxtı Günsən yaxınlığında, hətta gecə vaxtı Ayın ətrafında da emələ gəlir. Bu vaxt onlar daha qəşəng olur.

Çox vaxt kiçik ölçülü qalolar müşahidə olunur. Bu, Günsən və ya Ayın ətrafında emələ gələn və bucaq radiusu  $22^\circ$  olan işıqlı halqalarıdır. Böyük qaloların bucaq radiusu  $46^\circ$ -yə yaxındır. Bə'zən bu qaloların ayrı-ayrı sahələri daha parlaq olub, yalançı Günsə deyilən parheliləri («para» - yaxın, «helios» - Güneş) yaradır. Səbəbi işığın kristallarda sınaması ilə bağlı olan bu qalolar azəciq da olsa həmişə göy qurşağının rəng çalarlarına malik olur ki, bu da işığın dispersiyası ilə (bax: 1 fəsil) izah olunur.

Cox ehtimal ki, səmadakı ən gözəl təzəhürlərdən biz daha tez-tez qalonu müşahidə edirik. Lakin ona çox az diqqət veririk. Əslində isə onun səmada görünməsi bize çox şey deyə bilər. Əger göy qurşağı bize atmosferdəki su damciları haqqında nə isə söyləyə bilirdi, onda qalo bize qarı, yağışı və dolunu əmələ gətirən buz kristalları haqqında çox şey söyləyə bilər.

Qalo bize nə deyə bilər?

Damclarda yaranan göy qurşağı kimi qalo da kristallarda yaranır. Lakin bütün damcılar qovuqcuq kimi eyni formaya malikdir. Atmosferdə üzən buz kristalları isə forma və ölçü cəhətcə çox müxtəlifdir. Bundan başqa hər bir kristal müxtəlif vəziyyətlərə ola bilər.


Atmosferdə buz istənilən müxtəlif formada, məsələn, çox kiçik buz iynəciklərindən tutmuş, qəşəng qar dənəciyinə kimi müşahidə oluna bilər. Çox vaxt bu kristallar yasti ulduz lövhəcikləri, altıbucaqlı və təsədüfi hallarda ücbucaqlı lövhəciklər şəklində olur. Bu qar dənəciklərini asanlıqla müşahidə edə bilərik. Qışda qar vaxtı onları geydiyimiz paltonun üzərində görmək olar. Prizma və ya iyne şəkilli buz kristalları isə çox kiçik olduqları üçün onları yalnız mikroskopla görmək mümkündür. Siz artıq bilirsiniz ki, belə kiçik buz kristalları atmosferin yuxarı qatlarında əmələ gelir. Onlar 7-10 kilometr hündürlükdə yerləşən ləlekvari buludların yaranmasına səbəb olur. Belə buz iynəciklərinin altı tərəfi olur.

Bu cür mikroskopik kristal ehmələcək aşağı düşə-düşə uzun müddət atmosferdə üzə bilər. Üzə-üzə o, özünün yan tərəfi və ya oturacağı istiqamətdə Günəş doğru döñə bilər.


Əger günəş şüası kristalin yan tərəfinə düşərsə, onda sinaraq onun digər yan tərəfindən çıxa bilər (Şəkil 27).

Düşən şüaların müəyyən qismi elə düşür ki, işıq kristaldan sinaraq  $22^\circ$  və ya buna yaxın bucaq altında çıxır (Şəkil 28).

Onda müşahidəçinin gözüne düşən şüalar elə təsəvvür yaradır ki, güya onlar işıqlanan cismin ətrafında  $22^\circ$ -lik bucaq altında yerləşmiş halqa əmələ gətirən bir neçə mənbədən çıxır.



Şəkil 27



Şəkil 28

Əger kristallar yasti düzgün oturacağa malikdirlər, onda şüa oturacağa düşərək, sıniñ  $46^\circ$ -lik bucaq altında çıxacaqdır. Bu vaxt qalonun ikinci, böyük halqası yaranacaqdır.

Günəş ətrafında yaranan iki konsentrik halqa (böyüyü  $46^\circ$ , kiçiyi  $22^\circ$ ), yəni bu iki qalo digərlərinə nisbətən tez-tez müşahidə olunur. Bu onu göstərir ki, buz kristalları atmosferdə nizamsız, həm şaquli istiqamətdə, həm də maili istiqamətdə hərəkət edir.



Şəkil 29

Mə'lum olan böyük ölçülü qalolardan, tez-tez təkrar olunan məşhur «Brohen görünməsi» misal göstərmək olar (Şəkil 29).

Bu qalo, Günəş ətrafında əmələ gələn nə-həng işıq halqalarından ibarətdir. Bu vaxt səmanın dumanlı fonunda müşahidəçilərin silülleri get-gedə böyüyərək onların bütün hərəkətlərini eks etdirir.

## 5.6. Digər təzahürlər

a) **Halələr.** Axşamlar bə'zən səmaya baxdıqda yarımsəffaf ağ buludların Ayın qarşısından yavaş-yavaş keçdiyini görürük. Hər dəfə Ayın üzünü yeni bulud örtdükdə biz Ayın ətrafında diametrleri Ayın diametrindən bir neçə dəfə böyük olan rəngli halqlar müşahidə edirik. Bunlar **halələrdir**.

Halələri qalolarla qarşıq salmaq olmaz. Qaloların diametri  $22^\circ$  və  $46^\circ$  olduğu halda, halələrin diametrləri xeyli kiçikdir ( $1^\circ\text{-}6^\circ$ ).

Bu cür təbiət təzahürlərinin izahını işığın difraksiyasında axtarmaq lazımdır. Mə'lumdur ki, buludlar su damcılardan ibarətdir. Bu damcılardan keçərkən işıq difraksiyaya mə'rız qalır. Bu vaxt şüaların ətrafa yayılması damciların ölçülərindən asılı olur. Damciların çoxluğu isə hadisənin gedisatını dəyişməyib, onu ancaq gücləndirir.

Halənin eni damcının ölçüsündən asılıdır. Damcı nə qədər kiçik olsa, hala bir o qədər enli olur.

b) **Sübə və axşam şəfəqləri havanın əlamətləri kimi.** Hələ qədim zamanlardan insanlar havanın necə olacağını əvvəlcəden xəber vermek üçün sübh və axşam şəfəqlərinin müşahidəsindən istifadə edirdilər.

Yamaclarda və dəniz sahilərində yaşayan əksər xalqlar atmosferin bir çox əlamətlərini şəfəqin müşahidəsi ilə müqayisə etməklə havanın necə olacağını xəber verə bilirdilər. Qeyd etmək lazımdır ki, hava Avropada qərbən şərqi yerini deyişir. Buna görə axşam şəfəqləri sübh şəfəqlərindən daha çox göstəriciyə malik olur. Günəş qürüb etdikdə əgər şəfəq qırmızıdırsa, bu onu göstərir ki, qərbənə hava təmizdir və sabah yaxşı hava gözlənilir. Əgər qərbən siklon yaxınlaşırsa, onda qara buludların kölgəsi çox böyük sahəni əhatə edir və axşam vaxtı səma boz-sarımtıl rəngə calır, eyni zamanda qərb küləyi əsirsə, onda səhərisi gün və ya bir neçə gündən sonra yağış gözləmək olar.

Sübə şəfəqində üfüq qırmızıya çalarsa, demək bizdən şərqi doğru göy üzündə bulud yığını yoxdur. Başımız üzərində ləlekvari buludlar görünərsə, sübh şəfəqində səmanın qırmızı rəngi daha da güclənəcəkdir. Bu isə atmosfer təzyiqinin aşağı düşəcəyini xəber verir.

Havada çoxlu miqdarda toz və ya su damcıları olarsa, üfüqdəki üfüqi zolaqlar parlaq qırmızı rəngdə olacaqdır.

v) **Qütb parıltıları.** Təbiətin ən gözəl təzahürlərindən biri də qütb parıltılarıdır. Gecə qaranlıq səmanın fonunda qütb enliklərdə baş verən qütb parıltılarının əsrarəngizliyini sözə ifadə etmək qeyri-mümkündür.

Cox hallarda qütb parıltıları yaşıl və ya göy-yaşıl rəngə calır.

Qütb parıltılarını iki əsas formada, lent və buludabənzər ləkə şəklində müşahidə edirlər. Əgər parıltı çox intensivdirse, o, lent şəklini alır. İntensivliyini azaltdıqca ləkə formasına keçməmiş itir. Lentlər sənki səmanın qaranlıq fəzasında şərqdən qərba 1000 kilometre kimi uzanan asılmış nəhəng pərdə təsəvvürünü verir. Pərdənin uzunluğu bir neçə min kilometr, qalınlığı isə bir neçə metrdir. Özü də pərdə elə zəif, elə şəffafdır ki, arxasındaki ulduzlar belə görünür.


Qütb parıltılarının dörd növü vardır: bircinsli qövs — işıqlanan zolaq ön sadə və sakit formaya malidir. O, aşağı hissədən daha çox parlaq olub, yuxarı getdikcə tədricen parlaqlığını itirir (şəkil 30, a); oxvari qövs — lent bir qədər daha aktiv və mütəhərrik olur. O xırda qatlar və şırnaqlar əmələ gətirir (şəkil 30, b); oxvari zolaq — aktivliyinin artması ilə iri qatlar xırda qatların üzərinə toplanır (şəkil 30, v); aktivliyin artması nəticəsində qatlar və ilgəhlər böyük ölçülərə kimi (yüz kilometrlərə kimi) genişlənir, lentin aşağı hissəsi çəhrayı rəngdə olur (şəkil 30, q). Aktivlik azaldıqda qatlar itir və lent özünün əvvəlki bircinsli formasına qaydır (şəkil 30).

Parlaqlığa görə qütb parıltılarını bir-birindən bir tərtib (yəni 10 dəfə) fərqlənməklə dörd sinfə ayıırlar.

Birinci sinfə çox zeif görünən Kəhkəşanın parlaqlığına bərabər olan qütb parıltılarını aid edirlər. Dördüncü sinfə mənsub olan parıltılar isə Yeri bədirənmiş Ay kimi işıqlandırır.


Bəs qütb parıltıları necə yaranır?

Yer kürəsi böyük bir maqnitdir. Bu maqnitin cənub qütbü coğrafi şimal qütbə yaxın ( $71^\circ$  ş.e. və  $96^\circ$  q.u.), şimal qütbü



Şəkil 30

isə coğrafi cənub qütbə yaxındır ( $173^{\circ}$  c. e. və  $156^{\circ}$  ş. u.). Geomaqnit xətləri adlanan Yerin maqnit sahəsinin qüvvə xətləri maqnitin şimal qütbündən çıxıb Yer kürəsini əhatə edərək, maqnitin cənub qütbündən Yerə daxil olur. Bu xətlər Yer ətrafında bəzər qəfəs əmələ gətirir (şəkil 31).



Şəkil 31

Uzun müddət fərz edirdilər ki, maqnit qüvvə xətlərinin yerləşməsi Yerin fırlanma oxuna nəzərən simmetrikdir. Artıq aydınlaşdır ki, Günəşin şüalandırıldığı, proton və elektron selindən ibarət olan «Günəş küləyi» 20000 kilometr hündürlükdən Yerin geomaqnit örtüyünə doğru hərəkət edərək onu geri itələyir.

Elektron və ya proton Yerin maqnit sahəsinə daxil olduğunda spiral boyu hərəkət edir. Bu vaxt atmosfer qazlarının həyecanlanmış atomlarının şüalandırıldığı işığı müşahidəçi qütb parıltıları kimi qəbul edir.

Bələliklə, şimal və cənub yarımkürələrində müşahidə olunan qütb parıltıları atmosfer qazlarının ionlaşması nəticəsində əmələ gələn işığı təzahürləridir.

g) **Günəşin çıxma və batma anlarında əmələ gələn işiq təzahürləri.** Yer kürəsinin istənilən nöqtəsində və ilin istənilən günündə Günəşin çıxma və batma vaxtı bir dəqiqə dərəcəsi ilə astronomik düsturlarla hesablanır. Bu qiymətlər xüqiqliyi ilə astronomik düsturlarla hesablanır. Bu qiymətlər xü-

susi astronomik mə'lumat kitablarında, adı təqvimlərdə və yerli qəzetlərdə çap edilir. Görəsən, Günəşin təqvimdə göstərilən çıxma və batma vaxtını saatla yoxlayan olubmü? Əgər bu bir neçə dəfə tekrar edilsə, çıxma və batma vaxtinin hesablanan qiyməti çox zaman həqiqi qiymətə uyğun gəlməyəcəkdir. Bəs buna səbəb nədir? Bəlkə astronomik düsturlar dəqiq deyildir? Düsturların kifayət qədər dəqiq olmasına şübhə yoxdur. Buna səbəb ancaq və ancaq bizim atmosferdir. Əgər atmosfer olmasayıdı, hər hansı ixtiyarı işıq mənbəyinin (Günəş, Ay, ulduz) çıxma və batma vaxtinin əvvəlcədən xəber verməsi özünü böyük dəqiqliklə doğrultmuş olardı.

Hesablamalar nəticəsində müəyyən edilmişdir ki, işıq şüaları atmosferdə nə qədər uzun yol keçərsə, bir o qədər güclü refraksiyaya məruz qalacaqdır. Atmosferdə şüalar ən uzun yolu işıq mənbəyi üfüqdə olduqda, yəni onun çıxma və batma anlarına yaxın vaxtda keçir. Belə halda atmosferin optik qalınlığı həmin şüaların atmosferə şaqlı düşərkən keçdikləri optik qalınlıqdan 35 dəfə böyük olur.


Atmosferin orta normal vəziyyətində mülayim enliklərdə refraksiya bucağı təqribən yarım dərəcədir (35 dəqiqə). İşıq mənbəyinin üfüqdən olan hündürlüyü artırıqca refraksiya bucağı çox sürətlə kiçilir və mənbə zenitdə olduqda sıfır bərabər olur. Bələliklə, refraksiya nəticəsində səmadakı işıq mənbələrinin üfüqdən olan hündürlükləri artır və bu artım mənbələr üfüqdə olduqda daha böyük qiymət alır.

Göstərmək lazımdır ki, refraksiya bucağı havanın təzyiqindən və temperaturundan da asılıdır. Günəş qürub edəndə, yəni diski üfüqdən aşağı endikdə, refraksiya onu bir qədər yuxarı qaldırır və gün davam edir. Günəş çıxanda da bu hadisə baş verir. Günəş hələ üfüqdən aşağıda olduqda belə refraksiyanın köməkliyi ilə biz onu artıq görürük, yəni gün Günəşin çıxdığı həqiqi vaxtdan tez başlanır.

Günün uzunluğunun artması digər tərəfdən Yerin en dairəsindən və Günəşin meylindən asılıdır. Orta en dairələrində (Moskva, Leningrad) refraksiya nəticəsində gün adətən 8-12 dəqiqə uzanır. Əgər Yer kürəsinin qütblərinə doğru irəliləsek, günün uzanması daha da artacaqdır. Məsələn, astronomik refraksiya bucağının orta qiymətinin 0,5 dərəcə yaz və payız bərabərliyi günlərində (21 mart və 22 sentyabr) günün uzanma müddəti  $88^{\circ}$ -ci en dairəsində 2 saat 18 dəqiqəyə,  $89^{\circ}$ -cu en dairəsində 5 saat 42 dəqiqəyə,  $89^{\circ}08'$ -ci en dairəsində isə 8 saat 06 dəqiqəyə çatacaqdır. Qış vaxtı qütb

rayonlarında müşahide olunan refraksiya bucağının büyük qiymetlerinde günün uzanması daha çox ola bilər. Qütb günü isə bir neçə gün uzanır. Bu səbəbdən Yer kürəsinin qütb nöqtələrində qütb günü qütb gecəsindən 14 gün uzun olur.

Günəşin çıxdığı və batlığı zaman şüaların refraksiyası ilə əlaqədar daha bir neçə təzahür yaranır. Hər seydən əvvəl, çıxma və batma zamanı Günəşin diskı təhrif olunur. Adətən, dairə şəklində olan Günəş diskı üfüqə yaxınlaşdırıqca üfüqə paralel olaraq yumurta formasını alır (Şəkil 32).




Şəkil 32

Şəkil 32: Günəşin diskinin yüksək rəngli şüalarla təkrarlanan formalarını göstərir. Üstündə günəşin yüksək rəngli şüalarla təkrarlanan formalarını göstərir.

Əger havanın sıxlığı hündürlükdən asılı olaraq qeyribərabər azalırsa, məsələn, temperatur inversiyası (temperaturun hündürlükdən asılı olaraq artması) mövcuddursa, Günəş diskinin təhrifi müxtəlif formalarda baş verir. Bələ təhriflər 33-cü şəkildə göstərilmişdir.

Günəş şüalarının atmosferdəki refraksiyası ilə eyni zamanda onların dispersiyası da (ağ işığın rənglərə ayrılmaması) baş verir. Dalğa uzunluğu nə qədər kiçik olarsa, şüalar bir o qədər çox sınır və güclü refraksiyaya məruz qalır. Dalğa uzunluğu 0,0004 millimetr olan böñövşəyi şüalar, dalğa uzunluğu 0,0008 millimetr olan qırmızı şüalarlardan fərqli olaraq daha çox sınır. Günəş diskinin nöqtələrindən çıxan rəngli şüaların bir-birinin üzərinə çökməsi nəticəsində Günə-



Şəkil 33


Şəkil 33: Dalğalı yüzeydən yüksək rəngli şüaların təkrarlanması göstərilir.

şin yuxarı kənarı mavi-yaşıl, aşağı kənarı isə narincı-qırmızı rəngə boyanacaqdır.

Daha aydın şəkildə Günəş şüalarının dispersiyası Günəşin batıldığı son anda, yəni üfüq üzərində onun yuxarı seqmenti göründükdə yaranır. Batan Günəşin son şüası rəngli şüaların «yelpiyini» əmələ gətirir. Görünən spektrin kənarlarındakı böñövşəyi və qırmızı şüaların aralarındaki bucaq 38 saniyədir. Günəş üfüqdən aşağı endikdə göy, mavi və böñövşəyi şüalar atmosferdə uzun yol keçdiklərindən onlar güclü səpilməyə məruz qalır və bununla da Yer səthində gəlib çata bilmir. Bundan başqa spektrin bu şüalarına qarşı insan gözü az həssasdır. Bu səbəbdən Günəşin batıldığı son anda qırmızıdan yaşıla kimi rəng növbələşməsi baş verir. Batan Günəşin son şüası zümrüd rənginə çalır. Bu təzahür yaşıl şüa adını almışdır.

Günəş çıxdıqda rəng növbələşməsi əksinə baş verir. Çıxan Günəşin ilk yaşıl şüası növbə ilə sarı, narincı şüalarla əvəz olunur və nəhayat, üfüqün arxasından Günəşin qırmızı kənarı görünür. Hava hədsiz dərəcədə şəffaf olduqda son şüa yaşılmavi və hətta mavi də ola bilər. Lakin bu çox təsadüfi hallarda baş verir.


İndi də işığın refraksiyası ilə heç bir əlaqəsi olmayan başqa bir təzahürə baxaq. Çoxunuz fikir vermisiniz ki, Ay üfüqün üzərinə qalxdıqda çox böyük, səmanın yüksək bir nöqtəsində isə kiçik, yəni üfüqdəkindən təqribən 2-3 dəfə balaca görünür. Eyni ilə bu cür təzahür Günəşlə də baş verir. Günün günorta vaxtı və ya günün başqa vaxtlarında səmanın yüksək nöqtəsində yerləşdikdə Günəş balaca, üfüqdə isə buna nisbətən 3-4 dəfə böyük ölçüyə malik olur. Günəşin, Ayın və başqa sema cisimlərinin ölçülərinin bu cür böyüməsi əsil optik xülyadır. Əgər ixtiyarı bucaqölçən ci-hazla Günəşin və ya Ayın səmadakı hər hansı bir vəziyyətdən bucaq diametrini ölçsək, alınan qiymətin həmişə eyni olub 32 dəqiqəyə bərabər olduğunu görürük. Bu optik xülya hər seydən əvvəl göy qübbəsinin qeyri-adi forması ilə izah olunur. Səma heç də düzgün yarımsfer olmayıb, əvirlmiş nəlbəkiyə bənzəyir (Şəkil 34).



Şəkil 34

Başımız üzerindeki hündürlük üfüqə qədər olan məsafədən xeyli kiçikdir. Bunu çox sadə yolla yoxlaya bilərsiniz. Açıq bir yerdə nəzərlərinizi zenitdən üfüqə qədər gəzdərin və fikrən səmanın zenitdən üfüqə qədər olan qövsünü tən yarıl bölen bir nöqtə tapın. Sonra ixtiyarı bucaq ölçən cihazla (bunun üçün transportlı adı pərgar da yarayır) bu nöqtənin hündürlüyünü ölçün. Əgər səma yarım sfera olsaydı, onda nöqtənin hündürlüyü  $45^\circ$ -yə bərabər olardı. Həqiqətdə isə onun hündürlüyü  $18^\circ$ -dən  $30^\circ$ -yə kimi dəyişir. Orta qiyməti  $22^\circ$ -yə yaxındır. Gündüz vaxtı işıqlanma çox olduqda bu bucaq  $20-22^\circ$ , toranda və gecə vaxtı isə  $30^\circ$ -yə kimi artır. Səmanın bu cür forması bir neçə başqa optik xülyaların əmələ gəlməsinə de səbəb olur. Üfüqdə yerləşən Güneşin, Ayın və digər başqa səma cisimlərinin nəinki ölçüləri, hətta onların üfüq üzərindəki hündürlükləri də təhrif olunur. Yayda Leningradda günorta vaxtı Güneşin üfüqdən olan hündürlüyü  $60^\circ$ -dən artıq deyildir. Lakin adama elə gəlir ki, o zenitdə yerləşmişdir. Hətta qışda günorta vaxtı Güneşin hündürlüyü  $15^\circ$ -ni aşdıqda belə adanda elə təsəvvür oyanır ki, o istənilən qədər hündürdədir.

Bu xülyaların necə əmələ gəlməsini 35-ci şəklin köməyi ilə izah etməyə çalışaq. Baxmaqla biz Güneşin Aya nisbətən və yaxud bəzi ulduzların digər ulduzlara nisbətən bizdən uzaq olduğunu hiss etmirik. Biz səmada nə görürükse, hər bir şeyi sanki bir ekran kimi onun üzərinə proyeksiyalandırırıq. Bu ekran üfüq istiqamətində bizdən uzaq, zenit istiqamətində isə bizə yaxın olur. Güneşin və ya Ayın görünmə bucağı onların səmadakı vəziyyətlərindən asılı olmayaraq həmişə eyni olacaqdır. Onların yaxın ekranda (zenitdə) proyeksiyalarını alıqda xətti ölçüləri kiçik, uzaq ekranda isə (üfüqdə) böyük görünəcəkdir. Belə optik xülyanın əmələ gəlməsinin böyük səbəbi də vardır. Bu bizim görmə orqanımıza xas başqa bir səbəbi də vardır. Bu bizim görmə orqanımıza xas olan psixifizioloji cəhətdir. Belə bir misala baxaq. Bizdən 75 metr kənarda dayanmış adam bizə böyük görünür. Lakin 75



Şəkil 35

metr hündürlüyü olan paraşüt vişkasında həmin adam bizim nəzərlərimizdə kiçilir.

d) İldirim. Mə'lum olan atmosfer təzahürlərindən biri də ildirimdır. O, tufan vaxtı əmələ gelir. İldirim atmosferin elektrik sahəsində əmələ gələn neheng qığlcımlı boşalmadır. Belə boşalma bulud ilə yer arasında, iki bulud arasında və ya da eyni bir buludun daxilində baş verir. Əmələ gələn qığlcımlının uzunluğu çox vaxt 2-3 kilometr, diametri isə orta hesabla 17 santimetr olur. Tropik en dairələrində buludlar arasında əmələ gələn ildirimin uzunluğu 30 kilometrə də qatır.

İldirim vaxtı müəyyən miqdarda (10-15 kulon) elektrik yükü yayılır. Lakin hər bir ildirimin davam etmə müddəti çox azdır; adətən bütün boşalma səviyyəsinin mində və ya milyonda bir hissəsi qədər, bəzi hallarda isə onda biri qədər davam edir. Buna görə ildirim boşalması zamanı ani bir müddədə güclü elektrik cərəyanı əmələ gelir (qiyməti on min və ya yüz min amperə çatır). Özünün qısa müddətliyinə baxmayaraq, belə cərəyan qarsısına çıxan hər bir şeyi yandırmağa, partlatmağa, dağıtmaya və öldürməyə qadirdir.

Yüksək gərginlikli ötürmə xətlərinin üzerine düşən ildirim on metrlərlə naqili əridib, buxarlandırıb ilər. İldirim hətta ötürmə xətlərinin və ya dayaq direklərinin üzərinə deyil, onlardan müəyyən qədər aralıda baş verdikdə belə, xətlərdə bir neçə milyon voltluq gərginlik yaranır. Belə gərginliklərə heç bir izolyator tab getirmir. Bu halda ötürmə xətləri sıradan çıxır və elektrik enerjisini böyük itkisi baş verir.

Əgər fabrik boruları, gəmi dörləri, qalalar və digər hündür tikintilər ildirim dəfədənlərlə mühafizə olunmamışlarsa, ildirim onları böyük mekaniki dağıntıllara məruz qoyur. İldirimin bilavasitə zərbələrindən ağac tikintilər və ot tayaları yanır. İldirim ağaca dəyərək onu çatladır və tez-tez meşə yanğınları əmələ gətirir. Təkcə ABŞ-da ildirim nəticəsində hər il 25 milyon hektara yaxın meşə yanıb məhv olur.

İldirimin yandırıcı və partlayıcı maddələrlə dolu olan anbarlara düşməsi daha dəhşətdidir. Belə hallarda nəinki anbarların özleri dağılıb havaya sovrulur. Hətta yaxınlıqdakı şəhərin bir hissəsi də çox ziyan çəkir.

İldirim təyyarələr üçün də çox qorxuludur. İldirimin bilavasitə təyyarəye düşməsi nəticəsində radio elaqə pozulur, təyyarənin radionaviqasiya cihazları sıradan çıxır, yanacaq partlayır və yanğın əmələ gelir. Belə hallarda təyyarəni idarə etmək çətin və qorxuludur. Deyə bilərsiniz ki, müasir reaktiv

və turboreaktiv təyyarələr 10 kilometr hündürlükde, yəni ildirimi yaranan buludlardan yuxarıda uçur. Bəli, bu belədir. Lakin həmin hündürlüyü qalxmamışdan və həmin hündürlükdən yerə enməmişdən əvvəl təyyarə aşağı hündürlükdə bir neçə yüz kilometr uçmalıdır. Belə hündürlükdə o qara buludlara rast gələ bilər. Amma kosmik gemilər üçün ildirim qorxulu deyildir. Onlar bulud olmayan çox böyük yüksəkliliklərdə uçur.

Ildirim daha çox hara düşür? Görəsən, ildirimin çaxması üçün ən çox xoşadığı yer varmı?

Bəli, vardır. Bu, hər şəydən əvvəl, daha hündür əşyalardır. Məsələn, hündürlüyü 540 metrə yaxın olan Moskvadık Ostankino televiziya qülləsi buna misal ola bilər. Səkkiz illik müşahidə nəticəsində cihazların köməyi ilə bu qüllə üzərində 239 dəfə ildirimin çaxması qeydə alınmışdır. Bu isə ildə orta hesabla 30 dəfə ildirimin çaxması deməkdir.

Bəs ildirim necə əmələ gəlir? Tufan vaxtı buludun qonşu hissələri arasında və ya Yer səthi arasında elektrik yükleri toplanır. Bu yüklerin təbiəti hələ dəqiq müəyyən edilməyib.

Müasir bir nəzəriyyəyə görə buludlarda su damcılarının və buz kristallarının parçalanması zamanı kiçik hissəciklər mənfi, böyük hissəciklər isə müsbət yüklenir. Bunlardan mənfi yüksülü hissəciklər buludun mərkəzində, müsbət yüksülü hissəciklər isə buludun kənarlarında toplanır. Bu vaxt buludda elektrik yükü əmələ gəlir.

Diger nəzəriyyəyə görə, isə müsbət yükler buludun yuxarı hissəsində, mənfi yükler isə aşağı hissəsində əmələ gəlir. Adəton, Yer atmosferə nəzərən mənfi yüklenmişdir.

Niye ildirimdan sonra göy gürültüsü eşidilir? Ildirim əmələ gələndə hava  $10000-20000^{\circ}\text{S}$ -yə qədər qızır. Havanın qəflətən genişlənməsi və yenidən sıxlıması göy gürültularını yaratır ki, biz də bunu ildirimdan sonra eşidirik.

Ümumiyyətlə, ildirimdan qorunmaq üçün aşağıdakılari yadda saxlamaq lazımdır:

Mənzilda olarkən elektrik naqillərindən uzaq durmaq, ütü, üzqırxan və sair bu kimi elektrik cihazlarından istifadə etməmək. Televizor və radioqəbuləcikləri elektrik şəbəkəsinə qoşmamaq. Pəncəreləri örtmək və s.

Açıqlıqda, ağac altında durmamaq və qaçmamaq. Məşdə ildirim çaxanda yaxşı olar ki, hər birindən 8-10 metr məsafədə iki ağac arasında dayanasınız. Ildirim vaxtı dənizdə və çayda cımmək təhlükəlidir.

## VI fəsil . GECƏ SƏMASININ İŞİQLANMASI

### 6.1. Ay tərəfindən işıqlanma

Gecə vaxtı yer səthi bir çox mənbələr tərəfindən işıqlanır. Bunlardan ən güclüsü, yəni Yer üzərinə daha çox işıq göndərən Aydır. Aysız gecələrdə yer səthi işığı gecə səmasından alır. Ay olmayan vaxtı bütün mənbələrdən gələn ümumi işığı, gecə səmasının işıqlanması adlandırırlar.

Aylı gecələrdə Yerin işıqlanmasına baxaq. Günəş sabitinə bənzər Ay sabiti anlayışı da qəbul edirlər. Bu, bədirlənmiş Ayın atmosferin yuxarı sərhədində şüalarla perpendikulyar olan səthdə yaratdığı işıqlanmadır. Onun qiyməti  $0,34 \text{ lk-dür}$ . Ay sabitini, həmçinin atmosferden kənar Ay işıqlanması da adlandırmaq olar.

Zenitdə yerləşən bədirlənmiş Ayın atmosferin orta şəffaflığında Yer səthində yaratdığı maksimum işıqlanma  $0,25$  lyuksa yaxındır. Əger Ay zenitdə yerləşmirsə, adətən ay işığı ilə işıqlanma  $0,1 \text{ lk-ü}$  aşmır. Birinci və sonuncu dördə birlər işıqlanma ancaq  $0,03-0,04$  lyüs olur. «Təzə» Ayın yaratdığı işıqlanma «köhnə» Ayından təqribən  $20\%$  çoxdur. Bu, Ay səthindəki ləkələrin qeyri-bərabər paylanması ilə izah olunur.

Ay diskinin parlaqlığı əks olunan günəş işığı vasitəsilə yaranır. Bunu **Hafız** çox poetik olaraq belə qeyd etmişdir: «Gözel Ay! Sən parlaqlığını və işığını Günəşdən almışan!» Ay işıqlanması Günəş işıqlanmasının  $0,0002-0,0003\%$ -ni təşkil edir.

Bir görün bu qiymət nə qədər cüzdır. Lakin aylı gecə də işıqli olur, elə bil ətrafdə hər bir şey kifayət qədər işıqlanmışdır. Bu illyuziya səbəb bizim gözümüzün cüzi işıqlanmaya adaptasiyasıdır (uyğunlaşmasıdır).

Gözü Ay işıqlanmasına uyğunlaşan adama həqiqətən hər bir şey yaxşı işıqlanmış kimi görünür. Biz Ay işığı ilə işıqlanan mənzərəni görüb həzz alırıq. Burada K.Prutkovun belə bir aforizmi yada düşür: «Əgər səndən sual etsələr: nə xeyirlidir, Günəş və ya Ay? — cavab ver: Ay. Çünkü Günəş, işıqli vaxtda, Ay isə gecə vaxtı işıqlanır».

## 6.2. Ulduz işığı

Elə bir adam tapılmaz ki, o ulduzlu gecə səmasına baxıb həzz almasın. Ulduzlara baxdıqda dünyanın genişliyinə heyran qalırsan. Kainatın keçilməz ənginliklərində sırı müəmməlaların olduğunu hiss edirsen.

Gəlin ulduzlu səma altında səyahət edək və Yer səthini işıqlandırın başqa mənbələrə nəzər salaq. İşıqlı otaqdan çöle çıxdıqda biz ilk anda daha parlaq ulduzları görürük. Tədricən göz qaranlığa uyğunlaşdıqda biz daha zəif ulduzları görürük. Bir neçə dəqiqə keçdiqdan sonra daha çox ulduz görməyə başlayırıq. Bu vaxt ərzində Yerde bizi əhatə edən başqa əşyalar da aydın görünməyə başlayır.

Görəsən Aysız gecədə yer əşyaları nə ilə işıqlanır?

Əlbətdə ki, ulduzlar vasitəsilə! Bu, hər bir adamın fikrine gələn cavabdır. Həqiqətən, aydın qaranlıq gecədə səmada külli miqdarda ulduz parlayır. Bu ulduzlar bizdən o qədər uzaqdır ki, adama elə gəlir, neinki bu ulduzların təbiəti haqqında bir şey öyrənmək, hətta onları saymaq da mümkün deyil.

Atmosferin çox şəffaf halında gecə vaxtı göy qübbəsinin yarısında adı göz ilə 2000-ə yaxın ulduz görmək olar.

Bir-birinə yaxın olan ulduzları biz ulduz bürcü şəklində təsvir edirik. İnsan hələ lap qədim zamanlardan ulduz bürcərinin yerleşməsində onlara tanış olan adamların, heyvanların və əşyaların cizgilərini axtarır və tapırıqlar. Bu yol ilə ulduz bürcərinin adları meydana gəldi: Büyyük ayl, Herkuli, Balina və s. Bütün göy qübbəsində 88 bürc vardır. Orta en dairələrində eyni zamanda 20-ye yaxın bürc görmək olar.

Yerin tərpənməz göy qübbəsinə nəzərən Günəş ətrafında illik fırlanması nəticəsində Yer üzərindəki müşahidəçi Günəşi müxtəlif ulduzların fonunda görəcəkdir. Günəşin göy qübbəsindəki illik zahiri hərəkətinin baş verdiyi qurşağı Zodiak qurşağı deyilir. «Zodiak» yunanca «heyvan dairesi» deməkdir. Bu qurşaqda 12 bürc vardır. Zodiak bürcərinin hər birindən Günəş təqribən bir aya keçir.

Aysız gecələrdə hava açıq olanda göyü təqribən böyük dairə boyunca bürüyən zəif işıqlı geniş bir zolağı hər kəs müşahidə etmişdir. Buna Ağ Kəhkəşan yolu (yunanca süd dairesi) deməkdir deyilir. Ağ Kəhkəşan yolin forması, eni və parlaqlığı onun hər yerində eyni deyildir.

Ulduzlara və Kainatın başqa obyektlərinə qədər olan məsafə o qədər böykdür ki, bunu milyon kilometrlərlə ölç-

mək olmaz. Buna görə çoxlu sıfırlar yazmaq lazımlı gələrdi. Bu səbəbdən də işıq ilə adlanan xüsusi ölçü vahidi tətbiq edirlər.

İşığın  $300\ 000\ km/san$  sürətlə bir ilə getdiyi yol işıq ilidir. Bu 10 milyard kilometr yə'ni  $10^{12}$  km-dir. Bildiyimiz kimi, işıq Günsədən Yerə təqribən 8 dəqiqəyə gəlib çatır. Bu vaxt bizə ən yaxın ulduz olan Sentavrın Alfasi üçün 4,3 işıq ilin, Sirius üçün isə 8 işıq ilinə bərabərdir. Ulduzların çox hissəsi Yerdən və bir-birindən çox uzaqda yerləşmişdir.

İlk dəfə 1901-ci ildə Amerika astronomu Nyukomb Yer səthinin gecə vaxtı işıqlanmasında bütün ulduzların nə qədər rol oynadığını öyrənmək istəmişdir. Onun tədqiqatları qəribə nəticə verdi. O, belə fikrə gəldi ki, bütün ulduzlar bir yerdə Yerin Aysız gecədə işıqlanmasının heç yarısını da yarada bilmir.

Bəs səmada nə qədər ulduz vardır? Astrofiziklərin hesablamalarına görə bizim Qalaktikada  $3 \cdot 10^{10}$ -a yaxın ulduz vardır. Bu ulduzların Yer səthinin gecə vaxtı işıqlanmasında rolü çox azdır.

## 6.3 Atmosfer yeri işıqlandırır mı?

Bütün ulduzlar işıqlanmanın yaridan az hissəsini yaradırsa, bəs aysız gecələrdə Yer səthinin işıqlanmasının qalan hissəsi hansı mənbə tərəfində yaranır? Bu mənbəyin kəşfi özünün maraqlı tarixinə malikdir.

Hələ 1901-ci ildə Nyukomb öz hesablamalarını apardığı vaxt, alman alimi Vihert gecə səmasının spektrinin şəklini çəkərkən lövhədə qütb parıltılarının spektrində xarakterik olan yaşıl xətt müşahidə etmişdir. Vihert öz kəşfini lazımı qədər qiymətləndirməmişdir.

1909-cu ildə Holland alimi İntema Nyukomb kimi bütün ulduzların işığını hesablayarkən əmin oldu ki, Yerdəki işıqlanma təkcə ulduzların hesabına deyildir. O, Vihertin tədqiqatlarını nəzərə alaraq gösterdi ki, fasılısız olaraq yaşıl işıq göndərən mənbə Yer atmosferində yerləşir.

Bu fikri təsdiq etmək 10 ildən sonra 1919-cu ildə İngilis astronomu Slayferə nəsib oldu. Hələ 1915-ci ildə bir neçə ərzində Ağ Yolun spektrinin şəklini çəkən Slayfer bütün lövhələrdə qütb parıltılarına xas olan yaşıl xətti müşahidə etdi. O, öz ölçülərini  $35^{\circ}12'$  en dairəsində aparırdı. Bu yerlərdə isə qütb parıltıları çox nadir hallarda, yə'ni çox illər ərzində bir dəfə müşahidə olunurdu. Slayfer öz müşahidələrini

dörd il də davam etdirdi. Səmanın bütün hissələrində xeyli miqdarda şəkil çəkdi. Hər yerde yaşıl xəttə rast gəlirdi. Şəklin çəkilməsi üfüqə yaxınlaşdırıqca xəttin parlaqlığı artırdı. Buradan belə nəticəyə gəlmək olur ki, bütün göy qübbəsi hər gecə qütb parıltılarına uyğun olan işıq şüalandırır. Beləliklə, atmosferin gecə işıqlanması kəşf olundu.

Hər bir adam yaxşı bilir ki, atmosfer insan hayatında böyük rol oynayır. Hər seydən əvvəl biz hava ilə nəfəs alırıq. Onsuz Yer üzərində hayat mümkün olmazdı. Atmosfer Yerin dünya fəzasına şüalandırdığı istiliyi udaraq Yeri «qızdırır». Atmosfer bir çox müdafiə funksiyalarını da yerinə yetirir. O, bizi günəşin ultrabənövşəyi şüalarının öldürücü tə'sirindən, «səma daşları» olan meteorlardan və s. qoruyur. Atmosferdəki ionlaşmış təbəqələr radio-əlaqəyə kömək edir. Belə təbəqələr səmanın ənginliklərindən gələn gündüz 30 m, gecə isə 200-300 m uzunluqlu radio dalğaları fəzaya əks etdirib, bizim efiri onlardan təmizləyir. Atmosferin söylənilən bütün «funksiyaları» haqqında çox yazılır və deyilir. Lakin atmosferin gecə vaxtı Yeri işıqlandırmamasını, aysız gecələrdə onun əsas işıq menbəyi olduğunu çox adam bilmir.

Gecə səmasının işıqlanması keşfi elmdə böyük sensasiyyaya səbəb oldu. Müxtəlif suallar meydana çıxdı. Bütün atmosfer işıqlanır, yaxud onun hər hansı təbəqəsi? Əgər təbəqə işıqlanırsa, onda hansı hündürlükdə? Niyə hava gecə işıqlanır? Əvvəlcə görək işıqlar nə ilə yaranır?

Gecə səmasının işıqlanması 80-300 km hündürlükdəki seyrəkləşmiş qazların işıqlanmasından (lüminessensiya) ibarətdir. Fiziki təbiətinə görə belə işıqlanma reklam trubkalarındaki seyrəkləşmiş qazların işıqlanması kimidir (qırmızı işıq neonun işıqlanması, yaşıl isə civə buxarının işıqlanmasıdır). Atmosfer işıqlanmasının spektri çox mürəkkəbdir. Spektr görünən, infraqırmızı və ultrabənövşəyi diapazonlarda çoxlu sayda xətlərə və zolaqlara malikdir.

Spektrin görünən hissəsində ən parlaq xətlər oksigen atomunun şüalandırdığı xotlordin. Hər seydən əvvəl bu həmin yaşıl xətdir ki, bunun köməkliyi ilə gecə səmasının işıqlanması kəşf olundu. Yaşıl xət ( $0,5577 \text{ mkm}$  dalğa uzunluğu) göstərdiyimiz kimi qütb parıltılarında mövcüb olub, onlara yaşıl rəng verir. Oksigen atomunun iki zəif xətti spektrin qırmızı hissəsində yerləşir ( $0,6300$  və  $0,6364 \text{ mkm}$ ). Bundan başqa spektrdə natrium atomunun parlaq çəhrayı xəttinə də rast gəlmək olur ( $0,6300 \text{ mkm}$ ). Şüalanmanın daha intensiv zolaq və xətləri yaxın infraqırmızı sahədə yerləşir. Buraya

hidroksilin mürəkkəb quruluşlu ( $3,847-4,470 \text{ mkm}$ ), molekulyar azotun, azot oksidinin, natrium atomunun və havanın tərkibinə daxil olan başqa digər qazların zolaqları daxildir.

Hidroksilin şüalanması o qədər güclüdür ki, (başqa qazlara nisbətən onun miqdarı çox azdır) əgər bu şüalanma görünen diapazonda baş versa idi, onda gecə səmasının şüalanmasının parlaqlığı artardı. Bu zaman səmanın işıqlanması qütb parıltılarının işıqlanması dərəcəsinə çata bilərdi. Beləliklə, sözün əsl mə'nasında gecə olmazdı.

#### 6.4. Niyə hava gecə vaxtı işıqlanır?

İndi də gecə səmasının işıqlanmasının əmələ gəlməsinə baxaq və havanın gecə vaxtı işıqlanmasının nəyin səbəbinə olduğunu izah etməyə çalışaq. Nə üçün bütün atmosfer deyil, onun ancaq nazik bir təbəqəsi işıqlanır? Sutkanın başqa vaxtında da atmosfer işıqlanır mı? Bu suallara cavab vermək üçün işıqlanan hündürlüklərdə havanın vəziyyəti haqqında ümumi mə'lumatlara baxaq.

Bildiyimiz kimi havanın sıxlığı və onun təzyiqi yer səthindən qalxdıqca çox sürətlə azalır. Yer səthinin dəniz səviyyəsində standart atmosfer təzyiqi  $1013 \text{ millibardır}$ .  $5 \text{ kilometr}$  hündürlükda təzyiq iki dəfə azalır. Hündürlük  $100 \text{ kilometr}$  çatıldıqda təzyiq artıq millibarın  $10$  mində bir hissəsi ilə ölçülür.  $100 \text{ kilometr}$  hündürlükdəki havanın vahid hecmindəki molekulların sayı, Yer səthindəkindən  $3 \text{ milyon}$  dəfə azdır. Yer səthindəki havanın tərkibi  $80-100 \text{ km}$  hündürlüyü kimi dəyişməz qalır. Daha yüksək qatlarda kiçik dalgalı günəş şüalarının tə'siri ilə qaz molekullarının atomlara parçalanması və ya başqa sözlə desək dissosiasiya baş verir.

Hər hansı bir ixtiyarı molekulu atmlara parçalamaq üçün dissosiasiya işi adlanan enerji sərf etmək lazımdır. Bu enerjinin qiyməti molekulun quruluşundan asılıdır. Hava molekullarını dissosiasiyyaya uğratmaq üçün belə enerji dalğa uzunluğu  $0,175 \text{ mkm}$ -dən kiçik olan Günəşin ultrabənövşəyi şüalanmasının kvantlarına məxsusdur. Atmosferin əsas qazlardan oksigen daha asan dissosiasiyyaya uğrayır.


Gündüz saatlarında atmosfer Günəş tərəfindən şüalanıqdə oksigen molekulunun parçalanma reaksiyası baş verir.




Oksigen atomunun maksimum miqdari  $80-100 \text{ km}$  hündürlüklərdə yaranır. Azot molekullarının parçalanması çox

yüksek hündürlüklerde baş verir. Toranın ve gecenin başlanması ile molekullerin parçalanma prosesi kəsılır və atomların molekul şəkilində birləşməsi üstünlük təşkil edir. Bu reaksiya müəyyən miqdarda enerjinin ( $E$ ) ayrılması ilə gedir.

Müəyyən edilmişdir ki, oksigen atomları bir-biri ilə toqquşduqda praktik olaraq molekul şəkilində birləşmir. Onların birləşməsi üç qat toqquşma nəticəsində o zaman baş verir ki, bu toqquşmalarda hər hansı  $M$  hissəciyi iştirak etsin:



Ayrılan  $E = 5,17\text{eV}$  enerji üçün  $M$  hissəciyinin işıqlanmasının yaranmasına sərf olunur. Belə hissəciyə ixtiyarı atom və molekulu aid etmək olar. Bu cür atom və molekulların şüalanma xətləri və zolaqları gecə səmasının şüalanmasında müşahidə olunur. Bunlara misal olaraq  $O_1$ ,  $O_2$ ,  $N_2$ ,  $NO_2$  və digər qazları göstərmək olar. Hidroksilin ( $OH$ ) və azot 2 oksidinin ( $NO_2$ ) şüalanması iki qat zərbə nəticəsində baş verən reaksiyalar vasitəsilə yaranır. Göstərilən hündürlüklerdə havanın sıxlığı az olduğuna görə iki qat zərbələrin ehtimalı üç qat zərbələrə nisbətən çoxdur:



Sadaladığımız qazların şüalanmasını yaradan əsas reaksiyalar əsasən  $80-100$  km hündürlüklerdə baş verir. Bu səbəbdən çox vaxt bu təbəqəni atmosferin kimyəvi laboratoriyası adlandırırlar.

Bildiyimiz kimi günəş şüaları bütün atmosferdən keçir. Bəs nə üçün şüalanma atmosferin müəyyən təbəqəsində baş verir? Bu onunla izah olunur ki, havanın sıxlığı və Günəşdən gələn ultrabənövşəyi şüaların intensivliyi na qədər çox olarsa, şüalanmanın parlaqlığı da bir o qədər çox olar. Hər iki amil əks istiqamətlərdə çox sürətlə dəyişir. Hündürlük artıqca havanın sıxlığı azalır. Günəşdən gələn ultrabənövşəyi selin sıxlığı isə artır. Bu səbəbdən müəyyən hündürlükdə, çox nazik təbəqədə çox optimal şərait yaranır. Bu elə hündürlükdür ki, burada həm havanın sıxlığı, həm də şüalanmanın intensivliyi kifayət qədərdir. Hər bir qazın özünəməxsus dissosiasiya işi olduğuna görə dissosiasiyanın maksimumu və müxtəlif qazların şüalanması müxtəlif hündürlüklerdə baş verir.

## VII fəsil. KOSMOSDAN YERİN ÖYRƏNİLMƏSİ

### 7.1. Hava okeanının aerokosmik tətqiqi

Son illerdə aerokosmik tədqiqatların nəticələri xalq təsərütünün müxtəlif sahələrinə geniş tətbiq edilir. Bu gün üçən kosmik laboratoriyalar köməyi ilə çox böyük yüksəkliklərdə müşahidələr aparılır.

Atmosferin tərkibi, orada baş veren hava dəyişmələrinin öyrənilməsi də kosmik tədqiqatlara daxildir. Sün'i peykler biziə Günəş aktivliyi ilə atmosfer və onun müxtəlif layları arasında olan rəbətə mexanizmini öyrənməyə, hava okeanının gələcək vəziyyətini izləməyə, hava şəraiti proseslərinin inkişafını qabaqcadan görməyə imkan verir. Hava haqqında mə'lumat bulud kütlələrinin təhlilinə əsaslanır. Buludların hündürlüyü onların formasına görə dəqiq tə'yin edilir.

Bulud örtüyünün müşahidəsi atmosferin vəziyyətini Yer atmosferini çirkəndirən dəm qazını, buradakı bərk hissəcikləri, karbohidratları, kükürd və azot oksidlərini də öyrənməyə imkan verir. Kosmosdan çəkilən şəkillərə əsasən toz tufanları, ayrı-ayrı istehsal müəssisələrinin, gəmilərin, müxtəlif nəqliyyat vasitələrinin fəaliyyəti nəticəsində yaranan çirkənmə tətqiq edilir.

Kosmik şəkillər atmosferi çirkəndirən mənbələri axtarış tapmaqla yanaşı, müxtəlif şəhərlərin hava hövzələrinin çirkənmə dərəcəsini müəyyən etməyə, hava okeanının mühafizəsi üçün müxtəlif tədbirlərin işləniləbiləcək hazırlamasına kömək edir.

Bulud xəritələrinin tərtibində, hava proqnozunun hazırlanmasında kosmosdan çəkilən şəkillərdən istifadə edirlər. Buludların növünü, ölçüsünü və formalarını öyrənərək onlar arasındakı sıx əlaqəyə görə isti və soyuq hava sahələrini, hava kütlələrinin sərhədlərini, hava axını sistemini və havanın nəmliyini tə'yin etmək olar. (Şəkil 36).

Buludlar təbəqəyə görə növlərə ayrılır. Yuxarı təbəqə 6-10 kilometr hündürlükdə yerləşir. Burada qalın-



Şəkil 36

lığı yüz metrdən bir neçə kilometrə kimi olan lələkvari, lələkvari-topa, lələkvari-laylı buludlara rast gəlinir. Orta təbəqə 2-6 kilometrə kimi uzanaraq yüksəktopa və yüksəkləyli buludlardan ibarətdir. Belə buludların qalınlığı 200-700 metrə çatır. Aşağı təbəqənin hündürlüyü 0,6-1,5 kilometrdir. Bu təbəqədəki buludlar qalınlığı 200-800 metr olan laylı-topa, laylı, laylı-yağışlı buludlara aiddir. Buludları daha optimal öyrənmək üçün bir neçə kosmik şəkildən istifadə edirlər (şəkil 37).

Topa və topa yağış buludlar şəkillərdə dənəvari quruluşa malikdir. Kölğələr mütləq ağ tonda olur; laylı topa buludlar mərkəzdə ağ rəngdən başlayaraq kənarlara getdikcə açıq boz rəngə چalar, quruluşu dənəvarıdır; laylı buludlar bircins quruluşda olub, topa buludun gücündən və Güneşin hündürlüyüündən asılıdır, ağ rəngdən dümağ rəngə kimi dəyişir; laylı-yağış bulud təsvirlerinin tonu ağ rəngdən dümağ rəngə kimi dəyişir, bircins yaxud zolaqlı quruluşa malikdir və s.

Lələkvari buludlar bütövlükdə buz kristallarından ibarət olub, Güneşin çıxıb qürüb etdiyi vaxt göy qurşağı rənglərinə boyanır.

Lələkvari-təbəqəli buludlar görünəndən bir qədər sonra (bir neçə saat ərzində) ya yağış və ya qar yağacağı gözlənilir.

Topa buludlar isə heç bir yağıntı əmələ gətirmir.

Topa-yağış buludları müşahidə edildikdə adətən güclü küləkler, ildirimlər və leysan yağışları yağır.

Yüksək təbəqəli buludlar qar, yağış və sulu qar yarada bilir. Bu cür buludların görünməsi yuxarıda göstərilən yağın taların tez bir müddətdə olacağını xəbər verir.

Buludun formasını və onun xarakterizə etdiyi havani düzgün tə'yin etmək üçün bu buludların əmələgelmə proseslərini aydınlaşdırmaq lazımdır. Alınan mə'lumat buludluğun paylanması mənzərəsini daha geniş şəkildə verir. Bu isə havanın vəziyyətinin dəqiq qiymətləndirilməsində böyük rol oynayır.

Kosmik şəkillər əsasında atmosferin öyrənilməsi 60-ci illərdən başlayaraq planlı surətdə «Kosmos», «Meteor» və «OAA» və s. tipli Yerin sün'i peykləri ilə aparılır.



Şəkil 37

Bu sü'ni peyklər müasir qurğularla təchiz olunmuşdur. Belə qurğularla ele ölçülər aparılır ki, onların köməyi ilə okean üzərindəki yağışların miqdarı və intensivliyi, buzlaqlar və qar örtüyünün sərhədləri, həmçinin atmosferin yuxarı təbəqələrində bə'zi radiasiya xarakteristikaları tə'yin olunur. Göstərdiyimiz bu mə'lumatlar iqlimin dəyişməsinə getirib çıxaran bə'zi proses və təzahürlerin öyrənilməsində və hava proqnozu metodlarının işlənib hazırlanmasında ən vacib amillərdir.

#### II. HAVA ATMOSFERİ

#### III. GÜNEŞ SƏSASI VƏ ATOMOSFERİ

#### IV. INSANIN GÖRÜŞ GƏHLİYYƏTİ

#### V. GÜNEŞ DƏRƏKLİYİ VƏ KİMLİ

#### VI. GÜNEŞ VƏ BƏZİ AÇIQLAMA

#### VII. RƏNGLİ BÖLGƏ

#### VIII. BÜYÜK ÜZƏN

#### IX. İŞİD TƏZAHÜRLƏRİ

#### X. GÜNDÜZ İNDİRÜMLƏR

#### XI. GÜNDÜZ ÜZƏNLİĞİ

#### XII. GÖL DURƏŞİ (DÖVÜRDÜŞMƏ)

#### XIII. MİTLİ

#### XIV. QİLO

#### XV. DİYAR İŞƏFTİYƏT

#### XVI. AY İŞƏFTİYƏT

#### XVII. UZİBÜZ İŞƏFTİYƏT

## M Ü N D Ö R İ C A T

Giriş .....	3	6.3. Atmosfer yeri işıqlandırır mı? .....	79
<i>I fəsil. İŞIQ</i>		6.4. Niye hava gecə vaxtı işıqlanır? .....	81
1.1. İşiq haqqında .....	5	<i>VII fəsil. KOSMOSDAN YERİN ÖYRƏNİLMƏSİ</i>	83
1.2. İşığın sınaması və eks olunması.....	9	7.1. Hava okeanının aerokosmik tədqiqi .....	83
1.3. Ağ işığın rənglərə ayrılması.....	11		
1.4. Yer üzərində həyat mənbəyi.....	12		
<i>II fəsil. ATMOSFER</i>	14		
2.1. Atmosferin emelə gelmesi və inkişafı.....	14		
2.2. Atmosferin tərkibi.....	16		
2.3. Atmosferin quruluşu.....	19		
2.4. Atmosferin ümumi xassələri.....	22		
<i>III fəsil. GÜNƏŞ ŞÜASI VƏ ATMOSFER</i>	24		
3.1. Şüa enerjisi və ilin fəsilləri.....	24		
3.2. Günəş radiasiyası atmosferdə.....	26		
3.3. Günəş şüalarının atmosferdə zəifləməsi.....	30		
3.4. Aerozol səpələnməsi.....	33		
<i>IV fəsil. İNSANIN GÖRMƏ QABİLİYYƏTİ</i>	37		
4.1. Göz qəbulədici kimi.....	37		
4.2. Gündüz və gecə vaxtı görmə.....	39		
4.3. Uyğunlaşma.....	39		
4.4. Rəngli görmə.....	40		
4.5. Purkinye effekti.....	41		
4.6. Əşyaların parlaqlıq və rəng fərqləri.....	43		
4.7. Parlaqlıq təzadı və gözün təzad həssaslığının həddi	44		
<i>V fəsil. İŞIQ TƏZAHÜRLƏRİ</i>	46		
5.1. Gündüz işıqlanması .....	46		
5.2. Görünmə uzaqlığı .....	53		
5.3. Götürşəq (qövsi-qüzəh) .....	56		
5.4. Miraj .....	60		
5.5. Qalo .....	65		
5.6. Digər təzahürlər .....	68		
<i>VI fəsil. GECƏ SƏMASININ İŞIQLANMASI</i>	77		
6.1. Ay tərəfindən işıqlanma .....	77		
6.2. Ulduz işığı .....	78		

İçindekiler	M. G. M. 2001-2002
18	Astronotlar hayatlarında
28	gələcək yaşa keçmək üçündür
28	XII İmtiyazlı KOSMOSDAN YERIN ÖYRƏNMƏSİ
1	Hava oksigeninin belə olsunca fərdi
1	1. İmtiyazlı 1910
1	1.1. İqamə həqiqində
1	1.2. İqamə təqibinə və eksi olğunca
1	1.3. Aşırılığın rənglərə ayrılmış
1	1.4. Yer üzərində həyat mənbəyi
1	I fəsil. ATMOSFER
2	2.1. Atmosferin əmək gəlməsi və işləyəti
2	2.2. Atmosferin tərkibi
2	2.3. Atmosferin quruluşu
2	2.4. Atmosferin əmək xassaları
1	III fəsil. GÜNSÜL ŞÜAASI VƏ ATMOSFER
3	3.1. Şüa enerjisi və illü fəsilləri
3	3.2. Günaş radiasiyası atmosferde
3	3.3. Güneş şüalarının atmosferdə nəşflanması
3	3.4. Aerozol sephənməsi
1	IV fəsil. İNSANIN GÖRMƏ QABİLİYYƏTİ
4	4.1. Gör qabuledicilərin hərəkəti
4	4.2. Gündər və gecə vaxtında görme
4	4.3. Uyğunlaşdırma
4	4.4. Rəngli görme
4	4.5. Purkinje effekti
4	4.6. Həyaların parlaklıqları və rəng təzələri
4	4.7. Parlaklıqların təzədə və gözün təzədə həssaslığından fəddi
4	V fəsil. İŞIQ TƏZƏLİYHLƏRİ
5	5.1. Gündər ışığının müxtəlif dərəcələrindən
5	5.2. Görünen işığın müxtəlif dərəcələrindən
5	5.3. «Qrant» firmasında hazır diapozitivlərdən çap olunmuşdur.
5	5.4. Miral
5	Çapa imzalanmışdır: 20.11.2002. Sifariş № 45.
5	5.5. Məbləğ: 65
5	Kağız formatı 60×84 <sup>1/16</sup> . Həcmi şərti 5,5 ç.v.
5	5.6. Diğer: 58
5	Sayı 500. Qiyməti müqavilə ilə.
VI fəsil. GECƏ GÖRÜŞÜNİN İŞLƏNİLMƏSİ	77
6.1. Ay təcəffüdünə uyğunlaşma	77
6.2. Ulduz işığı	78